

NİZAMI CƏFƏROV

AZƏRBAYCANŞÜNASLIĞA  
GİRİŞ



BAKİ - 2001

**NİZAMI CƏFƏROV**

**AZƏRBAYCANŞÜNASLIĞA  
GİRİŞ**

**BAKİ-2001**

Elmi redaktoru:

fəlsəfə elmləri doktoru,  
professor HƏMİD İMANOV

### Nizami CƏFƏROV. Azərbaycanşünaslığa giriş. - 120s.

Filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun «Azərbaycanşünaslığa giriş» kitabı müəllifin uzun illər boyu apardığı ardıcıl uralışmaların nəticələri əsasında yazılmışdır. Əsər bu sahədə ilk təcrübədir. Ümid edirik ki, «Azərbaycanşünaslığa giriş» müxtəlif sahələr üzrə mütəxəssislərin marağına səbəb olacaq, azərbaycanşünaslığın müstəqil bir elm kimi inkişafına təkən verəcəkdir.

N 503020907 - 000  
M6SN (07) - 0XU  
80 - 2001

© Bakı Universiteti nəşriyyatı, 2001.

### ÖN SÖZ

Azərbaycan haqqında müxtəlif manşəli, müxtəlif xarakterli mənbələrin verdiyi bu və ya digər dərəcədə elmi məlumatlar qədim dövr-lərdən başlasa da, azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalılmışdır. Azərbaycanşünaslığının meydana çıxması Azərbaycanda elmi təşəkkürün inkişaf ilə yanaşı (belkə də, daha çox!) azərbaycanşünaslıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli içtimai təşəkkürün müxtəlif sahələrində göstərmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində etibarən azərbaycanlı mütəfəkkirlər türkülük, müsəlmanlıq və müasirlik-dən ibarət bir məmələkət barosundə düşünməyə (hətta döyüşməyə!) başlamış, təsəvvürlərində yaratdıqları həmin məmələkəti – Azərbaycanı ilk dəfə 1918-1920-ci illərdə bütün reallığı ilə gördükdən sonra onların düşüncələri (va döyuşləri, mücadilələri) daha konkret, daha məqsədyönlü, daha elmi xarakter almışdır. Bununla belə qeyd etmək lazımdır ki, haqqında söhbət gedən dövrədə azərbaycanşünaslıq dünyagörüşü Azərbaycanda geniş yayılmış müxtəlif ideologiyaların ardıcıl təzyiqinə məruz qaldığı, olduqca gərgin ideya münaqişələri gedişində formallaşlığı üçün daxili ziddiyətlərdən, yaxud metodoloji eklektikdən xilas ola bilməmişdir. XX əsrin 20-ci, 30-cu illərində, yəni azərbaycanşünaslığının bir elm olaraq konturlarının sürətə müəyyənləşdiyi dövrə ideoloji münaqişələr bu və ya digər dərəcədə aradan qalxsa da, vulqar sosiologizm, sovet «beynəlmiləcliliyi» həmin elmin bir sıra əsas problemlərinin (xüsusilə etnogenəc problemlərinin) düzgün həllinə imkan vermədiyi kimi, azərbaycanşünaslıq dünyagörüşünün təşəkkülü prosesinə də mane olmağa başladı. Beləliklə, bir torəfdən, milli içtimai (intellektual!) təşəkkür azərbaycanşünaslığının elmi əsaslar üzərində yüksəlməsini təlob edir, digər torəfdən, siyasi-ideoloji şərait obyektiv araşdırılmalara mane olur, elmi həqiqəlləri müxtəlif «konsepsiyalar» araxasında gizlətməyə çalışırı. XX əsrin 20-ci, xüsusilə 30-cu illərdə azərbaycanşünaslıq dünyagörüşünə özünüməxsus bir emosionallıq, romantik vüsət gəldi ki, bu, bizim fikrimizə, həmin dünyagörüşünün sosial-siyasi perspektivliliyini göstərirdi – azərbaycançılıq ideologiyasının banilərindən olan böyük Səməd Vurğunun yaradıcılığı, xüsusilə, məşhur «Azərbaycan» şerî bunu təsdiq edir:

El bilir ki, sən mənimsin,  
Yurdum, yuvam, məskənimsən...

Həm azərbaycanşünaslıq dünyagörüşünün, həm de azərbaycanşünaslıq elminin XX əsrin 30-cu illərində müəyyənleşmiş əsas prinsipləri sonrakı onilliklərdə, demək olar ki, dəyişmədi, yalnız 70-ci illərdən müəyyən «etirazlar» doğurmağa başladı ki, bu «etirazlar» da müxtəlif formalarda təzahür edirdi. Ümumiyyətlə keçən əsrin (və minilliyyin) sonlarına qədər həm azərbaycançılıqdır, həm de xüsusiətə azərbaycanşünaslıqda mübahiseli məsələlər mübahisəsiz məsələlərdən müqayisə edilməyəcək qədər çox olmuşdur. Odur ki, bu barədə bəhs edərkən əksəriyyətin ilk cəhdən qəbul edəcəyi fikirlər söyləmək nəinki çotin, hətta qeyri-mümkündür – olduqca müxtəlif mülahizələrle, cyni fakt üzərində qurulmuş bir-birinə eks nəzəriyyələrlə qarşılaşmaq, həqiqəti məhz mübahisələrdən çıxarmaq lazımlı gəlir ki, bu da azərbaycanşünaslığın polemik xarakterli, əsasən problemlərdən ibarət bir elm olmasını şərtləndirir.

... Azərbaycanşünaslığın formalışmasında türkoloqlar, iranşünaslar, iber-qafqazşünaslar, semitoloqlar, demək olar ki, cyni dərəcədə iştirak etmişdir, ona görə de həmin elm sahələri üzrə mütxəssislərin çox zaman biri digərini tamamilə inkar edən mülahizələri azərbaycanşünaslıqda sinkretik (və «beynəlmilə!») bir «sistemi» təşkil edir.

Əlbəttə, beynəlmiləl, ümumbaşəri dəyərlərə hörmət hər bir xalqın mükəmməliyini, mədəni səviyyəsinin yüksəkliyini göstərir; bununla belə hər hansı xalqı yuxarıdakı şəkildə zorla beynəlmiləşdirmək ona heç bir «hüquq», yaxud nüfuz göturməz, əksinə, həmin xalqı öz kökündən, tipologiyasından ayrıb dünya proseslərinin önündə gedənlərin kölgəsinə çevirir. Və XX əsrde Azərbaycanda geniş yayılmış bir sıra kvazibeynəlmiləçi konsepsiyalara əsaslanıq, onda gerək özümüzü konqlamerat bir etnik hadisə hesab edək – tarix isə heç zaman belə bir şey yaratmayışdır.

Azərbaycanşünaslığın ən mühüm problemi, heç şübhəsiz, Azərbaycan xalqının mənşəyi (etnogenezi) problemidir ki, 30-cu illərdən başlayaraq o, müxtəlif şəkillərdə «həll edilmişdir» – türkoloqlar türk, iranşünaslar İran, iber-qafqazşünaslar, bu və ya digər qeyd-şərtlə də olsa, iber-Qafqaz (Alban) başlangıcını əsas götürmüs, nəticə etibarilə mürrəkkəb bir «metodoloji mənzərə» yaranmışdır. Odur ki, bu gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə osası (əksəriyyətin qəbul edəcəyi) bir fikir söyləmək olduqca çotındır; artıq mövcyini möhkəmlətmış tendensiyalar mövcuddur ki,

5  
hor biri yegano düzgün tendensiya sayılmaq iddiasındadır. Azərbaycan akademik tarixşünaslığı bu cür tendensiya bolğuna geniş şərait yaratmışdır: «Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında» məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillerində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları – mənənlilər, kaspilər, Atropatena madalitları, albanlar, əzərilər və bir sır digərləri əsas rol oynamışlar.

Əsrlər boyu Azərbaycana gəlmış müxtəlif dilli tayfa və xalqlar (skiflər, saklar, alanlar, hunlar, sabırlar, xozorlar, oğuzlar və b.) da Azərbaycan xalqının etnogenezisində böyük rol oynamışlar. Azərbaycan xalqının, dilinin formalışması etnogenecin son mərhələlərində – orta əsrlərdə davam etmişdir» (Azərbaycan tarixi, I c., Bakı, 1998, s.33-34).

Göründüyü kimi, bu «konsepsiya» Azərbaycan xalqının mənşəyi barədə hər cür volyuntarist nəzəriyyənin ortaya çıxması üçün müabit metodoloji şərait yaradır. Və bu «konsepsiya» yalnız sohv deyil, həm de mürtəcedir, xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq «ehtiyac»ından irali gəlməsidir. Ümumiyyətə, azərbaycanşünaslığın sürətlə formalışlığı 30-cu illər Azərbaycanda, bütövlükdə sovetlər birliliyində türkçülüyə qarşı amansız mübarizə dövrüdür ki, həmin tendensiya özünü yuxarıda haqqında bəhs etdiyimiz «konsepsiya»da da gösterir. Burada hunlardan, sabırlardan, xəzərlərdən, oğuzlardan və b. – dan bəhs olunur, lakin bunların cyni bir etnosa – türklərə aid olduğu deyilmir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqının etnik tərkibində türkлюдün yeri minimum, köçəri gəlmələrin qeyri-türk mənşəli aborigenlərə sistemsi təsiri səviyyəsinə endirilsin. Əlbəttə, bu cür tendensiyali, xüsusi (həm de artıq öz nüfuzunu itirmiş!) ideoloji məqsədlə quraşdırılmış metodlarla elmi azərbaycanşünaslıq yaratmaq mümkün deyil.

Qədim dövrlərdən başlayaraq Azərbaycanda və həmhüdud regionlarda müxtəlif mənşəli etnoslar (iber-qafqazlılar, iranlılar, türklər və b.) yaşayırlar – onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini inliyə qədər qoruyub saxlasalar da, ölkədə aparıcı etnokulturoloji mövqə ilk orta əsrlərdən etibarən Azərbaycan türklərinə məxsusdur. Məsələ isə burasındadır ki, həmin türk etnosları Azərbaycana müəyyən bir dövr ərzində tödricən gəlib məskunlaşmış, xalq olaraq məhz burada (Azərbaycanda!), qeyri-türk etnoslarının əhatəsində formalışmışdır. Müasir Azərbaycan dilinin xüsusiətə Şimal regionlarında hun-qıpçaq tayfa dillerinin elementlərinin mövcudluğu bunu təsdiq edir. Buraya həmin regionlarda bu günü qədər mühasizə olunan bir sıra qədim hun-qıpçaq

antropoloji, etnoqrafik, etnopsixoloji göstəricilərini də əlavə etmək olar. Azərbaycanda, xüsusilə onun Cənubunda son türk məskunlaşmaları XVII-XVIII əsrlərə aiddir.<sup>6</sup>

Azərbaycanda qədim etnik birliklər, heç şübhəsiz, olmuşdur – bunların əsasən iber-Qafqaz, İran, yaxud (Hind-İran) mənşəli olmalarını da inkar etmək çətindir. Lakin orta əsrlər boyu formalasən Azərbaycan xalqı türk mənşəlidir, türk etnik-mədəni sisteminin üzvü tərkib hissəsidir, Azərbaycanın müxtəlif etnik mənşəli qədim mədəniyyətinin birbaşa deyil, dolayısı ilə varisidir. İngilislər kimi, fransızlar kimi, almanlar kimi, ruslar kimi...

Azərbaycan xalqının etnogenezi, ümumən Azərbaycanın etnik tarixi ilə bağlı məsələlərdən biri də ölkənin türkləşməsi məsəlesi idir ki, bir çox mübahisələrin obyekti olmuş, bu gün də olmaqdadır. Məsələ bu cür qoyulur: Azərbaycanda türkler qədim dövrden yaşayırlar, yoxsa buraya orta əsrlərdə gəlmışlar?

Görünür, qədim dövrde Azərbaycanda türkler, yaxud prototürk-lər ya heç olmamış, ya da ölkənin mürəkkəb etnik münasibətləri sisteminde diqqəti cəlb etməmişlər. Hər şeydən əvvəl ona görə ki, c.e. II-İ minilliliklərdə türkər, yaxud prototürkər Mərkəzi Asiyadan, sonralar Türkistan adlanan geniş çöllərində məskunlaşmışdır. Türkərin Qorba yürüşləri, Avrasiya boyu yayılmaları eramızın ilk əsrlərində başladı ki, Azərbaycanda da türkləşmənin əsası möhz bu dövrə qoyuldu... Bununla belə qeyd etməliyik ki, Azərbaycanda türkərin, yaxud prototürkərin daha qədim dövrələrdə yaşadığı söyləyənlərə yanaşı, onların bu ölkəyə II minilliyin əvvollerində, yəni çox sonralar goldiklərini sübut etməyə çalışanlar da vardır. Lakin araşdırımlar göstərir ki, Azərbaycanın türkləşməsi aşağıdakı mərhələlərdə getmişdir:

**I mərhələ** – Azərbaycanda hun-qıpçaq türkərinin yayılması (I minillik).

**II mərhələ** – Azərbaycanda oğuz türkərinin yayılması (II minilliyin birinci yarısı).

Azərbaycanın türkləşməsi ölkənin etnik tarixi üçün elə bir həlli-dici hadisədir ki, onu tarixi təfsilatı ilə öyrənmədən Azərbaycanda gedən etnik proseslərin mahiyyətini dərk etmək çətindir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycanda türkərin sayı artdıqca yerli əhalinin əsasən dağlıq regionlarında tocrid olunurlar. Çünkü türkər çöl həyatına adət etmişdilər... Və onların böyük mənəvi mədəniyyətinin, yüksək dövlətçilik təcrübəsinin mövcudluğu artıq şüqul

dövrü keçirən yerli əhalidən noyiso öyrənməyi mümkünüsüz edirdi. Xüsusilə oğuz türkəri Azərbaycanın qədim tarixinə tamamilə laqeyd idilər. Hər şeydən əvvəl ona görə ki, İslami qəbul etmiş, onun qılıncı missiyasını öz üzərlərinə götürmüş oğuz türkəri üçün hər hansı tarixin elə bir əhəmiyyəti yox idi, onların özlerinin tarix yaratmaq dövrü idi...

Türkər Azərbaycanda və həm hədud regionlarda no qədər böyük ictimai-siyasi nüfuzu malik olsalar da, iber-Qafqaz, İran və b. etnosları bilavasitə sıxışdırmadılar. Ümumiyyətlə, onlar Qərbdən Şərqi doğru yayıldıkları böyük bir dövrde heç bir etnosa qarşı düşməncilik münasibəti göstərməmiş, əksinə, özünü yerli hesab edən xalqlarla sıx əlaqələr yaratmağa çalışmışlar. Lakin hər yerdə olduğu kimi Azərbaycanda da passionarlıq dövrünü artıq keçirmiş qeyri-türk mənşəli müxtəlif etnoslar özlərini nəinki türkərdən, hətta həmtayfalarından belə təcrid etməyə meylli olmuşlar. Məsələn, iber-Qafqazlardan udilər, buduqlar, xinalıqlar.., İran etnoslarından talişlər, tatlar... bu cür özünütərcidə nümunə ola bilərlər.

Azərbaycanda yaşayan qeyri-türk mənşəli müxtəlif etnoslar, xalqlar yalnız Azərbaycan türkçəsi əsasında deyil, cyni zamanda (və belkə də daha çox) Azərbaycan türkərinin tarixi birləşdiricilik missiyası əsasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər. Bu hadisə artıq kifayət qədər zəngin tarixə malikdir... Və həmin tarixə, onun uğurlarına qarşı çıxanların aqibəti göstərdi ki, Azərbaycan xalqı etnik tərkibcə mürəkkəb olsa da, kifayət qədər bütöv, mütaşəkkildir. Lakin bir sira etnik, mədəni problemlər vardır ki, onlar ardıcıl olaraq həll edilməli, həm Azərbaycan türkərinin, həm də iber-Qafqaz, İran mənşəli etnosların etnografiyasına, adət-onanələrinə hörmətlə yanaşılmalı, milli münəaqışə ocaqlarının yaradılmasına yol verilməməlidir. Müşahidələr göstərir ki, sivilizasiyanın yüksək seviyyədə inkişaf etdiyi regionlarda belə bu və digər dörcədə narazı etnik hissələr müxtəlif formalarda münaqışlər törətməyə qadıdır.

Azərbaycanlılar, başqa sözlə, Azərbaycan türkəri, məlum olduğu kimi, Azərbaycan Respublikası ilə yanaşı, İranda, Türkiyədə, Rusiyada, Gürcüstanda və s. yerlərdə yaşayırlar. Belə bir faktı xatırlatmaq kifayətdir ki, İranda (Iran Azərbaycanında, yaxud Cənubi Azərbaycanda) yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının əhalisindən üç-dörd dəfə çoxdur, digər ölkələrdə daimi yaşayış azərbaycanlılarının sayı isə yüz minlərlə, hətta milyonlardır. Ümumiyyətə, dünyada elli milyona qədər azərbaycanlı, yaxud Azərbaycan türkü mövcuddur ki, onlar cyni bir etnik, kulturoloji tarixinə hadisəsidir. Bununla belə, cəfər

ctinək lazımdır ki, əlaqəsi intensiv olmayan müxtəlif regionlarda, müxtəlif dövlətlərin orazalarında yaşamış azərbaycanlıların etnik psixologiyasında, həyat tərzlərində, ictimai-siyasi dünayagörüşlərində, dillərində və s. müəyyən forqlar yaranmağa başlamışdır. Bunlar xalqın, milletin bütövlüyünə mənfi təsir göstərən, onun etnik, kulturoloji kompleksini zədələyən hadisələrdir. Azərbaycan Respublikasının dünya azərbaycanlılarının birliliyi uğrunda başladığı mübarizə, heç şübhəsiz, böyük ictimai-siyasi əhəmiyyətə, geniş perspektivə malikdir.

Azərbaycanşünaslıq nə dilçilik, nə ədəbiyyatşünaslıq, nə mədəniyyətşünaslıq, nə də tarix deyil. Onun (azərbaycanşünaslığın) işi həmin elmlərin hər birinin, cələcə də bir sıra digər elmlərin faktlarında, nəticələrindən, ümumi müdafiələrlərindən istifadə etməklə Azərbaycan (və Azərbaycan xalqı) haqqında ümumi elmi təsəvvür yaratmaqdandır. Azərbaycanın (və Azərbaycan xalqının!) dünayadakı universal mövqeyini müəyyənəşdirməkdən ibarətdir. Elə etnososial, etnokulturoloji əlamətləri müəyyənəşdirməkdən ibarətdir ki, onların məhz Azərbaycana (və Azərbaycan xalqına!) mənsubluğunu bir kompleks olaraq şübhə doğurmasın... Lakin burada bir məsələ də var ki, Azərbaycanın (və Azərbaycan xalqının) mədəni-mənəvi, siyasi-ideoloji monafçiyinə xidmət etməlidir. Halbuki bir sıra hallarda bu və ya digər etnos, xalq məhz həmin etnosu, xalqı «idarə etmək», onun daxili işlərinə qarışmaq, gələcəyini hansısa lobbi, yaxud missiōner maraqları baxımdan «həll etmək» üçün öyrənilir. Bu cür kvaziazərbaycanşünaslıq, yaxud antiazərbaycanşünaslıq böyük elmin tolobelerinə cavab vermək iqtidarından olmasa da, müəyyən elmi-nəzəri, praktik problemlər yaradır ki, biz son illərdə belə problemlərlə dəfələrlə qarşılaşmalı olmuşuq. Məsələn, Azərbaycandakı etnik münasibətləri, dini problemləri, bir sıra sosial-iqtisadi məsələləri və s. öyrənib ölkədə ictimai harmoniyani pozmaq, etnososial destabilizasiya yaratmaq iddiyasına düşmüş, hətta bozi hallarda buna nail olmuşlar.

Sual olunur: azərbaycanşünaslığın metodoloji «qida mənbəyi» rolunda bu gün daha çox hansı elm sahəsi çıxış edir – türkologiya, iranşünaslıq, semitologiya, yaxud iber-qafqazşünaslıq?

Şübhəsiz, türkologiya!...

Azərbaycan xalqının tarixi dərindən öyrənildikcə türkologiya azərbaycanşünaslığın noinki metodoloji «qida mənbəyi»nə, bütövlük-də kontekstləneçən çevrilir. Və bizim fikrimizcə, azərbaycanşünaslıq getdikcə daha çox türkologyanın üzvü tərkib hissəsi olacaqdır. Bununla belə no iranşünaslığı, no semitologiyani, no iber-qafqazşünaslığı azərbaycanşünaslıqdan tamamilə «sixıldırib çıxarmaq» mümkün deyil.

Azərbaycanşünaslığın elə problemləri vardır ki, həmin elm sahələrinin bilavasitə iştirakı olmadan keçinmək olmaz.

Və ümumiyətə, türkologiya ilə yuxarıda haqqında söhbət gedən elm sahələrinin (iranşünaslıq, semitologiya, iber-qafqazşünaslıq və s.) əməkdaşlığı ənənəvi xarakter daşıyır, yalnız azərbaycanşünaslıqla məhdudlaşdırılmış. Bununla belə təcrübə göstərir ki, həmin elm sahələri Azərbaycan dil, ədəbiyyatı, mədəniyyəti ilə türkoloji kontekstdən kənar olaraq «sərbəst» elmi nəticələr çıxarırlar, bir qayda olaraq, ciddi sahvlərə yol verirlər. Məsələn, böyük Nizaminiñ yaradıcılığı ilə uzun müddət yalnız iranşünaslığın məşğul olması bunu göstərdi. Şairin yaradıcılığının qədim (ümmü) türk mənbələri bütönlükə díqqətdən kənardə qaldığından onun təbliğ etdiyi fəlsəfi-estetik ideyaların tarixi kökləri inдиya qədər müəyyənəşdirilməmiş qalmışdır. Qədim türk eposu, tanrıçılıq dünayagörüsü, Əl-Fərabi ət-Türkinin fəlsəfi görüşləri barədə aydın təsəvvüre malik olmayan bir iranşunas üçün Nizaminiñ poetikası, demək olar ki, anlaşılmazdır.

Azərbaycan elmi, mədəniyyəti orta əsrlərdə üç dildə – türk, ərəb və fars dillərində yaranmışdır – bu isə o deməkdir ki, azərbaycanşünaslıqda türkologiya, semitologiya və iranşünaslıq birinci növbədə mətnşünaslıq xidməti göstərmək üçündür, iber-qafqazşünaslığının bu baxımdan funksiyası olduqca məhdud olub, yalnız bir neçə mübahisəli «alban» yazısı üzərində düşünməkdən ibarətdir. Lakin no semitologiya, no iranşünaslıq, no də iber-qafqazşünaslıq Azərbaycan mənbələri üzərində işləyərkən mətnşünaslıq işindən kənarə çox çıxmamalıdır. Müşahidələr göstərir ki, həmin sahələr öz funksiyasını «genişləndirib» mətnşünaslıq fəaliyyətindən kənarə çıxarkən azərbaycanşünaslığı qeyri-elmi inülahizələr gotirir, onun elmi-metodoloji əsaslarını sarsıdır.

Bununla belə azərbaycanşünaslığın elə sahələri vardır ki, orada türkologiya həlliəcisi söz demək hüququna malik deyil – burada, hər şeydən əvvəl, Azərbaycan tarixinin qodim (Türkloşənəqədərki) dövrü nəzərdə tutulur. Belə ki, xüsusilə c.e. III-I minilliklərdə Azərbaycanda etnik münasibətlər, mədəniyyət, sosial-siyasi proseslər barədə mötəbər sözü həmişə iber-qafqazşünaslar, iranşunaslar demişlər, daha ovvəlki dövrlər barəsində isə, son illərdə türkoloq-altayşunaslar daha çox bəhs etməkdədirler.

Azərbaycanın dövlət müstəqilliyi qazandığı, müasir dünya ilə əlaqələrinin yaranıb inkişaf etdiyi müasir dövrdə azərbaycanşünaslığın iqtisadi, sosioloji və politoloji aspektlərinin diqqəti daha çox cəlb etməsi ənənəvi problemlərin unudulması hesabına deyil. Azərbaycanşünaslığının bir elm kimi tədqiqat hüdudları genişlənir, problemləri daha

çox sosial praktikanın tələblərinə uyğunlaşır, təhlil metodları inkişaf edib zönginləşir. Və nəticə etibarilə, ənonəvi problemlərə baxışın texnologiyası da təkmilləşir.

Azərbaycanda milli dövlət quruculuğu prosesi sürətləndikcə azərbaycanşünaslığın problemləri daha bütöv, kompleks halında, biri digəri ilə qarşılıqlı əlaqədə qoyulur ki, bu, həmin problemlərin əsaslı şəkildə həlli üçün geniş ideoloji imkanlar açır...

## I. AZƏRBAYCAN: ETNİK TARİXİN AKKORDLARI... VƏ SUPERETNOSUN TƏŞƏKKÜLÜ

### 1. «AZƏRBAYCAN» ANLAYIŞI

Azərbaycan – türk əsaslı Azərbaycan xalqının tarixi vətonu, dünyanın qədim etnokulturoloji mərkəzlərindən biridir. Azərbaycanlılar xalq, yaxud millət (superetnos) olaraq məhz Azərbaycanda formalaşmışlar.

Azərbaycan xalqının tarixi ümumtürk tarixinin üzvü tərkib hissəsidir, bununla belə hər bir türk xalqı kimi Azərbaycan xalqının da özü-nomexsus formalaşma, inkişaf tarixi vardır. Araşdırımlar göstərir ki, bu tarix özündə iki mühüm dövrü: 1) diferensiasiya və 2) integrasiya dövrlərini birləşdirir. Diferensiasiya dövrü dedikdə türk etnosunun müxtəlif xalqlara (o sıradan Azərbaycan türklərinə, yaxud Azərbaycan xalqına) ayrılması prosesinin intensiv dövrü nəzərdə tutulur. Integrasiya isə Azərbaycan cəmiyyətinin etnik tarixinin sonrakı dövrlərinə aid olub türk (və bir sırada qeyri-türk etnoslarının) konsolidasiyası, bütöv bir xalq təşkil etmosı prosesindən ibarətdir. Azərbaycan xalqının etnososyal xarakteri diferensiasiya dövründə müəyyənləşsə də, həmin xarakterin bir sıra cizgiləri məhz integrasiya dövründə meydana çıxmışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan superetnosunun (eləcə də Azərbaycan dilinin) təşəkkülündə, təkamülündə diferensiasiya-integrasiya münasibətləri kifayət qədər mürəkkəb təbiətə malikdir. Azərbaycanda (və həmhüdəd regionlarda) xalqın (və dilin) formalaşlığı dövrdə baş verən rəngarəng içtimai-siyasi hadisələr həmin mürəkkəbleşme üçün əsas şərt olmuş, ölkədə «narahat» bir etnik proses getmişdir...

Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşlığı!) coğrafiya müxtəlif dövrlərde müxtəlif adlarla adlandırılsa da, «Azərbaycan» sözü daha geniş yayılaraq  $500 \text{ min km}^2$ -ə qədər ərazinin əsas adına çevrilmişdir. Azərbaycanşünaslıqda belə bir aydın təsəvvür vardır ki, «Azərbaycan» sözü «regionun tarixində görkəmli rol oynamış Atropatin adı» (İqrar Əliyev) ilə bağlıdır... Burada söhbət o dövrdən gedir ki, «Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatin hakimiyyəti altında idir» (İ.Əliyev). Və həmin hökmdarın adı tari-

güclü olmuş, son dövler o qədər yaşamış, hətta «mütəsir Azərbaycan» anlayışının formallaşmasına da təsir göstərmmişdir.

«Azərbaycanın» yunan-iran mənşəli deyil, mohz türk mənşəli bir söz olması barədə də müyyəyen mülahizələr vardır, əlbettə yunan sözünü iranlı «interpretasiya»sı nə dərəcədə təbii idisə, türk «interpretasiya»sı da o dərəcədə təbii sayıla bilərdi, lakin məsələ burasındadır ki, türk «interpretasiya»sı orta əsrlərdə deyil, XX əsrin 70-80-ci illərində meydana golmuşdur...

Professor M.Seyidov yazar: «Azərbaycan» yer adı haqda orta yüzyilliklərdən üzü bəri ayrı-ayrı xalqların alımları dörlü mülahizələr, fikirlər söylənilmişlər. Ancaq hələ də bu söz sərrini açmaqdən etibarilə və onun elmi sözçəkimi – etimoloji tohhlili öz doğru-düzgün həllini tapmamışdır». Görkəmli azərbaycanşunasın fikrincə, «Azərbaycan-uğurlu, yaxşııstır (Az), yaxşııstır qırmızı, yəni Günsə (Azər//Azər), varlı ata (qan) deməkdir. O, vaxtılo yaxşııstır qırmızı, yəni Günsə antropomorfik tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan xan, insan mənasında işlənmişdir»... Həmin fikirlə razılışmaq çəlindir... Hər şəyden əvvəl ona gərə ki, «Azərbaycan» sözü turkdilli mühitdə formalasdığı üçün bu qədər mürokkəb tarixi inkişaf morholosindən keçə bilməzdə. İkinci, müəllisin təklif etdiyi etimologiya nə Azərbaycan türklerinin, nə də ümumiyyətə, türklükün tarixi dünyagörüşü ilə bağlı deyil. Və nəhayət, üçüncüsü, sözün «vvəlvəki mənası ilə «sonrakı mənası» arasında semantik varians, demək olar ki, yoxdur...

Azərbaycan türkleri, iranlılardan fərqli olaraq, Azərbaycanı «müqəddəs məkan» deyil, mohz Vətən kimi dərk edib moskunlaşmışlar. Və «Azərbaycan» sözü mohz Azərbaycan türklerinin təsəkküründə formalasın (konkret!) orazının müasir adına çevrilmişdir ki, bunun da əsasında onların tədricən moskunlaşlığı cənəfli miqyas (onun genişlənməsi sürəti) dayanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın bir ölkə olaraq hüdudlarının müəyyənləşməsində Azərbaycan xalqının təşəkkülünün həlliəcisi təsiri olmuşdur. Belə ki, xalq formalasdıqca ölkənin etnocoğrafi hüdudları da müəyyənləşmişdir.

Azərbaycan ərazisində tarixən müxtəlif dövlətlərin inöveudluğu ölkənin bütöv bir siyasi hadisə kimi qarvanılmasına mane olmaqla yanaşı, «Azərbaycan» anlayışının formallaşması prosesini də longitmişdir. Təsadüfi deyil ki, həmin anlayışın etnografsık mozmunu orta əsrlərdə siyasi mozmundan həmişə daha üstün, aparıcı olmuşdur... Burada Azərbaycanda məskunlaşmış türklerin dünyagörüşü də mühüm rol oynamışdır: türkler bu və ya digər etnos-layfa ilə həmin etnosun-layfanın moskunlaşlığı orası arasında əlaqə görmüşlər. Mosolən, Azərbaycan

xi mənbələrdə ilk dəfə e.o. 331-ci ildə çökilsə də, onun (Atropaten) etnik mənsubiyəyi barədə heç bir məlumat verilmir.

Atropaten hakimiyəti dövründən başlayaraq Manna-Kiçik Mada (Midiya) öz sərhədlərini genişləndirərək Atropatena (Şərqi mənbələrində Atropatakan) adlandırılmışdır... Akademik İ.Əliyevin fikrincə, «həmin dövlətin meydana gəlməsinə kömək edən əsas səbəblərdən birini bütün qədim tarix ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özüün iqtisadi, sosial, mədəni və siyasi səviyyosunun çox yüksək olmasında axtarmaq lazımdır».

Atropatenanın etnolingvistik mənzərəsi barədə müyyəyen təsəvvür yaradacaq tarixi mənbələr, demək olar ki, yoxdur. Lakin e.o. I minilliyyin əvvəllərindən başlayaraq regionun iranlaşması prosesi belə bir təkzibi çətin nəticəyə gölməyə imkan verir ki, Atropatenanın əsas əhalisi iranlı olmuşdur.

«Atropatena» ad-toponiminin antik (etimoloji) mənasını ilk dəfə atəşpərəst iranlılar, yaxud irandilli mühit unutdurdu. «Atropatena» (Atropaten yurdu) «Azərbaycan» (odlar yurdu, müqəddəs odun qorunduğu məkan) çevirildi... Və görünür, iranlılar üçün «Azərbaycan»ın hansı konkret coğrafiyanı əhatə etməsi o qədər də maraqlı deyildi, onlar həmin əraziyə vəton kimi yox, ilahi bir məkan, hüdudsuz müqəddəs bir yer kimi baxırdılar. Mənbələr göstərir ki, Atropatena – Azərbaycanda çoxlu od məbədləri mövcud idi. Atəşpərəst iranlılar, hətta daha uzaqdan hindlilər buraya ziyarətə gəlirdilər.

Etiraf etmək lazımdır ki, «Azərbaycan» sözü turkdilli mühitdə nəinki formalasmayıb, həmin mühitə çox sonralar – müsəlman intibahı dövründə daxil olmuşdur. Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycana və həmhüdud regionlara gələrək burada məskunlaşan hun-qırçıq türklorun dünyagörüşü etibarilə atəşpərəstlikdən çox uzaq olundularına görə «Azərbaycan» sözünün tarixon qazandığı ideoloji semantika üzərində, demək olar ki, düşünməmişlər. Bununla belə, iranlı təsəvvürün yaratdığı «müqəddəs Azərbaycan» obrazı müsəlman intibahı dövründən etibarən geniş yayılmağa başladı. Və qeyd etmək lazımdır ki, həmin təsəvvür regionun rəsmi dünyagörüşü olan islamə belə güzəştə getmediyinə görə Azərbaycan müsəlman tarixçilərinin yaddaşında islamə qarşı on çox müqavimət göstərmiş bir ölkə olaraq qələmədir. Azərbaycan tarixşünaslığının banilərindən A.Bakıxanov «Azərbaycan» sözünü «Azər-Babaqan» (Babəkin odu) kimi izah edir... Əlbəttə, burada səhəbat tarixçinin nə dərəcədə səhv etməsindən getmir, ondan gedir ki, orta əsrlər müsəlman tarixşünaslığında Azərbaycanın islaməqədərki dünyagörüşləri ilə bağlılığı təsəvvürü olduqca

## 2. QƏDİM DÖVRLƏRDƏ AZƏRBAYCANDA (VƏ HƏMHÜDUD REGIONLARDA) ETNİK PROSESLƏR

... Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formallaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formallaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürekkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, həqqında söhbət gedən coğrafianın yaşayış üçün münasib təbii şəraidi dir, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi feallığı, qaynarlığıdır... Və etiraf etmək lazımdır ki, Azərbaycanın etnik tarixinin qədim dövrü sonrakı dövrləri ilə müqayisə olunmayaq qədər mübahisəlidir – məsolunın mürekkebliyi isə burasındadır ki, həmin mübahisələr artıq öz elmi-metodoloji əhəmiyyətini (enerjisini!) itirərək «siyasilaşmış», başqa sözə etnosiyası ambisiyaların, subyektiv maraqların münaqişə obyektiinə çevrilmişdir. Lakin qədim dövrlərde Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların – türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq mohz türk etnosları əsasında formallaşmışdır ki, həmin etnoslar (Türklər) cümlə dövrə deyil, müxtəlif dövrlərdə golmişlər.

Qədim dövrlərde Azərbaycanda (və həmhüdud regionlarda) məhz türk etnoslarının mövcud olması, hətta türklərin dünyaya Azərbaycandan (ümumiyyətən Ön Asiyadan) yayılması barədə son zamanlarda qədər müyyəyen elmi-ictimai maraq doğuran nozəriyə artıq öz «azarkeş»lərini demək olar ki, itirmişdir.

... Azərbaycanda (və həmhüdud regionlarda) ilk sosial-siyasi birliklərin c.o. V minilliğdə formallaşmasını güman etmək olar. Bununla belə onların etnik mənşəsiyəti barədə heç nə demək mümkün deyil. Adları biza məlum olan on qədim tayfalar isə kutilor, lullubilər və hurrilərdir ki, mənbələr onlar barosunda III minilliyyin ortalarından başlayaraq söhbət açırlar. Həmin tayfalar Azərbaycanın əsasın Cənubunda moskunlaşmışdır. Və Sumer-Akkad mənbələrinin verdilər məlumatla görə, vaxtaşırı Ön Asiyadan güclü dövlətlərini, xüsusi şəhər Mesopotamiyanı narahat edirdilər. Bu məlumat qədim azərbaycanlıların regionda horbi-siyasi feallığını göstərən, bu və ya digər dərəcədə mükəmməl dövlətçilik təfəkkürünə malik olub-olmamaları barədə ohomiyyətli bir şey demir...

Akademik İ.Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilor, lullubilər və hurrilər (ola bilsin ki, ad-

türklerinin ilk möhtəşəm eposu «Dədə Qorqudu»da oğuzların yaşadıqları məkan məhz Oğuz adlanır. Türkler Azərbaycana geləndə, heç şübhəsiz, özlerinin yaratdığı etnotoponimlərin işlədilməsinə üstünlük vermişlər, əvvəlki yer adlarının istifadə edilməsinə isə XI-XII əsrlərdən sonra başlanılmışlar ki, onlardan on məşhuru «Azərbaycan» olmuşdur...

«Azərbaycan» anlayışının tarixində XIX əsrin sonu, XX əsrin əvvəlləri xüsusi morhəsi təşkil edir. Və məhz bu dövrdə həmin anlayışın etnografik, ictimai-siyasi, ideoloji mözəmənə barədə geniş miqyasda düşünülməyə başlanır. Milli düşüncənin təzyiqi ilə ilk müstəqil Azərbaycan dövləti yaranır ki, onun ərazisinin məhdudluğunu dərhal diqqəti çəkir... Məlum olduğu kimi, bu dövlət çox yaşamır, lakin daha uzunmürlü Azərbaycan SSR-in yaranması üçün sosial-siyasi osas verir ki, XX əsərlərinə doğru həmin əsas üzərində müstəqil Azərbaycan dövləti meydana çıxaraq yüksəlir.

Ümumiyyətə, həm birinci, həm ikinci, həm də xüsusilə, üçüncü respublika dövründə «Azərbaycan» anlayışı geniş siyasi mözəmən kəsb etməyə başlayır, Azərbaycanın Şimalı və Cənubu barəsində söhbət daha fəal bir şəkildə gedir. İkiyə (yalnız ikiyəm?) bölünmüş ölkənin, xalqın tarixi faciəsi milli ictimai təfəkkürün ən müxtəlif sahələrində təzahür edir.

Bələdliklə, «Azərbaycan» anlayışı zəngin bir tarixə malikdir – həmin tarixi inkişaf prosesində bu anlayış konkretleşmiş, siyasi-ideoloji mözəmənə dəqiqləşmiş, Azərbaycan xalqının yaşadığı geniş ərazini ifadə etmək üçün motivlənmişdir... «Azərbaycan» sözü türkdilli mühitdə formallaşmasa da, «Azərbaycan» anlayışının son min ildəki təkamül-formalaşma prosesi, əsasın, Azərbaycan türk təfəkkürünün məhsuludur.

qədim Ön Asiya mənbələrinə düşmeyen başqa bir sıra sosial-siyasi birliliklər) «hər biri qohum tayfalardan – qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlisf ləhcələrində danişan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş əhalisi qruplarından ibarət idi». Və görünür, görkəmlı tədqiqatçının e.ə. III minilliyyin sonu II minilliyyin əvvəllərində Azərbaycanda (və həmhähud regionlarda) məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mültəxəssisləri İ.M.Dyanov, Q.A.Melikişvili də təsdiq edirlər; onların araşdırması göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilleri Qafqaz dilleridir... Ümumiyyətlə, e.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerinə qədər Azərbaycanda, xüsusilə onun Cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə e.ə. V-II minilliiklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III-II minilliiklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur.

Əlbəttə, Qafqaz etnoslarının Ön Asiyadan Şimalında geniş yayıldıqları minilliiklərdə «Azərbaycan» adlı bir ölkə, azərbaycanlı adlı bir xalq yox idi...

E.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerinə aid mənbələr Azərbaycanda (və həmhähud regionlarda) daha bir sıra tayfaların, yaxud tayfa birliliklərinin məskunlaşlığı barədə məlumat verir: buraya etnik mənsubiyyəti məlum olmayan turukkilar nigimixler, uruatriłer... aiddir ki, görünür onlar Azərbaycanın etnik tarixinin, haqqında səhəbə gedən dövründə elə bir sosial-siyasi nüfuzu malik olmamışlar. Bununla belə e.ə. III-II minilliiklərdə Azərbaycanda (və həmhähud regionlarda) etnik yekcinsliyin pozulması üçün hər halda münbət şərait olduğunu inkar etmək mümkün deyil...

Azərbaycan ərazisində formalşmış biza məlum ilk dövlətin Mannanın (e.ə. IX-VII əsrlər) etnik tərkibi də göstərir ki, e.ə. I minilliyyin əvvəllerinə qədər Azərbaycanda məskunlaşmış əhalinin əksəriyyətini Qafqaz etnosları təşkil etsələr də, «mübəhisili» etnoslar da mövcud olmuşlar.

... E.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerindən etibarən Azərbaycan ərazisində İran etnosları məskunlaşmağa başladılar. Və həmin proses yalnız Azərbaycanın deyil, ümumən Ön Asiyadan etnik mənzərəsini əsaslı şəkildə dəyişirdi. İran etnoslarının İran yaymasına, oradan da Azərbaycana yayılması tədricən, bununla belə mütəşəkkil gedirdi. Ona görə də e.ə. I minilliyyin əvvəllerindən etibarən Qafqaz etnosları getdikcə daha ardıcıl bir şəkildə Şimala doğru sıxışdırılmağa

<sup>17</sup> başladı. Cənubdan gələn İran «təzyiq»i o qədər güclü idi ki, artıq müyyəyen dövlət quruculuğu təcrübəsi qazanmalarına baxmayaraq Qafqaz etnosları həmin «təzyiq»in qarşısında davam gotıra bilmedilər.

İ.Əliyev e.ə. II minilliyyin sonu I minilliyyin əvvəlinde Azərbaycanda (və həmhähud regionlarda) gedən etnik prosesləri nəzərdə tutaraq yazır: «Ayri-ayrı aborigen qrupların dil baxımından, sonra isə mədəni cəhətdən tədricən assimiliyasiyası onları son nöticədə etnik assimiliyasiyaya aparıb çıxarırdı». Və mülliif sonra əlavə edir ki, «dilin dəyişməsinin nisbətən tez bir zamanda (bəzən ikinci və yaxud üçüncü nöslidə) insan qruplarının etnik mənsubiyyətinin dəyişməsinə, yəni assimiliyasiyaya səbəb olması halları çox təsadüf olunan hadisələrdir. Məsələn, Hindistanda, Orta Asiyada, Əfqanistanda və b. yerlərdə bu cür olmuşdur»... Nə cür olmuşdur?... Görkəmlı tədqiqatçının fikrincə, Azərbaycana (və həmhähud regionlara) gələrək burada məskunlaşan İran etnosları yerli əhalini iranlaşdırırlar, lakin cyni zamanda «aborigenlərin neinkı maddi mədəniyyətini və təsərrüfat nailiyyətlərini mənimsədilər, habclə müyyəyen dərəcədə yerli əhalinin antropoloji tiplərinin də varisləri oldular». Əlbəttə, İ.Əliyevin özünün də dənədənə etiraf etdiyi kimi, etnik mənsubiyyəti biliñməyən (bəlkə, onlar da İran, yaxud protoiran etnosları imişlər?) tayfaların e.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerindən «iranlaşması» barədə bu cür cəsaretlə danişmaq düzgün deyil. Qafqaz mənsubiyyəti şübhə doğurmayan tayfaların, yəni Azərbaycanın həmin dövrə qədərki əsas əhalisinin «iranlaşma»sına gəldikdə isə, bu, o qədər də genişmiqyaslı etnik proses olmamışdır. Əks halda Qafqazın həm Şimalında, həm də Cənubunda müasir Qafqaz xalqları bu cür geniş yayılmaz, dillərində, dünyagörüşlərində, həyat tərzlərində İran elementləri bu qədər az olmazdı.

... Qafqaz xalqlarının müxtəlisf azsaylı tayfa-etnoslardan ibarət olması göstərir ki, onlar Cənubdan gələn «təzyiq»ə qarşı o qədər də mütəşəkkil mübarizə apara bilməmiş, hətta görünür, həmin «təzyiq» onları daha da ayırmış, müxtəlisf hissələrə bölmüşdür ki, bu «hissələr» arasında tədricən dialekt-dil fərqləri əmələ gəlib dörnləşmişdir... Lakin Azərbaycanın Şimalına (oradan da sonralar Şimali Qafqaza) sıxışdırılmış Qafqaz etnosları müxtəlisf xarakterli mənbələrdə haqqında geniş bəhs edilən Alban dövlətini yaratdılar.

... Erəmizdən əvvəlki son əsrlərdə, elcə də eramızın ilk əsrlərində Azərbaycanın Şimalında əsasən uti, girdman, qarqar tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə «albanlar», yaxud «ağvanlar» adlandırırlar. İ.Əliyev, yazır: «Həc şübhəsizdir ki, özündə 20-dən artıq tayfanı cəhivə etmiş alban (alban-əli) aborigen etnik mas-

sivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur... 18 Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bolko buna görə bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkünkündür ki, bu tayfa öz adını ölkənin adından almışdır. «Albaniya» adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq hələlik bir nəticə hasil olunmamışdır»...

Albanların məskunlaşdıqları regionun təbii şəraiti elə idi ki, nə İran etnosları, nə də sonralar Azərbaycanı bütünlükə bürümüş türklər həmin regiona xüsusi maraq göstərib orada daimi məskunlaşmaç fikri-nə düşmədilər. Və tədricən uyğunlaşdıqları, yaşamaq üçün qeyri-münasib şərait onları yadəllilərin hücumlarından müdafiə etdi.

E.o. I minilliyin əvvəllerindən başlayaraq Azərbaycana (və həm həddud regionlara) etnik mənşəyi-yetləri tarixşunaslıqda mübahisəli olan bir sira döyüşkən tayfalar, ola bilsin ki, müxtəlisf mənşəli etnoslardan ibarət sosial-siyasi birliliklər – tayfa ittiifaqları (kimmerlər, saklar, işkuzlar və s.) gələrək buradakı etno-siyasi mürəkkəbliyi (sixlığı!) bir qədər də artırırlar. Xüsusiət saklar, yaxud skiflər regionda bir müddət dənaha böyük hərbi-siyasi nüfuzu malik olmuşlar... Güman etmek olar ki, Azərbaycanın Şimal-Qərb ucqarlarında məskunlaşmış ermənilər də buraya haqqında söhbət gedən dövrədə geliblər. Yaxın «qohumlar»ından tamamilə ayrı düşmüş həmin etnosun nə mənşəyi, nə də pravətəni məlum deyil.

Yeri golmişkən qeyd etmək lazımdır ki, bir sırə tədqiqatçılar kimmerləri, sakları, türk, yaxud protoazərbaycanlı sayır, «işkuz», «oğuz» etnonimi ilə müqayisə edirlər ki, həmin mülahizələri əsaslandırımaq olduqca çötin, hətta demək olar ki, qeyri-mümkündür.

Etnik mürəkkəbliyi ilə seçilən Manna Mada-Midiya (e.o. VII-VI əsrlər) tərəfindən istila olunduqdan sonra onun tərkibində Kiçik Mada-Midiya adlanmağa, eyni zamanda imperiyanın mədəni-iqtisadi mərkəzi funksiyasını yecirino yetirməyə başladı (İ.Əliyev) ki, bu da ümumiyyətlə Mada-Midiyanın etnik tərkibinin (monzorosının) müəyyənleşməsinə əhəmiyyətli təsir göstərdi. Lakin e.o. VI əsrin ortalarında farslar müxtəlisf mənşəli etnosların yaşadığı Madada Həkimiyətli ələ aldılar. Onlar IV əsrin ortalarına, yəni Makedoniyalı İsgəndər həmin ərazini işğal edənə qədər davam edən İran-Haxamanişlər dövlətini yaratıldılar. Qeyd etmək lazımdır ki, bu dövlət müxtəlisf mənşəli etnosların hərbisiyi, iqtisadi-tosorrufat və mədəni-monəvi əlaqələrə girməsinə şərait yaratmaqla yanaşı, fars etnosunun formallaşmasının əsaslarını qoydu. Və məhz həmin dövrən etibarən farslar digər İran etnoslarından ayrılmışa, dünyagörüşlərinin, dövlət quruculuğu imkanlarının genişliyi

ilə förglənməyən başladılar ki, həmin proses Sasanilər dövrünün sonlarına (VII əsre) qədər davam etdi.

Mada-Midiya satrapı Atropat Makedoniyalı İskəndərin vəfatından (və onun yaratdığı imperiya dağıldıqdan) sonra Atropatenə dövlətini qurdı ki, onun əsasını Kiçik Mada-Midiya təşkil etdi. Mənbələrin verdiyi məlumatə görə, Atropat yalnız madalları deyil, kadısları, albanları, sakasenləri də özündə təbe etmişdi. Və görünür, Azərbaycan (və həm həddud regionlarda) məskunlaşmış digər əsas etnoslar, yaxud etno-siyasi birliliklər də bu və ya digər dərəcədə onun nəzarəti altında idilər. İ.Əliyev Atropatenə dövlətinin meydana gəlməsinin mühüm səbəblərindən birini doğru olaraq onda görür ki, «qədim tarixi ərzində xeyli dərəcədə apartıcı region olan bu bölgənin özünün iqtisadi, sosial, mədəni və siyasi inkişaf seviyyəsi... çox yüksək» idi. Belə ki, Atropatenə Manna-Kiçik Mada-Midiyanın bilavasitə varisi idi. Lakin belə bir mülahizə ilə razılışmaq çətindir ki, guya «Cənubi Azərbaycan tayfalarının və xalqlarının kuti, lullubi, hurri, mannalı və başqalarının madalları qaynayıb-qarışması nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalların üstünlük təşkil etdiyi atropatenalılar etnosu toşkəkkül tapdı» (İ.Əliyev). Birincisi ona görə ki, «Hələ Haxamanişlər dövründə saqartalılar, müklər, utilər, parikanlılar, ortokoribantılar, kadusilər, dareylər, pantimatlar, rəvşiklər, kaspilər, maticenlər, mardlar, parslar, anarikalar və b., habelə madalları tərəfindən assimiliyasiya edilməmiş başqa tayfalar yaşayırıdlar» (İ.Əliyev). İlkncisi isə, haqqında söhbət gedən etnik proses o qədər də qədimdə baş vermadığı üçün həmin prosesin nəticəsi olan etnos, yaxud etnik birləşik orta əsrlər də hələ uzun müddət yaşayınmış, dünyada mədəniyyətin böyük töhsələr verməli idi... Bizim fikrimizcə, «Atropatenənin orta Mada dilini (İ.Əliyev) Cənubi Azərbaycanın bozi kəndlərində (Kuri, Pir İshaq, Xarrənd, Qaragöz, Gəlinqaya...) hal-hazırda işlənən azori dili-dialektinin bilavasitə sələfi saymaq (S.Ə.Kəsrovı) tamamlı yanlışdır. Hər şeydən əvvəl ona görə ki, «Atropatenənin orta Mada dil» əgor mövcud olmuşsa da yalnız Azərbaycan ərazisini deyil, müasir İranın mədəni coğrafiyasını bütövlükdə əhatə etmişdir. Və onu da nozəro alsaq ki, Haxamanişlər dövründə Mada-Midiya sürətlə farslaşdırıldı, onda iranlaşmanın nə dərəcədə miqyaslı diferensial etnolinqvistik proses olduğunu təsəvvür etmək çötin deyil.

İ.Əliyevin Azərbaycan tarixi, o cümlədən Azərbaycan xalqının etnogenczi barədəki ən mübahisəli (bizim fikrimizcə isə, on yanlış!) qənaəti bundan ibarətdir ki, «Azərbaycan» anlayışının özünün, habelə onunla bağlı olan etno-modəni, içtimai və siyasi sociyyəti hadisələrin

ve həlların başlangıcı Vətənimizin tarixinin məhz Atropatena dövründə qoyulmuşdur. Qədim Azərbaycan dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiq Atropatena-Mada xalqının mənşeyi məhz buradandır.

... Azərbaycan xalqının osasında «Atropatena-Mada xalqı»nı görmək türk etnoslarının Azərbaycan xalqının formallaşmasındaki həlledici rolunu inkar etmək deməkdir ki, bu ciddi metodoloji qüsurdur...

Azərbaycanın müxtəlif regionlarında təcrid olunmuş İran (eləcə də Qafqaz) monşoli etnoslar bu gülə qədər mövcuddurlarsa, onda türklər kimi( və na zaman) assimiliyasiya etmişlər?.. Atropatena-Mada etnosu, xalqı (daha doğrusu, supcretnosu) barədəki nəzəriyyə, görünür, paniranizm ideologiyasının təzahüründən başqa bir şey deyil. Əger belə olmasayıd, c.ə. I minillikdə Ön Asiymanın geniş çöllərində səpələnmiş İran etnoslarının təmərküzleşdiyi yer olaraq məhz Azərbaycanın Cənubu seçilməzdə... Həmin cohdın məlum tarixi faktlara deyil, müasir ideologiya lərə, təsəvvürlərə, maraqlara əsaslandığını I.Əliyevin belə bir müləhizəsi də təsdiq edir: «Biz... Azərbaycan xalqının əddadları sırasında diyarın yalnız on qədim sakinlərinin deyil, habelə gələnə irəndilli madalıların da adını çokırıq. Madalıların bu torpağa gelişinə qədərkı tarix də müəyyən dərəcədə bizim tariximiz, xalqımızın tarixidir. Hazırda türk dillərindən birində danışan azərbaycanlılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislerinə çevrilir, irəndilli xalqlarla birgə bu zəng in alımö, eposa, Avestaya, zərdüştilik təliminə və bir çox digər tarixi mədəni dəyərlərə sahiblik hüquq qazanırlar».

Məsələ burasındadır ki, azərbaycanlıları – Azərbaycan xalqını Avestanın, zərdüştlüyün, ümumiyyotla İran mədəniyyətinin, doğrudan da, «zəngin aləm»inin varisi elan etmək onu (Azərbaycan xalqını) həqiqətən mənsub olduğu başqa bir zəngin aləmdən – qədim türk epo-sundan, hun-türk dövlətçilik ənənələrindən, tanrıçılıq dünyagörüşündən uzaqlaşdırmaq, kökünə, əslinə yadlaşdırmaq məqsədindən irəli gələr ki, həmin «metodologiya» Azərbaycanda XX əsrin 30-cu illərindən etibarən xüsusi olaraq işlənib hazırlanmış, ardıcıl bir şəkildə həyata keçirilmişdir... Azərbaycan xalqı kutilor, lullubilər, hurrilər, mannalılar, albanlar vasitəsilə Qafqaz, madalılar – atropatenalılar vasitəsilə İran (ümumən Hind-Avropa), qıpçaqlar, oğuzlar vasitəsilə Türk dünyasına bağlanmalı olsa, onda gərək azərbaycanlıları, bir sıra «azərbaycanşunaslar» kimi, konqlamerat, cikləktik bir «xalq», müxtəlif mənşəli etnosların tarixi «ittifaq»ı elan edək. Həmin mənTİqli yanaşaq, ingil-

lislər də, fransızlar da, almanlar da, ruslar da mürəkkəb etnik tərkibə malikdirlər, ümumiyyətlə, dünyada müstəqil etnokulturoloji sistemlər mövcud deyil, etnoslar bir-birinə qarışmışlar.

... «Atropatena-mada xalqı»nın (eləcə də dilinin!) mövcudluğuna şübhə edən akademik Ə.S.Sumbatzadə tamamilə doğru olaraq göstərir ki, III əsrə Sasanilər dövləti tərkibinə daxil olana qədər Atropatena müxtəlif dillərde danışan tayfalardan, yaxud xırda xalqlardan ibarət idi. Və cini zamanda bütün latin, yunan və sonrakı dövrə aid erməni mənbələrində, bir qayda olaraq, «Atropatena», «Atropatakan» ölkə adına tez-tez rast goldiyimiz halda, «atropatanlılar», yəni xalq adına olduqca az təsadüf olunur... Beləliklə, Mannada, Mədiyada olduğu kimi Atropatena da o dərəcədə əhəmiyyətli etnik konsolidasiya prosesindən söhbət gedə bilməz ki, onun nəticəsində az-çox markəzləşmiş bir etnik birləş-xalq yaranmış olsun. «Atropatena-Mada xalqı» barədəki nəzəriyyənin tonqide dözməyən daha bir sıra torəfləri vardır... Məlum olduğu kimi, əramızın ilk əsrlərindən (hətta bir sira əsaslandırılması çətin olan müləhizələrə görə, c.ə. I minilliyyin sonlarından!) etibarən Azərbaycana (və həmhüdud regionlara) ilk hun-türk tayfları axışmağa başladılar – Qafqazın Şimalından Cənubuna hərəkət edən həmin tayfların əsas məqsədləri burada məskunlaşmaq yox, sadəcə, Ön Asiyani, o cümlədən Azərbaycanı yağmalayıb yenidən Qafqazın Şimalına, Qıpçaq çöllərinə qayıtmış idi. Müxtəlif xarakterli mənbələrin verdiyi məlumatla görə, hun-türkərin Qafqazın Cənubuna, hətta Ön Asiyanın içərilərinə hücum etdikləri I minilliyyin birinci yarısında onların qarşısında duracaq bir etnosiyası qüvvə yox idi. Ümumiyyətlə, qədim dövrün sonlarına doğru Azərbaycanda (və həmhüdud regionlarda) etnik konsolidasiyadan çox, etnosiyasi dağılma, parçalanma prosesi gedirdi ki, həmin proses tədricən burada məskunlaşan hun-qıpçaqlar üçün əlverişli sosial-siyasi şərait yaratdı.

Beləliklə, Azərbaycan xalqının formallaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini aşağıdakı dövrlərə bölmək olar:

I. E.ə. V minillikdən c.ə. III minilliyyin ortalarına qədər – etnik qeyri-müəyyənlik dövrü.

II. E.ə. III minilliyyin ortalarından c.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerinə qədər – Qafqaz etnoslarının geniş yayıldığı dövr.

III. E.ə. II minilliyyin sonu I minilliyyin əvvəllerindən əramızın I minilliyyinin ortalarına qədər – İran etnoslarının geniş yayıldığı dövr.

### 3. AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ

... Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir.

Hun-qıpçaqlar eramızın başlangıcında Qafqazın Şimalında, ümumən Büyük çöldə, yaxud Qıpçaq çöllərində yayılaraq bu yerlərin əsas sakinlərinə, hətta belə demək mümkünə, sahiblərinə çevrildilər. Və çox keçmədi ki, onlar Qafqazın Conubunda da göründülər... Hun-qıpçaqlar müxtəlisf sosial-siyasi birliliklərdən ibarət olsalar da, onların etnik tərkibi, demək olar ki, cyni idi, eyni dilin bir-birindən az fərqlənən dialektlərində danışmışdır.

Hun-qıpçaqlar eramızın ilk əsrlərində, əsasən, Azərbaycanın Şimalında – Albaniyada məskunlaşmışdılar. Conuba bir sıra uğurlu yürüşləri olsa da, görünür. Büyük çöldən çox áralanmaq onları təmin etmirdi və bir məsələni də nəzərə almaq lazımdır ki, hun-qıpçaqlar həmin çöl boyu Şərqiñ Qərbe gedirdilər. Bu hərəkət istiqaməti onların həyat tarzına həm uyğun idi, həm də Ön Asiyadakı etnososial sıxlıq (manə!) burada mövcud deyildi.

Azərbaycanda (Qafqazın cənubunda) məskunlaşan hun-qıpçaqlar, əsasən, savirlərdən, bulqarlardan və xəzərlərdən ibarət idi. Və I minilliyyətin ortalarında onlar Albaniya ərazisində o qədər geniş yayılmışdılar ki, akademik Z.Bünyadovun verdiyi məlumatə görə, Xəlifə I Müaviyyə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı bu ölkənin necə bir ölkə olmasından barədə maraqlanarkən qoşun komandanı demişdi: «Azərbaycan qədimlərdən türk ölkəsidir, onlar tərəfindən məskunlaşdırılmışdır». Yeri gəlmışkən qeyd edək ki, Azərbaycanda məhz «qədimlərdən» türklərin yaşaması haqqında fikir I minilliyyətin ortalarına aid Qafqaz mənbələrində bu və ya digər dərəcədə yayılmışdır. Bizim fikrimizə, həmin anaxronizm türklərin regionda tutduqları böyük sosial-siyasi mövqeyin təsiri altında yaranmışdır.

Hun-qıpçaqlar Azərbaycanın Cənubunda da bu və ya digər dərəcədə məskunlaşmışdılar... Lakin Şimalda siyasi hakimiyyət bilavasitə onların əlinde idi. Conubda isə İran etnosları həle də üstünlük təşkil edirdilər.

III əsrət Azərbaycanın cənubu – Adurbadaqan Sasanilər dövlətinin tərkib hissəsinə çevrilir. Əvvəller Adurbadaqanın etnik coğrafiyası Atropatenanın etnik coğrafiyası ilə, demək olar ki, əsas parametrləri ilə üst-üstü düşürdü. Lakin sonralar burada hun-qıpçaqlar da müyyən mövqə tutmağa başladılar. Qafqaz etnosları isə əksinə, Conubda etnosiyası mövqelərini tamamilə itirmişdilər... Adurbadaqan əhalisinin

əksəriyyətini təşkil edən İran etnosları Atropatena dövründə olduğu kimi, müxtəlisf dialekt, yaxud tayfa dillərində danışmışdır: bunlar inдиye qədər Azərbaycanda yaşayan taliş, kurd, azəri və s. xalqların, tayfaların babaları idilər. Və orta əsrlərin əvvəllerindən etibarən formalaşmağa başlayan fars dili (cyni zamanda fars etnik ünsürləri) Adurbadaqanda geniş yayılmışdı. Ümumiyyətə, həmin dil sonralar da Azərbaycanın həm cənubunda, həm də şimalında yalnız yüksək təbəqələrin, sarayların ünsiyyətində istifadə edilmiş, xalq kütlələri arasında yayılmamışdı.

... Hun-qıpçaqların Qafqazın Cənubunda sosial-siyasi nüfuzlarının gücləndiyi əsrlərdə erməni kilsəsinin rolü yüksəldirdi, gürcü tayfları da türklərin ilk gelişləri dövründə yaratdıqları hərə-mərcilikdən istifadə edib ərazilərini Cənub-Şərqi doğru genişləndirdilər...

Ərəb hücumları dövründə də Azərbaycanda türklüyün mövqeyini yüksəldən əsas mənbə Şimali Qafqaz, Büyük çöl olaraqa qalırdı. Şimaldan gələn xəzər-türk hücumlarının qarşısını almaq üçün ərəblər də sasanilər kimi sədd çəkməli, xüsusi sərhəd qarnizonları saxlamalı olurdular. Və görünür, hun-qıpçaqların sərbəst hərəkətinə mane olan bu cür tədbirlər erməni kilsəsinə, eləcə də gürcü tayflarına Qafqazın cənubunda kifayət qədər geniş əhaliyət imkanı verirdi... Lakin sasanilər kimi ərəblər də türklərin Cənuba eñişinin qarşısını almaq iqtidarında deyildi – VII-VIII əsrlərdə xəzər türkləri ərəb qoşunlarını dəfələrlə darmadağın edib Azərbaycanın Şimalında məskunlaşmışdılar. Ə.S.Sumbatzadə göstərir ki, ərəblərlə xəzərlərin intensiv bir şökildə gedən müharibələri dövründə «Azərbaycanın köklü əhalisinin – atropatenalıların, albanların... törəmələrinin sayı ohəmiyyətli dərəcədə azalmaya məruz qaldı». Şübhəsiz ki, hərbi-siyasi passionarlıq dövrü keçirən ərəblərlə xəzərlərin, ümumən türklərin qarşılaşdıqları, çoxosrlik müharibələr apardıqları bir dövrədə qeyri-passionar etnosların müdafiə olunmaq imkanları, demək olar ki, yox idi. Və ərəblərin istila etdikləri əraziləri xüsusi vilayətlərlə bölmək, etnosların hərəkətini əməhdudlaşdırmaq cohdları Qafqazın Conubunu artıq özünküxü sayan türkləri-xəzərləri tomin etmirdi. Onlar Azərbaycanın çöllərində sərbəst dolaşmaq istəyirdilər... Ərəblərə qarşı mübarizədə, təbii ki, yalnız Şimaldan – Büyük çöldən gələn türklər-xəzərlər deyil, müyyən mənada artıq «yerli» adlanı bilən türklər-savırlar, bulqarlar, xəzərlər... də iştirak edirdilər. Görünür, IX əsrdeki məşhur Babek hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışdılar. Lakin bu hərəkatın əsas tərkibi çox güman ki, «qədim azərbaycanlılar»dan

ibarət idi. Çünkü ərəblərin təbliğ etdiyi islamla barışmayacaq diniñi möhz onlar daşıyırırdılar.

Hun-qıpçaqların Azərbaycanda, xüsusilə, onun Şimalında məskunlaşdırıqları təxminən min illik dövrdo türk dili ölkədə kifayət qədər geniş yayılmışa başladı, V-X əsrlərin Qafqaz monbelerində işlənən türkizmələr de bu səbüt edir. Lakin həmin dil yalnız danışq dili idi. Və ümumiyyətə, hun-qıpçaqların yazısı olmamışdı... Azərbaycan dili tarixinin görkəmlə tədqiqatçısı, professor Ə.Dəmirçizadənin (eləcə de onun tələbələrinin) ümumxalq Azərbaycan dilinin III-V əsrlərdə formalasdığı barədəki mülahizəsinə göldikdə isə demək lazımdır ki, a) həmin əsrlər hələ qədim (-ümum) türk dilinin mövcud olduğu dövrür, bu dövrə hər hansı müstəqil türk dili barədə, ümumiyyətə, səhəbə gedə biləz; b) Azərbaycanın, əsasən, Şimalında, başqa sözə, Qafqazın Cənubunda (yonı xüsusi etnik mürəkkəbliyi ilə fərqlənen bir regionda) məskunlaşmış hun-qıpçaqlar nəinki III-V əsrlərdə, hətta bir neçə əsr sonra da Azərbaycan türklüyünün hələ yalnız əsaslarını yaradırdılar.

Eramızın ilk əsrlərində Qafqazın Cənubunda xristianlıq yayılmışa başladı... Və çox keçmədi ki, regionda mövcud olan əsas etnoslar (daha doğrusu, superetnoslar!) – albanlar, gürcülər və ermənilər xristian kilsəsinin özlərinə məxsus «variantalarını» yaratırdılar. Bir-biri ilə mübarizə aparan alban, gürcü və erməni kilsələri etnik proseslərə də bu və ya digər dərəcədə təsir göstərirdilər... Azərbaycan tarixşunaslığında belə bir osassız fikir mövcuddur ki, guya Ermənistanda yaşayan albanların bir hissəsi erməniləşmiş, bir hissəsi isə türkleşmişdir (akademik Z.Bünyadov, professor N.Vəlixanlı). Halbuki alban kilsəsi (və albanlar) son dövrə qədər erməni kilsəsinə (və erməniləşməyə) qarşı mübarizə apardıqları kimi, hun-qıpçaqlarla nə qədər yaxın sosial-siyasi, modern əlaqələrə girsələr də, heç zaman kütləvi surətdə türkleşməmişlər.

Azərbaycanın ərəb xilafətinə daxil olması ölkədə (Azərbaycanda) gedən etnik proseslərə müxtəlisf baxımlardan əhəmiyyətli təsir göstərirdi. Məsələn, Qafqazın Cənubunda uzaq Ərəbistandan xeyli miqdarda ərəb köçürüldü ki, bunlar xilafətin Şimal sərhədlərini qorunmalı, işgalçılaraq sosial-siyasi dayağ olmalı idilər. Yaxud islam dininin qəbulu prosesinde müxtəlisf etnoslarda özündərk (və ifadə) ovqatı gücləndi... Bununla belə, Z.Bünyadovun «ola bilsin ki, Arran əhalisinin bir hissəsi (albanlar) çox tez ərəbləşməyə məruz qalıb ərəblərlə qaynayıb-qarışmış, sonralar isə səlcuq türkləri göldikdən sonra ərəblərlə birləkde türkleşməyə məruz qalmışlar» mülahizəsini əsaslandırmışq

<sup>24</sup> çətindir. Həmin sözləri professor A.Q.Şanidzenin aşağıdakı fikri barədə demək olar: «Qafqaz albanları öz milli simasını itirərək qonşularla (başlıca olaraq Azərbaycanın türkdilli əhalisi və ermənilər), az miqdarda gürcülərlə və Qafqazın digər xalqları ilə) qaynayıb-qarışmışlar...».

Məsələ burasındadır ki, Qafqazın tarixində kifayət qədər möhtəşəm rol oynamış bir cəmiyyətdən – «superetnos»dan müasir dövrdə udilərən başqa bilavasito varis-qalıq qalmamışdır. Tədqiqatçılar isə həc cür inanmaq istəmir ki, böyük insan cəhəatlərinə malik olmayı cələbir şübhə doğurmayan Albaniyadan qalan yalnız bu azsayı xalq, yaxud etnik qrupdur. Odur ki, problemdən çıxış yolu qodim albanları müasir Cənubi Qafqazın superetnosları arasında bölüşdürülməyə çalışırlar...

Bizim fikrimizə, Albaniyanın «etnik tərkibi» problemini daha da mürükkebəldirən məsələ bu və ya digər dərəcədə bütöv, mərkəzləşmiş bir «alban etnosu»nın mövcudluğu qonaqtıdır. Görünür, «alban xalq», «alban dili» ifadələrini ancaq şərti mənada işlətmək mümkündür. Və görünür, alban tayfaları ərəb işğalı dövründə müxtəlisf etnoslar tərəfindən intensiv sosial-siyasi «tezyiq» moruz qalarkən onların etnokulturoloji baxımdan feal hissəsi (udilar) alban kilsəsi oturunda six birləşərək «münəaqışlı» regionda belə özlərini kompakt şəkildə mühafizə edə bilmiş, digər tayfalar isə məhz dini dünyagörüşlərinin arxaikliyi, qeyri-kültəviliyi ucbatından Şimala – Qafqazın yüksəkliklərinə doğru çökilməli, etnik mənsubiyətlərini qorumaq üçün qeyri-münasib yerlərdə yaşamlı (daldalanmalı!) olmuşlar.

... Hun-qıpçaqların, artıq qeyd edildiyi kimi, əazon Ön Asiyənin içərilərinə qədər gedən yürüşləri Azərbaycanın ümumi etnik simasında prinsipial dəyişikliyin əsasını qoydu. Belə ki, həmin yürüşlərin «tezyiqi» altında Atropatena-Azərbaycanın irandilli əhalisi ölkənin düzəngah ərazilərini boşaldaraq yaşayış üçün o qədər də münasib olmayan, lakin müdafiəyə imkan verən yeni regionları məskunlaşdırır, ya da Cənuba doğru çökilirdilər. Yalnız belə bir faktı qeyd etmək kifayətdir ki, XI əsrin əvvəllərində etibarən Xəzər donuzının Cənub ilə Şimal-Şərqi Şimal-Qorbe doğru bir qövs cizaraq Azərbaycana yürüş edən oğuz-səlcuqların qarşısına ciddi bir sosial-siyasi manəc çıxmadi. Bu, hun-qıpçaqların, xüsusilə, xəzərlərin oğuz-səlcueq yürüşləri ərafəsində onlara göstərdikləri böyük horbi-strateji xidmət idi.

Bələliklə, I minillikdə ardıcıl huq-qıpçaq yürüşləri noticəsində Azərbaycanın Şimalı tədricən türkəşdi, Cənubun Atropatena dövrü müyyənolşmış etnik monzorosu (əslində eklektikası!) Şimaldan golən siyasi müdaxilələr noticəsində deformasiya olunaraq daha qeyri-

mütəşəkkil bir mənzərə aldı. Və bununla da Azərbaycan xalqının təşəkkül tarixinin birinci mərhələsi başa çatdı...<sup>26</sup>

Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklerinin Azərbaycana axımı) XI əsrin (və II minilliyyin!) əvvəllerində başladı... Onlar Azərbaycanın etnosiyası baxımdan dağınıq, qeyri-mütəşəkkil Cənubunu çox qısa bir müddətde tutub Şimala – Qafqazın Cənubuna doğru hərəkət etdilər. Lakin burada oğuzları kifayət qədər ciddi müqavimət gözləyirdi. Alp Arslan bu müqaviməti də tezliklə qırı (və Qafqazın Cənubunu işgal edə) bildi. Və beləliklə, XI əsrin sonlarında Azərbaycanın həm Şimalı, həm də Cənubu artıq oğuz türklərinin yaratdığı Səlcuqlar İmperiyasının tərkibinə daxil oldu... İmperiyanın aydın sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə genişləndirdi. XI əsrə, eləcə də XII əsrin əvvəllerində oğuz türkləri Azərbaycanın (və həmhädüd regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünkü ümumiyyətə II minilliyyin əvvəllerindən başlayan türk-oğuz sülhətə eley bir hadisə idi ki, onun qarşısını almaq sadəcə olaraq, mümkün deyildi.

Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlükə türkəşdirdilər daha doğrusu, I minilliyyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkleşməsi!) II minilliyyin ilk əsrlərində min ildən sonra keyfiyyətə başa çatdı. Oğuzlar müxtəlif tayfalarдан ibarət idilər. Həmin tayfalar xeyli dərəcədə diferensial xüsusiyyətlər daşıyırırdılar... Lakin səlcuqların başçılığı altında toplamış oğuzlar hərbi-siyasi baxımdan olduqca həmrəy idilər ki, bu da onların geniş miqyaslı qəlebəsini təmin edən əsas şərtlərdən biri sayıla bilər.

X-XII əsrlərdə Azərbaycanda məskunlaşan oğuz tayfları arasında bir-birini inkar edən iki proses gedirdi: a) bir tərəfdən ümumiyyətli siyasi məqsədlər naminə tayfa müxtəlifliyi tədricən aradan qalxır, b) digər tərəfdən diferensiasiya (müxtəliflik) güclənirdi... Birinci hadisə Azərbaycanın daha çox Cənubunda, ikincisi isə daha çox Şimalında özünü göstərirdi... Səbəbi o idi ki, Azərbaycanın Şimalında oğuz tayfları olduqca mürəkkəb etnik şəraite düşməsdilər, həmin şərait onların birləşməsini, «ideoloji» baxımdan hazırlıqlı (və hiyləgor!) qonşulara müqavimət göstərə bilməsini tələb edirdi. Cənubda isə daxili çəkişmələr daha güclü idi.

... XII əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti yarandı ki, Azərbaycanın etnokulturoloji tarixində əhəmiyyətli rol oynar-

mış həmin dövlət mongol-tatar hücumlarına qədər mövcud oldu. Atabəylər dövründə Azərbaycan ərazisinin çox hissəsi bütöv bir dövlətin tərkibində birləşmiş, Azərbaycan xalqının təşəkkülü tarixində yeni mərhələ başlamışdı... Hakimiyyətdə olan solcuqlar fars dilinə xüsusi diqqət verib sarayda, bir qayda olaraq, həmin dildə danışsalar da, geniş xalq kütünləri fars dilini bilmir, yalnız türkçədən istifadə edirdilər. Məsələnin məhz bu cür olduğunu göstərən faktlardan biri Azərbaycan türklərinin (oğuzların) yaratdığı möhtəşəm «Dədə Qorqud» eposudur. Eposda gəlmə müssəlman oğuzlarla yerli qeyri-müssəlman (bütpəroş, tanrıçı, xristian və s.) qıpçaqlar, Qafqaz, yunan etnosları, xalqları arasındaki tarixi münaqişə, müharibələr öz əksini tapmışdır. «Dədə Qorqud»un bize gəlib çıxmış əlyazmaları bir neçə əsr sonrakı dövrlərə aid olsa da, eposun dili ilə «Kitab»ın («Kitabi-Dədə Qorqud»un) dili, ıslıbu arasında elə bir fərq yoxdur...

Eposda cərəyan edən hadisələrin coğrafiyası osasən Qafqazın Cənubunu, müəyyən dərəcədə isə Anadolunun Şərqi əhatə edir – hiss olunur ki, oğuzlar Qafqazın Cənubunda artıq möhkəmlənmiş, onların qarşısında Qərbe doğru yeni hərəkət üfüqləri açılmışdır...

İslami qəbul etmiş oğuzların Azərbaycanda, Şərqi Anadoluda yayılmış orta əsrlər üçün səciyyəvi bir formada – İslam bayrağı altında gedirdi. VII-IX əsrlərdəkindən (yeni ərəblərdən!!) fərqli olaraq XI-XII əsrlərdə oğuz türkləri «ərəblərin dini»ni daha israrla təbliğ edir, onun bütün dünyada yayılmasına daha çox inanırlar... Və təsadüfi deyil ki, türklər islamı Qafqazda, Kiçik Asiyada, Balkanlarda həm geniş təbliğ etdilər, həm də hərbi-siyasi yolla qəbul etdirib yaxınlıqlar.

Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi, bir tərəfdən ölkənin tamamilə türkleşməsi ilə səciyyələnir, digər tərəfdən islamın qarşısına alınmaz bir sürətlə ölkədə mövcud olmuş bütün dini dün-yagörüşü formalarını (o cümlədən də Tanrıçılığı) sıxışdırıb aparıcı mövqeyə keçməsi ilə xarakterizə olunur. Və xüsusi olaraq qeyd etmək lazımdır ki, islam dini həm Azərbaycan türklüyü üçün müəyyən dərəcədə diferensial keyfiyyətə çevrildi, həm də ölkədə səpələnmiş (tacrid olunmuş) İran, Qafqaz mənşəli etnosları həmin türkük otrastında birləşdirən güclü amillərdən biri (bəlkə də birincisi!) oldu. Xatırladıq ki, XIX əsrin sonu XX əsrin əvvəllerinə qədər azərbaycanlılar çox hallarda sadəcə «müssəlman» adlanırlar.

... Monqol tatarların XIII əsrin ortalarına doğru Azərbaycanın istilası ölkədə (və həmhädüd regionlarda) gedən əsas etnik proseslərə böyük təsir göstərdi... Monqol-tatar yürüyü dövründə Azərbaycana müxtəlif türk tayfları gəldilər ki, bu da Azərbaycanda türklükün sıx-

ligeini bir qədər də arurdu. Xüsusilə öz milli-ətnik mənliyini itirmiş sərəylər, mədəniyyət mərkəzləri dağıldı. Və məhz XIII əsrin sonlarında etibarən Azərbaycanda türkdilli yazılı ədəbiyyatın inkişafı üçün ideoloji şərait yarandı.

Mongol-tatar ordusununu tam əksoriyyəti türklərdən ibarət idi. Onların qurduları dövlətlər də türk dövlətçilik ənənələrinə əsaslanır, o qədər də böyük olmayan «inzibati qüvvə» ilə böyük bir imperiyani idarə etmək təcrübəsi verirdi. Və mongol-tatar xaganlarının, hakimiyətinin həyat tərzi öz sadəliyinə görə soleç sarayılarındakı dəbdəbədən əsaslı şəkildə fərqlənirdi. Birincilər min illor boyu yaşadıqları köçəri həyatın «realizm»ini davam etdirir, «romantik» xülyalardan (o cümlədən do pocziyadan) elə bir zövq almurdular... Onların qonşulara (düşəmənlərə!) münasibətdə istifadə etdikləri «diplomatiya» da olsuqca aydın idi: mongol-tatarlar «çevik güce» arxalanırdılar...

Qaraqoyunlular, bunun ardınca isə Ağqoyunluşalar dövründə Azərbaycanda (və həm hədud regionlarda) oğuz türkərinin etnosiyası mövqeyi bir qədər də gücləndi... Bununla belə müxtəlif oğuz-türkmən tayfalarının bir-birinin ardınca Azərbaycana gələməsi ölkədə gedən etnosiyası mərkəzləşmə-müteşəkkilşəm prosesini hər halda mənfi təsir göstərirdi.

Ümumiyyətən XI əsrin evvəllorından XV əsrin sonu, XVI əsrin evvəllorına qədərki mərhələdə, yəni Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycana gələn oğuz türkəri, farsları daha da Cənuba, Qafqaz etnoslarını isə daha da Şimala sıxışdırıldılar. Onların Azərbaycandakı mövqeyi qisa bir müddədə o qədər gücləndi ki, xilafeti tez-tez narahat edən qıpçaqlar belə oğuz türkərinə müdaxilə edə bilmədilər. Ermonilər, gürçülər, dağıstanlılar isə həmin güc (oğuz türklüyü!) qarşısında tanamıla aciz idilər... Oğuz türkəri Azərbaycandan keçib Anadoluya yürüş etdilər. Və bir neçə əsr ərzində yunanları yarımadadan tamamilə sıxışdırıb çıxartdılar ki, həmin dövr, əslində Türkiye türkərinin bir xalq olaraq təşəkkülü tarixinin ilk mərhəlesi idi.

Hun-qıpçaq türkəri kimi oğuz türkəri də öz öhdələrinə Azərbaycanın qədim əhalisinin qalıqlarını assimiliyasiya etmək – türkloşdurmək missiyasını götürməmişdilər. Əslində, onların buna ehtiyacları da yox idi. Xüsusilə böyük kütlələr halında Azərbaycana, ümumən Ön Asiyaya axışan oğuz türkərinin sayı «aborigenlər»in sayından müqayisə edilməyəcək qədər çox, hərbi qüdrətlər isə intəhasız idi... Regiona oğuz türkəri ilə yanaşı karluk türkəri də golmisdilər ki, bu, əsasən Əmir Teymurun yürüşləri dövrünü tosadüs edir.

Oğuz türkəri Azərbaycanın yerli (tarixi!) mədəniyyətinə xüsusi qayğı ilə yanaşdırılar. Onların xüsusilə yüksək təbəqəsi sasanlılar dövründə qalmış dəbdəbəli saray həyatını ilk əsrlərde hətta dirçətlidilər, artıq qeyd edildiyi kimi, farsca danışib-yazmağa, mədəniyyətə sərslaşmağa başladılar ki, belə bir etnosun (oğuz türkərinin) kimisi türkloşdırıcıyı barədə düşünmək tamamilə absurdur... XI-XIII, ələcə də XIV-XV əsrlərde oğuz sütuhələ geniş bir coğrafiyanı bürdüyündən Azərbaycanın ətnik-ətnografsık sərhədlərini müəyyənləşdirmək çox çətindir. Həmin dövrə Azərbaycan hər torosdan oğuz-türk mühiti ilə əhatə olunmuşdu. Və onun etnokulturoloji yüksəlişində bu mühit həlli-dici rol oynayındır. Belə ki, haqqında söhbət gedən dövrə ətnik tipologiya baxımından Azərbaycanın «daxili» «xaric»indən o qədər də seçilir, demək olar ki, xüsusi əlamətlər daşımdır. Lakin düşünmək olmaz ki, oğuz türkəri hər yerdə, bütün sərhəd boyu Azərbaycan hüdudlarından konara çıxmışdır. Mosolən, Qasqazın Conubunda ermənilər, gürçülər müxtəlif «diplomatiya» üsullarından istifadə edərək orazılırları genişləndirir, vaxtaşırı kifayət qədər ciddi cozaqlanırmalarına baxmayaraq xüsusilə gürçülər (adətən «ycerli» türkərlə-qıpçaqlarla ittifaq girok) Gəncəyə qədərki Azərbaycan torpaqlarını zəbt etməyə çalışırlılar.

Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycan daxilində yaşayan qeyri-türk mənşəli etnoslar passiv vəziyyətdə idilər ki, bunun da əsası hələ birinci mərhələdə qoyulmuşdu... Həmin etnoslar arasından çıxmış hökmər sülalələrinin (məsolən, Şirvanşahların) ilk nəsillərinin olması da vəziyyəti dəyişə bilmirdi, çünki oğuz türkərinin müzəffər yürüşləri (və məskunlaşmaları) Azərbaycanın (və həm hədud regionlarının) ətnik mənzərəsinin əsaslarını artıq tamamilə müəyyən etmiş, kiçik miqyaslı ətnik proseslərin həmin mənzərədə əhəmiyyətli bir dəyişiklik etməsinə imkan yaratmışdır.

Azərbaycan xalqının təşəkkülü prosesi birinci mərhələdə olduğu kimi ikinci mərhələdə də feodal dağlıqlığı şəraitində gedirdi – II minilliyyətin birinci yarısında ölkə (ümumiyyətə region) əsası türkloşmədən sonra mongol-tatarların, Əmir Teymurun, qaraqoyunluların və ağqoyunluşaların hücumuna məruz qalmışdı ki, həmin hücumlar Azərbaycanda türk etnoslarının sıxlığını gücləndirdi də, sosial, siyasi, mədəni stabilloşmayıə mane olur, artıq qeyd etdiyimiz kimi, xalqın təşəkkülü prosesini longidirdi. Bir-birinin ardınca Azərbaycana axışan türk tayfaları özlərlə əsrlər boyu yaşamış olduqları, yaxud Azərbaycandan Türküstana qədər keçib göldikləri yerlərin həyət torzını, ətnografiyasını, az-çox forqlı mədəniyyətlərini, dünyagörüşlərini, hətta to-

ponimiyasını götürirdilər. Və onlar yenİ coğrafi şəraitə nə qədər sürətlə uyğunlaşalar da, özlərinə məxsusluqlarını da qoruyub saxlamağa çalışırdılar...<sup>30</sup>

Bələliklə, orta əsrlərin sonlarına doğru – XV əsrin sonu XVI ərin əvvəllərində Azərbaycan ərazisində türklərin çoxluğu sürətlə artdı. Və onlar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini təşkil etməyə, müxtəlisf dövlətlər qurmağa, mərkəzləşməyə (konsentrasiyaya) başladılar. Bununla da Azərbaycan xalqının toşəkkülü tarixində ikinci mərhələ bitib üçüncü mərhələnin bir sıra əlamətləri meydana çıxdı...

... Azərbaycan xalqının formallaşması tarixində üçüncü – sonnucu (həlliçili!) mərhələ XV ərin sonu XVI ərin əvvəllərindən başlayır. Və məhz həmin tarixin hökmüdü ki, bu zaman Azərbaycan Səfəvilər dövləti yaranır... Səfəvilər dövlətini, görünür, birinci növbədə Azərbaycan türklərinin (ümumən cəmiyyətinin) etnosiyası, ideoloji-mənəvi birləşmə, mərkəzləşmə cəhiyacı doğurdu.

Səfəvi dövlətinin banisi I Şah İsmayılin sosial bazasını, professor Oqlay Əfəndiyevin göstərdiyi kimi, cyni bir milli maraq ətrafında birləşmiş müxtəlisf oğuz tayfaları (ustachi, şamlı, efsar, türkmən, bayat, tekeli, zülqədər, qacar, varsaq, rumlu...) təşkil edirdilər. Təbii ki, həmin tayfalar bir-birindən o qədər də fərqlənmirdilər... Onlar Səfəvilərdən əvvəl də bu və ya digər dərəcədə siyasi ittifaqda olmuş, xüsusile Qaraqoyunluların, Ağqoyunluların dövründə daha sıx birləşmişdilər. Və bu baxımdan Səfəviləri hətta özündən əvvəlki Azərbaycan dövlətlərinin bilavasitə varisi hesab etmək olar. Lakin onu da etiraf etmək lazımdır ki, XV əsrək kimi, Səfəvilər dövründə de müxtəlisf Azərbaycan türk tayfaları hakimiyyət uğrunda mübarizədən əl çəkməmişdilər, yerli həkimlər – tayfa başçıları həm bir-biriləri ilə münaqişəyə girir, həm də Səfəvilər sarayının intriqalarında fəal iştirak edirdilər.

I Şah İsmayılin (və onun xələfləri) yalnız hakimiyyətlərinin əsas dayağı olan türk tayfalarına deyil, ölkə daxilində bu və ya digər dərəcədə nüfuzlu malik qeyri-türklərə də həm sarayda, həm də orduda müəyyən yer verirdilər. Bu baxımdan talişləri, kürdləri xüsusi qeyd etmək lazım gəlir... Əlbətə, Səfəvilərin həmin siyaseti təsadüfi deyildi. Azərbaycan cəmiyyətinin etnosiyası tomorküzləşmə cəhiyacından irəli golirdi. Və dövlət quruluğu sahəsində böyük istədiyi olan Səfəvilər bu cəhiyacı nəzərə almaya bilməzdilər... I Şah İsmayılin (və onun xələfləri!) tərəfindən əsaslı qoyulmuş dövlətin kifayət qədər güclü ideologiyası vardı, «qızılbaşlıq» adlandırılara bilən həmin ideologiya köçəri türk əsilzadələri arasında geniş yayılmışdı. Ona görə də Səfəvilər böyük bir coğrafiyada – Azərbaycanda (və həm hüdud regi-

onlarda) yaratdıqları dövləti idarə etmək üçün tədricən ordudan dəha az istifadə edirdilər. Əslində, haqqında söhbət gedən «qızılbaşlıq» ideologiyası ordunun özündə də böyük birləşdirici rola malik idi.

Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğunu şübhə etmək, onu ümumiyyətə (?) İran dövləti saymaq özünü qətiyyən doğrultmur – O. Əfəndiyevin qeyd etdiyi kimi, dövlətin əsasını qoyanlar da, onun yüksəlşəsini təmin edənlər də Azərbaycanda artıq məskunlaşmış köçəri türk tayfaları idilər; Səfəvilərin dövlətçilik düşüncəsi, inzibati idarə sistemi bütünlükə qədim türk dövlətçilik ənənələrindən irəli gəldi. Və dövlətin mərkəzi olan Təbrizdə (o cümlədən də, sarayda), orduda türkçə danışındılar. I Şah İsmayılin (və onun xələfləri) onanəni «pozaraq» bir sira fermanlarını farsca deyil, məhz türkçə vermişdilər...

Azərbaycan Səfəvilər dövləti bir əsrden sonra – XVI ərin sonu XVII əvvəllərində öz tarixi tipologiyasını itirə də, Azərbaycan xalqının formallaşmasında, demək olar ki, həlliçili rol oynadı. XVII ərin əvvəllərindən başlayaraq, ümumiyyətlə regonda nə qədər böyük siyasi hərəmərlik olsa da, xalqın etnik, sosial-siyasi mədəni konsentrasiyası prosesi kəsilmədi, bu və ya digər şəkildə davam etdi. Hətta Azərbaycanın xanlıqlara parçalandığı XVIII ərin ikinci yarısında da Azərbaycanın mənəvi-ruhi bütövlüyü güclənməkdə idi.

... Azərbaycan xalqının formallaşması geniş miqyaslı milli İntibah hərəkatı ilə müşayiət olundurdu... Yalnız belə bir faktı qeyd etmək lazımdır ki, XVI ərin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının şedevrləri meydana çıxdı: «Koroğlu» eposu, xüsusi yaradıcılıq enerjisinin məhsulu olan aşiq sənəti, xalq dastanları... Və həmin əsasda formallaşan milli yazılı ədəbiyyat M.V. Vadi, M.P. Vaqif... Azərbaycan İntibahı yalnız dil, ədəbiyyat və mədəniyyəti əhatə etmirdi, bütünlükde milli təfəkkür, xalqın ruhunu hərəkətə götürmişdi. İtaliya, Fransa, İspaniya... İntibahı kimi, Azərbaycan İntibahı da xalqın etnososial, siyasi-ideoloji mədəni təmərküzleşmosının on mühüm göstəricilərindən biri sayıyla biler.

XVII-XVIII əsrlərdə Azərbaycan dili – Azərbaycan türkçəsi demokratik təfəkkürün ifadə forması olaraq yalnız azərbaycanlılar arasında deyil, Azərbaycanda yaşayan digər xalqlar arasında da geniş yayılmış ənsiyyət vasitəsi idi. Ermenilər, gürcülər, dağıstanlılar... Azərbaycan sonatkarlarını toqlid edərək Azərbaycan türkçəsində yازıb-yaradır, möhtəşəm Azərbaycan İntibahının təsirini öz üzərlərində hiss edirdilər. Və onu da qeyd etmək lazımdır ki, Azərbaycan İntibahının bütün gücü ilə tozahür etdiyi XVII-XVIII əsrlərdə İran mədəniyyəti, demək olar ki, tənəzzül dövrü keçirirdi – bu da milli təşəkkül-

formalaşma mərhələsində azərbaycanlıların iranlılardan (farslardan) tamamilə fərqli bir etnokulturoloji həyat yaşadığını göstəirdi...

Azərbaycan İntibahı, hər şeydən əvvəl, ölkənin daxili oyanışını tomin edir – müxtəlif vilayətlər, regionlar mənəvi-mədəni baxımdan yüksəkdir. Klassik (ümumşorq mədəniyyətinin hadisəsi olan) şəhərlər daşıdır, bunun əvəzində isə həm kəndin etnokulturoloji rolü güclənir, həm də milli-mozmənlü yeni şəhərlər salınır. Yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, M.V. Vidadi, M.P. Vaqif kimi böyük sənətkarları möhəz kənd yetişdirir... Azərbaycan İntibahı milli xarakteri etnik (mifoloji) təfəkkür əsasında torbiyə edir, qədim (ümumi) türk düşüncəsi yaradıcılığın etnotipoloji əsasında dayanır. Və «arxaik» janrlar xalq şəri şokilləri yazılı ədəbiyyatın geniş istifadəsinə verilməklə yanaşı, klassik (ümumşorq) şer janrlarında da formanın «demokratikləşdirilmə»sinə cəhd edilir.

Azərbaycan ədəbiyyatının (və ədəbi dilinin) demokratikləşməsi, yaxud xəlqiləşməsi həmin sahədəki standartların, normaların pozulması ilə müşayiət olunmur. Əksinə, milli (daha doğrusu, millimiş!) təfəkkür özünün daha mükəmməl formalarını, modellərini yaradır. Və dilin, ədəbiyyatın, mədəniyyətin demokratik əsaslar üzərində «yenidən təşkil»i xalqın etnokulturoloji təmərküzləşməsi prosesinə əhəmiyyətli təsir göstərir.

... Azərbaycan xalqının formalaşması, heç şübhəsiz, etnoqrafik, sosial-siyasi, mənəvi, mədəni... məsələləri özündə ehtiva edən mürrökəb bir prosesdir. Buraya antropoloji məsələlər də aiddir... Ə.S. Sumbatzadə R.M. Qasımovanın «tədqiqatlarına əsaslanaraq» göstərir ki, türk tayfalarının Azərbaycana təxminən on üç əsr davam edən axını, yerli avtoxton əhali ilə qarışması azərbaycanlıların antropoloji simasının hər hansı köklü dəyişməsinə gotirib çıxarmadı – bunun əksinə olaraq, gəlmə türk tayfaları növü əz dillerini qoruyub saxladılar, cyni zamanda onu avtoxton əhali arasında geniş yaymayı bacardılar...

Əlbütə, bu müləhizə tamamilə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, hələ hun-qırqaqların yürüşləri dövründə Azərbaycanın qədim əhalisi Şimal və Cənuba doğru sıxışdırılmış, müəyyən hissəsi isə yaşayış üçün qeyri-münasib yerlərdə daldalanmışdı – bu isə o demək idi ki, gəlmə türk tayfları, xüsusilə oğzular heç bir «avtoxton əhali» ilə qaynayıb-qarışa, onların antropoloji əlamətlərini qəbul edə bilməzdi-lər... İkincisi, necə olur ki, I minilliyyin ortalarında sayı sürətlə azalın, etnososial proseslərdə get-gedə dəha passiv iştirak edən qədim azərbaycanlıların antropoloji xüsusiyyətləri Azərbaycan, ümumiyyətə, Ön Asiyaya axışan on, hətta yüz minlərlə türklər tərofından qəbul edilir?

... Və nəhayəl, necə təsəvvür etmək olar ki, qədim dövrlərdə Azərbaycanda mövcud olmuş müxtəlif mənşəli dillərin heç biri Azərbaycanda məskunlaşan türklərin dillərinə təsir etmir, ancaq onların antropologiyasını əsaslı şəkildə doyişdirir?..

Məsələ burasındadır ki, türklərin Azərbaycanda (və həm hədud regionlarda) məskunlaşdırığı min ildən artıq bir dövrə, hun-qırqaqların müəyyən əlaqələrini nozərə almasa, azsaylı avtoxton əhali ilə bir etnososial münasibəti olmamışdır. Türkər töcrəd olunmuş qeyri-türk mənşəli etnoslarla bu və ya digər şəkildə kontakta girməyə heç zaman xüsuslu ehtiyac duymamış, yalnız həmin töcrəd olunmuş etnoslar hər hansı sahədə (məsələn, hərbi sahədə) öz xidmətlərini təklif edərkən onlardan istifadə edilmişdir. Azərbaycanın qədim cəmiyyətinin müxtəlif mənşəli qəliqləri an gec i minilliyyin sonu, II minilliyyin əvvəllərindən etibarən ölkədə demək olar ki, heç bir sahədə nüfuzu malik deyildilər... Lakin Səfəvilər dövründə, cləcədə sonralar Azərbaycanın qərbində köçəri həyatı yaşayan kürdlər məskunlaşmağa başladılar ki, onlar da öz dillerini, adət-ənənələrini saxlamaqla yanaşı, Azərbaycan türklərinin sosial-siyasi, mədəni təsiri altında idilər. Ümumiyyətə, XVI-XVIII əsrlərdə sürətlə formalaşan Azərbaycan xalqının etnik-kulturoloji əsaslarını Azərbaycanda məskunlaşmış türklər təşkil edirdilər...

Bizim fikrimizcə, Azərbaycanın müasir etnik-ethnografik monzərəsi XVII-XVIII əsrlərdə müəyyənmiş, ondan sonra əsaslı bir dəyişikliyə məruz qalmamışdır. Görünür, burada yalnız ermənilərin XIX əsrin əvvəllerindən başlayaraq təcavüzkar siyasi möqsədlərlə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də, Dağlıq Qarabağda məskunlaşdırılması istisna təşkil edir... Lakin möhəz həmin dövrdən sonra ölkənin siyasi monzərəsi çox tez-tez dəyişmiş, Azərbaycan müxtəlif dövlətlərin tərkibinə daxil olmuşdur ki, bu da xalqın formalaşmasına, heç şübhəsiz, kifayət qədər mənfi təsirini göstərməmişdir.

Azərbaycan xalqının ləşəkkülü tarixinin ikinci mərhələsində olduğu kimi, üçüncü mərhələsində də sosial-ideoloji məsələlərlə, osakan, İsləm dini möşəkul olur, özüne bu və ya digər dörocədə mövqə qazanmaq istəyən hər hansı digər dünyagörüşü formasını qətiyyətla sixışdırır. Hətta Azərbaycan İntibahının yüksək mərhələlərində belə son sözü o (İslam dini) demişdir. Ona görə də dövrün böyük düşüncə sahibləri belə özlərini azərbaycanlı, Azərbaycan türkü (hətta ümumun türk!) deyil, artıq qeyd etdiyimiz kimi, müsəlman (əhli-müsəlman) adlandırılmaqdə davam etmişlər.

... Azərbaycan xalqının formalaşması yalnız müxtəlif türk (və bir sıra qeyri-türk) tayflarının etnokulturoloji mərkəzləşməsinin nəticəsi

olaraq bir integrasiya prosesi olmaqla qalmırıldı, cinsi zamanda mürok-kob bir differensiasiya prosesi idi. Belə ki, oğuz türkləri orta osrlərin sonlarına doğru üç osas coğrafiyada moskunlaşaraq sosial-siyasi, kulturoloji baxımdan forqlənməyə başladılar. Və noticə etibarilə, üç türk-oğuz xalçı formalaşdı: türkmənlər, Azərbaycan türkləri (azərbaycanlılar) və Anadolu türkləri... Lakin XVII-XVIII osrlərdo həmin xalqlar arasında etnografsik, mədəni, siyasi sərhədlər o qədər də müəyyən deyildi, hətta bir sira türk-oğuz tayfaları öz milli-siyasi mənsubiyyətlərini toyin etməmişdilər.

Bələliklə, XVIII osrda Azərbaycan xalqının I minilliyyin ortalarından başlayaraq təşəkkül prosesi sona çatır – həmin prosesin nəticəsi olaraq türk mənşəli Azərbaycan xalçı formalaşır ki, onun etnik tərkibinə hun-qıpçaq, oğuz türkləri (və bir sira azsaylı qeyri-türk mənşəli etnoslar) daxil olurlar. Eyni zamanda, azərbaycanlıların yerləşdikləri coğrafiyanın hüdudları müəyyənleşir ki, həmin coğrafiya tədricən müxtəlisf dövlətlərin ərazisindən keçirilsə də, məhz azərbaycanlılara (Azərbaycan superetnosuna) məxsusdur.

## II. ETNİK ÖZÜNÜDƏRKDƏN MİLLİ ÖZÜNÜTƏSDİQƏ

### I. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTCİLİK TƏFƏKKÜRÜNÜN FORMALAŞMASI

Hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir – bu və ya digər dərəcədə müstəqil dövləti (və milli dövlətcilik təfəkkürü) olmayan xalq özünü – yaradıcılıq potensialını tam güc ilə, bilavasitə ifadə etmək imkanlarından mərhümətdür.

Azərbaycanda dövlətciliyin biri digəri ilə genetik baxımdan əlaqəsi olmayan aşağıdakı tarixi tipləri barədə bəhs etmək mümkündür:

I. Qeyri-müəyyən dövlətcilik (c.e. V minillikdən c.e. minillikdə qədər).

II. Qafqaz dövlətciliyi (c.e. III minillikdən c.e. II minilliyyin sonu I minilliyyin əvvəllərinə qədər).

III. İran dövlətciliyi (c.e. II minilliyyin sonu I minilliyyin əvvəllərindən erməzin I minilliyyin ortalarına qədər).

IV. Azərbaycan türk dövlətciliyi (I minilliyyin ortalarından sonra).

Azərbaycan milli dövlətcilik təfəkkürünün əsas monbəsi qədim türk dövlətcilik mədəniyyətidir. Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətcilik ononələrinin varisidir (məsələn, Altay imperiyasının)... Qədim türk dövləti dedikdə, birinci növbədə, yeddi-səkkiz yüz illik bir dövrü əhatə edən hun-türk dövləti (imperiyası) nəzərdə tutulur. Avrasiyanın Şərqiindən Qərbinə doğru uzanan həmin dövlət-imperiya, görünür, qədim dövrün sonlarında Azərbaycanın Şimalını da cəhiva etmişdi. Əgər belə olmasayıdı, hun-qıpçaqlar III-V osrlərə Qafqazda bu qədər möhkəm etnosiyası mövqeyə malik ola bilər, ərəb-müsəlman hücumları dövründə onlara qarşı uzun müddət ciddi müqavimət göstərməyi bacarmazdılardı. Hər halda III-VII osrlərde Azərbaycanın osasən Şimalında kifayət qədər güclü hun-qıpçaq dövləti olmuşdur ki, Azərbaycan tarixçiləri bu barədə no iso inadla susduqları halda, erməni, gürçü tarixi üzrə müəxəssisler ara-sıra (tabii ki, istəmodən!) ona işaro edirlər.

Gümanları, cəhimmalları bir torəfə buraxıb türk dövlətcilik mədəniyyətinin Azərbaycanla sıx bağlı daha bir tarixi təkamül mərhələsi

üzərində dayanaq: bu, qədim türk dövlətinin bilavasitə davamı olan türk-müsəlman dövlətidir ki, oğuz-səlcuqlarda birinci növbədə tozahür edir. Onlar Azərbaycanda geniş yayılıraq noinki Azərbaycan xalqının etnik əsaslarını təşkil edir, cinsi zamanda bu və ya digər dərəcədə müstəqil türk-müsəlman dövlətləri qururlar ki, onların içərisində on möshhur XII-XIII əsrlərə aid Atabaylər dövlətidir.

Oğuz-səlcuqların Azərbaycanda (və həm hədud regionlarda) yayılıraq ölkənin idarəesini öz əllərinə almaları «Dədə Qorqud» eposunun əsas mövzusudur. Lakin təəssüfələ qeyd etmək lazımdır ki, Azərbaycan tarixçiləri həmin eposu bu baxımdan araşdırmaq əvvəzində, yənə də «qədim qat»lara enməyə çalışmış, rəal epizodlarda belə türklerin mifoloji görüşlərini axtarmışlar. «Kitabi-Dədə Qorqud» sübut edir ki, oğuz-səlcuqların orta əsrlər üçün həqiqətən ideal dövlət quruculuğu təcrübəsi olmuşdur... Dövlətin başında xanlar xanı dayanır – o, nüfuzlu, müdrük bir şəxsdir. İdarəciliğin işinə onun bəylər bəyisi olan xan rəhbərlik edir. Vaxtaşırı olaraq xanlar xanının yanında Oğuz bəylərinin yığıncağı çağrılır ki, əyalətlərdə bas verən hadisələr, ümumi vəziyyət məhz həmin yığıncaqlarda müzakirə edilir. Oğuz cəmiyyətində köçəri-liyin əlamətlərinə də rast gəlinir, lakin mükəmməl (və elastik!) idarəciliğin iyerarxiyası dövlətin dağılımasına qətiyyən imkan vermir... Həmin dövləti idarəciliyi, mədəniyyəti, artıq qeyd etdiyimiz kimi, müsəlman türklərinə qədim (tanrıçı) türklərdən keçmişdi. Bununla belə müsəlman türkləri orta əsrlərin bir sıra dövlət idarəciliyi təcrübələrini də tədricən mənimsəmişdilər.

Beləliklə, eramızdan əvvəlki minilliyclərin mənşəyi mübahisəli dövlətlərini nəzərə almasaq, II minilliyyin ortalarına qədər Azərbaycanda biri digərinin bilavasitə varisi olan aşağıdakı dövlətçilik mədəniyyətləri mövcud olmuşdur:

1. Qədim (ümum) türk (hun-qıpçaq) dövlətçilik mədəniyyəti.
2. Türk-müsəlman (oğuz-səlcuq) dövlətçilik mədəniyyəti.

... Azərbaycanda milli dövlətçilik təfəkkürünün müəyyənləşməsində I Şah İsmayılin yaratdığı Səfəvilər dövləti xüsusi mərhələ təşkil edir. Səfəvilərin araydırıcısı O.Əsfəndiyev göstərir ki, Azərbaycanda biri digərini əvəz edən Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş – Sosovi dövlətlərini məhz azərbaycanlılar qurub yaratmışdılar, bu dövlətlər arasında bilavasitə tarixi variqlik əlaqəsi mövcud idi.

Səfəvilərin İran dövləti deyil, məhz Azərbaycan dövləti olmasını sübut edən bir sıra dəliller vardır ki, bunların içərisində dövlətin (xüsü-

silə onun banisi I Şah İsmayılin) dil, mədəniyyət siyaseti daha çox məraqə doğurur. Belə ki, Qaraqoyunlular, Ağqoyunlular kimi Səfəvilərin sarayında, ordusunda geniş yayılmış ünsiyyət vasitəsi məhz Azərbaycan türkçəsi idi. Və türk-oğuz mədəniyyətlindən Azərbaycan mədəniyyətinə keçid də Səfəvilər dövründən başlanır – bu cələ bir mürek-kəb etnokulturoloji prosesdir ki, qeyri-millî ictimai-siyasi, ideoloji şəraitdə gedə bilməzdi. Artıq qeyd edildiyi kimi, Səfəvilər dövründə sarayda xalq ədəbiyyatının, incəsənətinin nümayəndələri xüsusi nüfuza malik idilər. Nəinki XVI əsrde, hətta XVII, XVIII əsrlərdə bclə Şah İsmayıllı Xətai xalq sənətkarları – aşıqlar tərəfindən «mürşidi-kamil» sayılırdı. Qurbanının aşağıdakı sözləri bunu təsdiq edir:

Mürşidi-kamilim, şeyx oğlu şahım,  
Bir ərzim var qulluğunda, şah, mənim...

Etiraf etmək lazımdır ki, Şah İsmayıllı Xətainin övladları milli dövlət quruculuğu sahəsində qoyulmuş yolu, müəyyənləşdirilmiş ideologiyani davam etdirə bilmədilər. XVI əsrin sonu XVII əsrin əvvələrində isə I Şah Abbas Səfəvilər dövlətini, demək olar ki, farsların ixitiyarına verdi. Bu, milli dövlətçilik ənənələrinə, mənsub olduğu xalqa qarşı tarixi xəyanət idi. Və bundan sonra Azərbaycanın bir dövlət təkibində olan Şimali ilə Cənubunun yenidən ayrılması üçün şərait yarandı. I Şah Abbas Səfəvilərin mərkəzini İrana köçürməklə öz sarayını «narahat» regionından – Azərbaycandan uzaqlaşdırıb, lakin Vətəni yadlarına ayıqına verdiyi barədə düşünmürdü.

... Milli düşüncənin çıxırlığı XVII-XVIII əsrlərdə (Azərbaycan İntibah dövründə) Azərbaycanın ərazisi, daha doğrusu, azərbaycanlıların yaşadığı ərazi bir neçə dövlətin ixitiyarında idi ki, onların heç biri xalqın – Azərbaycan türklerinin milli ideallarını ifadə etmirdi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin paradokslarından biri idi...

Səfəvilərin süqtundan sonra Azərbaycanda (və həm hədud regionlarda) bir müddət Nadir şah at oynatdı. Lakin tarix ona az-çox mükəmməl bir dövlət qurmaq səlahiyyəti verməmişdi. Heç bir ideoloji osası olmayan, yalnız qılınc gücünə yaradılmış dövlətin uzun zaman yaşayacağına düşünmək siyasi sadolövhələk idi. Nadir isə dövlət xadimindən, siyasetçidən çox, qorxmaz bir əsgər, dahi bir sorkardo olmuşdu.

... Xanlıqlar dövrü Azərbaycanın milli dövlətçilik tarixində olunduqca maraqlı (və tamamilə təbii!) hadisədir. Ölkənin bu cür kiçik «dövlətlərə» parçalanmasının əsası XVI əsrden qoyulmuşdu. Yəni hələ Səfəvilər dövründə etibarən yerli hakimlərin geniş səlahiyyət-

ri, hətta özlerine maxsus hərbi qüvvələri- qoşunları vardi. Bu, qədim türk dövlətçilik onənəsindən gəldirdi. Və bu da bir paradoksdur ki, Azərbaycanda oturaq həyatın artıq möhkomləndiyi dövrde də köçəri türk imperiyalarının adəti qorunub saxlanılmışdı. Biz xüsusilə ordunun birbaşa mərkəzi hakimiyyətə deyil, ayrı-ayrı hakimlərə tabe olmasının onənəsini nozorda tuturğ ki, bu, yeni tarixi dövrde Azərbaycan üçün artıq münasib deyildi. Ölkənin «narahat» geopolitik şəraiti bu cür «inzibati sərbəstlik»dən imtina olunmasını israrla təlob edirdi.

... Xanlıqlar dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün tamamilə süqut etdiyini söylemək düzgün olmazdı – heç olmasa ona görə ki, kifayot qədər güclü yerli idarə sistemi vardi və «dövlət»in – xanın iradəsi onun bütün təbəələrinin həyatunda özünü bu və ya digər dərəcədə hiss etdirirdi. Lakin mərkəzi hakimiyyatın olmaması istər istəməz dərəbəylik əhval-ruhiyyəsi yaradır, ümummilli proseslərin lazımı miqyasda cəroyanına imkan vermir. Xanlıq əsul-idarəsi Azərbaycanı müxtəlif sosial-siyasi «mühit»lərə, mikroregionlara bölməklə, daxili ziddiyətlər yaratmaqla əslində siyasi baxımdan sahibsiz bir regiona çevirdi. Və bu hadisə o zaman baş verdi ki, Şimaldan Rusiya, Cənubdan isə artıq farslaşmış İran dövləti öz hüdudlarını genişləndirməklə möşgül idilər. XIX əsrin əvvəllərindən etibarən Azərbaycan dövlətçiliyi ayrı-ayrı kiçik xanlıqların timsalında həmin dövlətlərin (Rusiyadan, İranın) işğalçılıq cətirəslərinə qarşı mübarizə aparmaqdır. Bu amansız mübarizə milli dövlətçilik təfəkkürünün, demək olar ki, darmadağın edilməsi ilə nəticələndi...

XIX əsrin əvvəllerindən dünənən, eləcə də Şərqlə Qərbin iqtisadi, siyasi-ideoloji münasibətlərinin tarixində olduqca qaynar bir dövr başlayır. Məhz bu dövrdə qabaqcıl Şərq mütəfəkkirləri milli birlik, ictimai ittifaq, müstəqil dövlətçilik ideyaları üzərində daha ardıcıl, dəha intensiv düşünməyə ehtiyac duyurlar. Azərbaycanda bu cür mütəfəkkirlər kifayət qədər çox olmuşlar: A.Bakıxanov, M.F.Axundov, S.C.Əfqanı ...

A.Bakıxanov, xüsusilə M.F.Axundovun dövlətçilik görüşləri barədə bu və ya digər dərəcədə bəhs olunmuşdur. Lakin bizim fikrimizə, yeni dövrdə Şərq xalqlarının, o sıradan Azərbaycan xalqının milli dövlətçilik axtarışlarının ideoloji əsaslarını eks etdirən nə A.Bakıxanov, nə də M.F.Axundov, məhz Şeyx Cəməleddin Əfqanı olmuşdur.

Orta əsrlərin sonu, yeni dövrün əvvəllerindən etibarən dünənən texnoloji, ictimai-mədəni, ideoloji «tarazlığı» qarşısalınmaz bir sərotdə pozulmağa başladı – hər cəhətdən irəli getmiş Qərbin hər cəhətdən geri qalmış Şərqi müxtəlif formalarda müdaxilələri onu (Şərqi) təd-

rican silkəledi, hərəkətə getirdi. Və Şərqi Qorb qarşısında heyroti, ərəddüdleri, müxtəlif xarakterli reaksiyaları get-gedə daha ədalətli təzahür etdi ki, həmin təzahürlərin ən intensivi, heç şübhəsiz, C.Əfqanının fəlsəfi-ideoloji yaradıcılığı idi – geri qalmış Şərqli irətimiş Qərbin yəni dövrdəki çoxluluqlu münasibətlərinin tarixi xarakti-ri on obyektiv şəkildə məhz həmin fəlsəfi-ideoloji yaradıcılıqda öz in-kişini tapmışdır.

C.Əfqanı müxtəlif ölkələrdə yaşmış, müxtəlif dövlətlərin baş-çıraları (İran Şahı, Türkiyə sultani, Rus çarı...) ilə görüşüd xüsusiətli məsləhətçi Şərqiin goləcciyi barədə səhəbətlər etmiş, ister həmin ölkələrin, isterse də Qərbin böyük ideya-sikir adamları ilə müxtəlif mənzərələrdə polemikalar aparmış, özünü ya bilavasitə, ya da əhəmiyyətli ideya davamçıları yetirmişdir. Ona görə də C.Əfqanının fəlsəfi-ideoloji yaradıcılığı barədə dənizşarkən mütəfəkkirin yalnız əsərlərinən çıxış etməklə kifayətlənmək olmaz, onun tələbələrindən yaşıyan «ruh»unu da dindirmək lazım gılır. Çünkü yeni dövrün böyük müsləhətçi filosofunun XIX əsrin ikinci yarısında təbliğ etdiyi ideyaların əsası XX əsrin əvvəllərində (yeni tarixi şəraitdə!) müsləhətçi Şərqiində, eləcə də Azərbaycanda) geniş yayılıraq ictimai-siyasi proseslərə əhəmiyyətli (hətta demək olar ki, həlliçədici!) təkan vermişdir ki, həmin ideyalardan mühümü «milli vəhdət fəlsəfəsi»dir.

Əsasən panislamist kimi tanınan, çox hallarda panislamizmin bəsiyi sayılan C.Əfqanının cənə zamanda «milli vəhdət fəlsəfəsi»nın müəllifi kimi məşhurlaşması nedən irəli gəldi? – sualına cavab vermək o qədər də çətin deyil. Məlum olduğu kimi, yeni dövrə (XVII əsrindən sonra) müsləhətçi Şərqiində aparıcı ideologiya müsəlmanlılıq, yaxud, ümmətçilik idi, digər ideologiyalar həmin ideologiyadan çıxırı, ister-istəməz onun «şəxsiyyətə» daşıyırı. C.Əfqanının böyüklüyü onda oldu ki, belə bir dövrdə «milli vəhdət fəlsəfəsi»ni çox çərəbatlı irəli sürüb hər bir müsləhətçi cənə zamanda bir türk, sərəb, yaxud hind olduğunu dedi...

Ümumiyyətlə, XIX əsr (vo hətta XX əsrin əvvəlləri) müsləhətçi orgində ümmətçiliklə millətçilik arasında «dialog»un geniş sosial-əmək münasibətlər sferasına çıxdığı dövrdür. Həmin dövrdə o xalqlar milli özünüdərk prosesini tam dəyəri ilə yaşıyırlar, onlarda milli övlətçilik düşüncəsi lazımı keyfiyyətdə qərarlaşır. Müsləhətçi xalqları əsasında azərbaycanlılar bu baxımdan xüsusi fərqlənlərlərlər...

Orta əsrlərin sonu, yeni dövrün əvvəllerindən etibarən müsləhətçi orgində dini ideologiya Qərblo – Qorb təfəkkür torzı ilə üz-üzə dayanımlı oldu. Və həmin ideologiyadan tələb olundu ki, Qərbin nə üçün

inkişaf edib Şərqi əsarət altına aldı, Şərqi isə get-gedə daha çox əsarət altına düşdüyünü izah etsin... İslam idoloqları həmin tələbatə cavab vermək imkanına malik deyildilər, ona görə belə bir təsəvvür (mif!) yaratmağa çalışırdılar ki, Qərbin şərqə qarşı istifadə etdiyi «dəcavü» metodları qeyri-etik metodlardır. Qərb ümumiyyətə əxlaqsızlıq mənbəyidir... C.Əfqani bu cür asan yol (mif yaratmaq yolu!) tutmaq istəmodi – o qəbul etdi ki, Şərq xalqları Qərb xalqlarından geri qalmışdır. Və bu, iddialı Şərqi filosofu üçün böyük qələbə idi...

Həmin «qələbə»dən (əslində, məğlubiyyətdən!) sonra C.Əfqani belə bir suala cavab verməli idi ki, şərqi geri qalmışında İslam diniinin günahı, yaxud Qərbin irəli getməsində Xristian dininin xidməti nədən ibarətdir? ... Böyük mütəfəkkir müxtəlis tarixi faktlara əsaslanaraq göstərir ki, «istor müsəlman, istor xristian və ya bütürəst olsun, fərqi yoxdur, bu dini tərbiyə sahəsində millətlərin əvvəlki barbarlıqdan qurtulub daha qabaqcıl bir mədəniyyət səviyyəsinə doğru irəliliklərini inkar etmək də mümkün deyildir». Və beləliklə müxtəlis mənşəli xalqlar arasında kifayət qədər uğurla yayılan dini, o cümlədən də islam dini ill dövrlərdə güclü fəlsəfi ruha malik olduğu halda, sonralar (görünür, orta əsrlərin sonlarında), filosofun fikrincə, antisəfəsi məzmun kəsb etməyo, hətta vicdan azadlığını (fəlsəfəni!) boğmağa, əmələri simasızlaşdırmağa başladı. Ona görə də C.Əfqani Şərqi geri qalmışının səbəbinin islamda deyil, «cahil təfsircilərin islamə etdikləri əlavələr»də görür.

Ümumiyyətə, hər şeydən əvvəl, iudaizm, buddizm və xristinalıqlan fərqli olaraq islam dünyasının daha ağıllı dövründə, yəni, zəkanın (fəlsəfənin) ibtidai inamları, mifologiyani sıxışdırıldığı bir dövrdə formalasdığına görə əvvəlkü dünya dinlərindən daha çox fəlsəfi olmuşdur; ikinciisi, islam hem təşəkkül-formalaşma, həm də yayılma-mənimşənilmə (ictimai şüra yiyolunmə) prosesində əvvəlki dinlərin, dünyagörüşlərin proqressiv təsirini öz üzərində hiss etdiyi üçün dünyaya həmin dirlərdən, dünyagörüşlərdən daha açıq olmuş, fikir plüralizmə kifayət qədər geniş imkan vermişdir; üçüncüüsü, müxtəlis etnik mənşəyə, clinopsixologiya və etnik dünyagörüşlərinə mənsub xalqlar (orablılar, farslar, türklər və b.) tərəfindən bir neçə əsr ərzində (və islam qodorki zəngin düşüncə mədəniyyəti əsasında!) qəbul edilən islam istor-istəməz əməkdar təsəkkür mühitləri ilə hesablaşmalı olmuşdur...

C.Əfqani mühafizokar islam ruhanılorından, «filosof»larından fərqli olaraq, müsəlman Şərqi (ümumon Şərqi!) Qərb elmi, mədəniyyəti, həyat tərzi qarşısına cosarəllə çıxmاسını toləb etdi. Şərq

dövlətlərinin despot hökmərəna məsləhət görürdü ki, dövlətin idarə olunmasında demokratiyaya şərait yaratsınlar, xalqın təbii tarixi istedadını boğmasınlar...

C.Əfqani Şərqi Qərbən geri qalmışının səbəbini despotizmde, yuxarıdan aşağı zülmədə, ədalətin, insafın, mürvətin olmamasında görür. Və Dağıstanlı məktubunda daha sonra yazar: «Mənim möhtərəm dostum, bu məktubda yazdıqlarım İranın indiki vəziyyətinə aiddir. Qeyd etmədiyim şəyləri də bu minvalla müşayisə edə bilərsiniz, təki bizim məmlekətin bütün müsibətlərinin səbəbinin zülm olduğu sizə aydın olsun». Böyük mütəfəkkir onu da əlavə edir ki, əgər Osmanlı dövləti Bosniyada, Həroqovinada və Bolqarıstanda ədələlli və insaflı dövlət kimi tanınmış olsayı, o ölkələr Osmanlı səltənəti tərkibində qalardı...»

C.Əfqani müsəlman xalqlarının həm ideya-mənəvi vəhdətindən, həm də onların etnolinqvistik müxtəlifliyindən danışır. Müsalman Lüteri Qərb jurnalıstlarından birine verdiyi müsahibədə deyirdi ki, «müsəlman xalqları öz əralarındakı ixtilaflara baxmayaraq bir-biri ilə o dorocədə birləşmişlər ki, bir ölkədə gedən islahat, sözsüz, digər müsəlman ölkələrində də öz təsirini buraxacaqdır. İranlıların yeni mədəniyyəti qəbul etməyə və onu yaymağa zəmini və gücləri vardır. Bu na görə də İranda gedən islahat və dəyişikliklər tezliklə digər müsəlman ölkələrinə də təsir edəcəkdir». İslam Şərqi Qərb mədəniyyəti ni qəbul etməsində də İranın xüsusi rol oynayacağı fikri C.Əfqanının İran cəmiyyətinin potensial proqressivliyinə dərin inamının nəticəsi idi. Görünür, həmin fikrin meydana çıxmاسının bir səbəbi də o idi ki, İran Türkiyədən və ərəb ölkələrindən fərqli olaraq müxtəlis müsəlman xalqlarının birlikdə yaşadıqları, milli məhdudluqdan uzaq bir məməkət idi.

Böyük mütəfəkkir müsəlman Şərqində ilk dəfə «milli vəhdət fəlsəfəsi»ni dini birlik chükamina qarşı qoymaqla kifayətlənmir, həmin fəlsəfənin kifayət qədər müfəssol şərhini verir. «Milli vəhdət fəlsəfəsi və dil birliliyinin həqiqi mahiyyəti» traktatında yazar: «Həc şübhə yoxdur ki, dil birliliyi, yəni milli birlilik dini birləşdən dərhal məhkəm və sabitdir. Çünkü dil az müddət ərzində dəyişməyi və başqa ilə ovoz olunmağa qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl götirmədən dinini dəyişir, başqa ilə ovoz edir.

Buna görə də dil birliliyindən yaranan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür». Ümumiyyətə, C.Əfqani dilin fəlsəfi mahiyyəti barədə nəinki müsəlman dünyası, bütövlükdə dünya

üçün maraqlı (və orijinal!) mülahizədər söyləmişdir. Həmin mülahizələrin əsası ondan ibarətdir ki, «dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilmez... O, müxtəlif məzhebə qulquşluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri vahid bir millət bayrağı altına soslöyən, onların gücünü-qüvvəsini birləşdirib bir məqsədə yönəldən, ictimai qüsurları birlikdə dəfə etməye, milli çətinlikləri birlikdə aradan qaldırmaga çalışan, ümumxalq seadətinə nail olmaq, müsibət və bödöxtüklərdən nücat yolları arayıb tapmaq üçün hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşdurən, vətəndaşların əyinlərinə istiqlal donu geydirən əsas vasitədir». Böyük Şərq filosofu sonra göstərir ki, «dil birliyi bütün bu məziyyətlərə ancaq o zaman sahib ola bilər ki, ayrı-ayrı fərdlerin dilindən təşəkkül tapmış milli dilin qorunması və zənginləşməsi üçün lazımlı olan hər şey edilsin. Millətin ayrı-ayrı təbəqələrinin ifadə və istifadəsi üçün möhtac olduğu bütün istilahları və kəlmələri ahengdarlıqla təmin edə bilməyən dil o millətin fərdlərini təfriqədən qurtarıb onların birliyini yarada bilməz... Əgər bu təbəqələr hər hansı bir millətdə mövcud olmasa, elbəttə, o millətin fərdləri arasında məisət və həyatı əhəmiyyəti əlaqələr get-gede qırıllar və millət məhv olar. Nəticədə o millətin üzvləri digər millətə birləşər...». Və nəhayət, C.Əfqanı onu da qeyd edir ki, «clım və maaris əgər millətin öz ana dilində tədris olunarsa, onların öyrənilməsi daha asan olar, beynlərə daxila təz həkk edilər, daha gec unudular, əcmlərin dəqiqliyinə daha artıq vəqif olunur... Bundan əlavə mədəniyyətin təsisi, millətin möhkəmənməsi və milli birliyin davamı üçün vacibdir ki, o millətin müxtəlif təbəqələri ali təbəqənin öyrəndiyi məlumatlardan bəhrəsiz qalmasın, səyda verməyi, feyzə yetməyi həyat tələbatı kimi qəbul etsin...».

Böyük mütəsəkkir əmindir ki, «müsəlman alominin tonəzzülü, pozuqluğu əvvəlcə din başçılarında, üləməlarda əmələ gəlməş, sonra ümmətə sirayot etmişdir». Ona görə də təbii ki, müsəlman Şərqində təlim-tərbiyo işini yuxarıdan başlamaq lazımdır, alim-üləmələr fəlsəfi təfəkkürdən mohrum bir məməkətin ümmətini tərbiye etmək mümkün deyildi... Çünkü «insanda insanlıq oyadın, insan ləyaqətini bəyan edən, insanı doğru yola istiqamətləndirən fəlsəfədir. Mənevi tonəzzülo uğrayan millətin, hər şeydən əvvəl fəlsəfi ruhu zərər çəkir, bundan sonra ayrı-ayrı əcmləri və ədəb-ərkan qaydaları tamam yox olub aradan çıxır». Həmin mülahizəsində C.Əfqanı faktiki olaraq «əxlaqın dindən asılı olmadığını, mənəviyyat qanunlarının dini chkmaların törəmədiyini» söyləyon. Kantın əxlaq fəlsəfəsinə yaxınlaşdırıldı. Və ümumiyyətə, bir sıra müqayisələr Şərq filosofunun özündən bir əsr

əvvəl yaşaması Qərb filosofundan ya bilavasitə, ya da dələyisi ilə öyrəndiyi qənaətinə gəlməyə hər cür osas verir.

C.Əfqanının müsəlman Şərqini tonəzzüldən xilas etmək uğrunda apardığı ideya mübarizəsi XIX əsrin sonu XX əsrin əvvəllerində yalnız davam etdirilmişdi, həm də daha da genişləndi – əsası C.Əfqanı tərəfindən qoyulmuş ideyalar XX əvvəllerinin (yeni tarixi şəraitin!) mütəfəkkirləri tərəfindən aşağıdakı şəkildə ümumiləşdirildi: millişmeli, islamlaşmalı, müasirloşməli... Şərqi tonəzzüldən xilas etməyin bu məşhur formulu gərgin fəlsəfi-ideoloji axtarışlar prosesində müyyəyenləşmişdi ki, həmin prosesin mənbəyində müsəlman Şərqinin böyük mütəsəkkiri C.Əfqanının sözün geniş mənasında inqilabi təfəkkürünün dayandığını söyləmək üçün, elə bilitik ki, hər cür osas mövcuddur.

Və qeyd etmək lazımdır ki, Azərbaycanda, Türkiyədə, ərəb ölkələrində, xüsusilə İranda XIX əsrin sonu XX əsrin əvvəllerində, hətta sonralar da, bütün milli hərəkatların ideoloji osasında birinci növbədə məhz C.Əfqanının fəlsəfəsi dayanırdı.

Azərbaycanın, ümumən türk-müsəlman dünyasının böyük ideoloqları İsmayıllı bəy Qaspralı, Ziya Gəydləp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə... üçün C.Əfqanı ideyaları böyük bir məktəb olmuşdur.

... XIX əsrin sonu XX əsrin əvvəllerində milli özünüdərk (və ifadə) Azərbaycan xalqının daxili cəhiyacı idi: elə bir cəhiyac ki, dünyada gedən qarşılaşılınmaz ictimai-siyasi proseslər tərəfindən ardıcıl müdafiə olunurdu. Məhz həmin cəhiyacın (və həmin proseslərin) təsiri ilə 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

... Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təxminən yüz il əvvəl məhv edilmiş milli dövlətçilik təfəkkürünü yenidən canlandırdı. Böyük dövlət xadimləri yetişdi... Və Azərbaycan xalqı həmin dövlət xadimlərinin şoxsında öz tarixi coğrafiyası, milli maraqları, beynəlxalq mövqeyi... barədə düşünməyə başladı. Cümhuriyyət mövcud olduğu iki il qədər müddət ərzində müxtəlif sahələrdə bir sıra uğurlar qazanısa da, osas tarixi əhəmiyyəti onda oldu ki, M.Ə.Rəsulzadənin sözleri ilə desək, millətə azadlığın nə olduğunu anlatdı. Ümumiyyətə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının öz-özünlüyündə mütərəqqi (və milli məzmunə malik!) ideyalarının həyata keçirilməsi həm daxili (milli) mütəşəkkilliyyin zoifliyi, həm də xarici müdaxilələrin intensivliyinə görə mümkün olmadı.

## 2. AZƏRBAYCAN RESPUBLİKASI AZƏRBAYCAN XALQININ MİLLİ İRADƏSİNİN İFADƏSİDİR

44

... Sovetləşmə (kommunistləşmə!) prosesində olan Rusiya özüne göldikdən sonra «icqarlar»a müraciətini yenidən tam gücü ilə davam etdirməyə başladıqdə böyük ideallarla yaşayarı Azərbaycan Xalq Cümhuriyyəti - e bir müqavimət göstərmədən süqut etdi. Cümhuriyyətin qurucuları (deməli, eyni zamanda milli dövlətçilik təfəkkürü!) yenidən amansız repressiyaya moruz qaldı. Azərbaycanda «müstəqil» sosialist (kommunist) dövləti yaradıldı... Dövlətin başına götürülən milli kommunistlər (xüsusilə, böyük dövlət xadimi, milliliyinə heç bir şübhə olmayan Nəriman Nərimanov) bir-iki ildən sonra aldandıqlarını anıtlar da artıq gec idi. Və 1922-ci ildə Azərbaycanın yenicə yaradılmış SSRİ-nin tərkibinə daxil olması ilə yarımqıq müstəqilliyo do son qoyuldu...

Azərbaycan SSR-in tarixi son illerdə istor Azərbaycanda, istorso da Azərbaycandan kənarda bir səra həm obyektiv, həm də subyektiv müləhizələri saf-çürük ələmək, bir-birindən çox zamana keşkin şokildə fərqlənən mövgəcləri qarşılaşdırmaq fırıldırıcı deyilik. Yalnız onu qeyd etmək istəyirik ki, sovet dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün bilavasitə təzahürünə imkan olmasa da, respublikanın dövlət orqanlarında çalışan, ümumən dövlət idarəciliyi təcrübəsinə yaxşı bilən kadrlar potensialı formalasdı. Bu həmin təcrübəni çıxdan itirmiş bir xalqın tarixində olduqca əhəmiyyətli hadisə idi... Buraya Azərbaycan comiyyətinin, hər hansı ideologiya əsasında olursa-olsun, mütəşəkkilik səviyyəsinin yüksəlməsini, təhsilin geniş miqyas alması, elmin, mədəniyyətin sözə deyil, işdə (sözün həqiqi mənasında!) inkişafını, sonaycələşməni, kənd təsərrüfatında müasir texnologiyadan istifadənin intensivləşməsini... də əlavə etsək, görərik ki, «sovət azərbaycanlıları» keçən əsri bühude yaşamamış, oksinə, dünya azərbaycanlılarının, ümumən Azərbaycan xalqının qabaqcıl (və siyasi-ideoloji baxımdan mütəşəkkil!) hissəsinə çevrilmişdir.

Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birincə (Azərbaycanın Şimalına) nozarət etmək, müxtəlisf etnosları bir comiyyət halında birləşdirmək, bütöv bir sosium formalasdırmaq gücündə malik deyildi. O, daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, oslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çəçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı. Lakin simvolik funksiya daşıyan dövlət rəhbərləri respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalasdırılmasına diqqət yetirmədilər. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan nəinki sovet dövlətinin - mərkəzin verdiyi imkanlar daxilində, hətta müoyyən mançaləri dəf edərək müstəqil düşüncəyə meydana açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-ci illərin əvvəllerindəki xalq hərəkatında göstərdi. H. Əliyev xalqın enerjisinin, milli müstəqillik hissiniñ təzahürünə çəhəş, onu döyanın inkişaf etmiş xalqlarının soviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarət, gördüyü işin düzgünlüyünü tarixi bir inamlı edirdi. Əgər müqayiso aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində H. Əliyev qədər böyük idarəciliyi təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmayınsıdır. Onun imzasına 60-ci illərin sonu 70-ci illərin əvvəllerindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənövi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanı on müxtəlisf baxımlardan «Heydər Əliyevin Azərbaycanı» adlandırılmaq üçün hər cür əsas vardır.

Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda on çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalasdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs H. Əliyev idi.

Xalq hərəkatının, müxtəlisf xarakterli münəqşələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəciliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz «H. Əliyevin Azərbaycanı» olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sırə siyasi tarix mütəxəssisler, publisistlər 1993-cü ilin iyun «qiyamını» H. Əliyevin hakimiyyətə golmosundə xüsusi hadiso kimi loqdim edirlər. Lakin bununla ra-

zilaşmaq çöldindir. H.Əliyevin hakimiyətə gəlişi 90-ci illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inəsiyasi, get-gedə güclənən xaos «ölkənin sahibi»ni tələb edirdi. Hüdudusuz «demokratiya»nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərciliyin, hakimiyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca və nəhayət, H.Əliyevin yaratdığı xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına məyi də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, Tarix kimi də lazımdı. 80-ci illərin sonu 90-ci illərin əvvəllərində xalqın fəhmi, ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi Tarixi də axtarıldı. Həmin Tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin «praktika»dan deyil, «nəzəriyyə»dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.

Azərbaycan SSR-i tarixinin H.Əliyev dövrünün milli yüksəliş təcrübəsi isə kifayət qədər zongindir.

1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyani hərc-mərcilikdən xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Və həmin inam xırda «xalq qəhrəmanları»nın, heç bir Tarixə söykənməyən siyaset fəallarının «obraz»ını ictimai təşəkkürdən bütünlükle silih atdı. Ona görə ki, bu «qəhrəman»lart, bir daha təkrar edirik ki, Tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxmışdı. Tarix onları inkar edirdi.

... Azərbaycanı H.Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu H.Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Vo belə də oldu... H.Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənəlaşdırmaq yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır – bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bugünlə məhdudlaşmayan, gələcəyə gedikcə, tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli

iclasındaki çıxışında H.Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: «Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələbələrə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mon daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümüzün bundan sonrakı hissesini hərada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm». Bu sözlərin deyilməsindən o qədər də böyük zaman keçmir, lakin dahi mütəfəkkir, dövlət qurucusu həqiqətən müstəqil Azərbaycan dövlətinin osaslarını yaradmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. H.Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil Respublikanın goləcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissisi olmaq üçün hər cür stimul verəcəkdir. Çünkü H.Əliyev müdürülli yalanız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın Tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (və tarixi!) iclasda aşağıdakılardı dedirtmişdi: «...Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayıcaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir». Bununla belə H.Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək no qədər sevindirici hal olsa da, xalqın milli «izzoti-nəfs»unu nə qədər oxşasa da həllədici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricon, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki «kimdənso asılı olmaq» hissini, inərsiyasını öldürmək lazımdır. Çünkü xalq bəzən müstəqillik uğrunda «mübarizə» prosesində məhz müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ıxtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müyyənəşdirdiyi «ritim» üzrə hərəkət edən, get-gedə möhkəmənən olə bir sosial-siyasi reallıqdır ki, bizim hor birimizin azərbaycanlı kimi votondaş xoşboxtliyi ondan asılıdır. Vo ona görə də biz çalışmalıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirdə bilsin.

H.Əliyev yaxşı biliirdi ki, «Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının əraziśində olan hər bir votondaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq cyni hüquqja malik olmalıdır».

Birillik həkimiyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, etnik maraqların önündə «reverans» cdən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər de göstərdi ki, etnik münasibətlər sahəsində 1991-1992-ci illorde, 1993-cü ilin birinci yarısında buraxılmış sohvlor özünü biruzo verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş sohvlorın düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın «pasportu» idi.

Artıq on ildir ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvi tərkib hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin cdən əsas qüvvə isə heç şübhəsiz, H.Əliyevin səxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxaraq gələcəyə – əbədi müstəqilliyyə aparr.

### 3. AZƏRBAYCAN XALQI MÜASİR ETNOSİYASI MÜNASİBƏTLƏR SİSTEMİNDE

... Müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünəyasi deyil, həm də etnik münasibətlər (və münaqışələr!) dünəyasdır. Odur ki, bu və ya digər bir xalqın millətlər yarısında öncül sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan soviyədə istifadə etməsi lazımdır.

Azərbaycan xalqı – azərbaycanlılar dünəyin müxtəlif ölkələrində – Azərbaycan Respublikasında, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, Skandinaviyada, Baltikyanı ölkələrde və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm manevi-ideoloji vasitələr vardır: bu, ana dilidir, ata yurdu – Vətəndir, tarixən formalasılmış etnik-modəni sistemdir... Ve milli liderdir!... Müşahidələr göstərir ki, Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil Azərbaycan dövlətinin daxili möhkəmliyini, xarici (beynəlxalq) nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, Azərbaycan xalqının dünəya azərbaycanlılarının milli birliyi, dünən xalqları içərisində özünləyiq mövqə qazanması uğrunda mübarizə də o qədər mühüm əhəmiyyət daşıyır. Görkəmli dövlələ xadimi döfələrlə qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünəyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmroyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır – bir xalq olaraq əsas vəzifələrimizdən biri həmin həmroyliyi gücləndirməkden, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünəyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşüb onlara hörtərəfli dəstək verən Azərbaycan prezidenti dünəya azərbaycanlılarının konsolidasiyası, milli birliyi uğrunda mübarizəni müstəqil Azərbaycan dövlətinin siyaseti səviyyəsinə qaldırımsıdır.

Müasir dünya artıq ümuməbsəri döyərlərlə yaşıdığını çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir – son illörin beynəlxalq təcrübəsi döño-döño sübut etdi ki, milli cəhətaralar dünəyin siyasi xəritəsini dəyişməyo, böyük fəlakətlər töötəməyə qadirdir. Qonşu xalqların ərazisine göz diken, hay-küy salaraq öz kiçik problemləri ni böyük ölkələrin parlamentlərində, beynəlxalq forumlarda vaxtaşırı müzakirə etdirən, bu yolla dünəyanın zəhləsini təkən «narahat» xalqların cılız etnik hissələri Yer kürəsinin normal xalqlarından cəhiyath olmayı tələb edir. Ümumən türk xalqlarına, xüsusilə azərbaycanlılara qarşı amansız hücumu – «solib yürüşü»no başlamış ermənilər fəsişlərinin

başını dumastandırıran da həmin hissələdir. Odur ki, beynəlxalq siyasi həyatın özü dünya xalqlarının birlikdə yaratdıqları ümum böşəri dəyərlərə hörmət etməkə yanaşı, milli birliyə nail olmağı, düşmənə qarşı birgə çıxış etməyi, birgə müdafiə olunması tələb edir.

Müşahidələr göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə təkan veren ilk hadisə də Azərbaycan dövlətini (və dövlətciliyini) gözləyən təhlükə oldu. Erməni qəşbkarlığına qarşı mübarizədə formalasalan həmin həmrəylik lazımı miqyas alıb tələb olunan effekti verməsə də, hər hansı milli təhlükə qarşısında birləşməyin ilk böyük təcrübəsini verdi. Lakin etiraf etmək lazımdır ki, bu, stixiyalı, incəsiyalı bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun üçün böyük ideologiya (və həmin ideologiya ilə silahlansmış milli lider!) lazımdı.

H.Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, milli birliyi uğrunda mübarizəyə respublikaya – Naxçıvana qayıtdığı ilk aylardan başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il dekabr ayının 31-nin Dünya azərbaycanlılarının həmrəylik gücü kimi qeyd olunması baredə qərar verdi. Həmin qərarın qəbul edilməsi Ali Məclisin sədri H.Əliyevin bilavasitə təşəbbüsü idi. Və 1991-ci ilin 31 dekabri Naxçıvanda müxtəlif ölkələrdən, xüsusilə İrandan, Türkiyədən gəlmis azərbaycanlıların iştirakı ilə bayram edildi. Naxçıvan MR Ali Məclisinin qərarı Azərbaycan Respublikası Ali Soveti tərəfindən rəsmən müdafiə edilsə də, Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan Respublikası məqyasında yalnız 1993-cü ildə (yenə də H.Əliyevin təşəbbüsü ilə) qeyd edildi.

... Azərbaycan prezidenti bununla kifayətlənmədi, xarici ölkələrə səfərlərində azərbaycanlılarla görüşməyə xüsusi diqqət yetirməkə, onların nəzərinə çatdırıcı ki, formalasmaqda olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara cəhiyacı var... Və bunun noticəsi idi ki, Azərbaycan prezidenti rəsmi səfər etdiyi ölkələrdə (hətta qonşu ölkələrdə də) yaşıyan azərbaycanlılar həmişə böyük mom nunluq hissi ilə onun görüşünə golmuş, səfərdən sonra isə həmin azərbaycanlıların həm bir-biri, həm də Azərbaycan Respublikası ilə əlaqələri gənişlənmişdir.

... Dünyada ne qədər azərbaycanlı olduğunu dəqiq demək çətinidir. Təxminini hesablamlara görə, müxtəlif ölkələrdə 50 milyona qədər azərbaycanlı yaşıyır ki, bunların 10 milyona qəleri azərbaycanlıların tarixi vətənindən kənarda, onlarla ölkədə məskunlaşmışlar. Həmin ölkələr içərisində osas yeri Rusiya, Ukrayna, ABŞ, Almaniya, Fransa, Hindistan, Pakistan, İsveç, Norveç, Kanada ... tutur.

Şübhəsiz, azərbaycanlıların milli həmreyliyini həm məqyasca, həm də keyfiyyətə əsasını Azərbaycanın Şimalı və Cənubu arasındaki əlaqə teşkil edir. Bu olduqca mürəkkəb etnososial, etnosiyasi hadisədir... Məlum olduğu kimi, Azərbaycanın Conubunda, yaxud İran Azərbaycanında 30 milyona yaxın azərbaycanlı yaşayır ki, onların ana dilində məktəbləri, milli düşüncələrini ifade etmək, inkişaf etdirmək üçün sosial-siyasi təsisatları yoxdur. Onlar İran İslam Respublikasının vətəndaşdırıllar. Lakin etiraf etmək lazımdır ki, İranda – öz tarixi vətənində yaşayın həmin milyonlarla azərbaycanlı milli müqəddəratin toyin olunduğu XX əsrde dəfələrlə siyasi müstoqillik uğrunda mücadiləyə qalxmışlar. Bu gün də İran azərbaycanlılarının azadlıq eşqi kifayət qədər yüksəkdir. Bununla belə İranda azərbaycanlıların müteşəkkilik problemi vardır – burada səhəbat ondan gedir ki, milli (və demokratik!) dövlətin olmaması xalqın etnososial birliyinin siyasi ideoloji səviyyədə özünü müdafiəsinə imkan verməmişdir. İş o yerdə gəlib çıxmışdır ki, bugün İranda hələ xalq kimi formalasmayıb, ümumiyyətli düşüncəye yiyələnməmiş türk-Azərbaycan tayfları mövcudur... Əlbəttə, beynəlxalq prinsiplərə görə, Azərbaycan dövlətinin İranın daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur (və dövlət tərəfindən həmin prinsipə ciddi əməl olunur!), lakin on milyonlarla insana öz milli müyyəyənliliyini, etnik xarakterini unutdurmağa çalışmaq da heç bir beynəlxalq prinsipə uyğun gəlmir... Azərbaycanın Şimalı ilə Cənubu arasındaki münasibətlərin inkişafına bir də ona görə cəhiyac vardır ki, bugün Qərb ölkələrində məskunlaşan azərbaycanlıların əksəriyyəti mehz Cənubdandır. Şimalla Cənub arasındaki etnokulturoloji, etnosiyasi münasibətlər normal olmasa, Qərb ölkələrindəki azərbaycanlılar özlerini hər iki Azərbaycanın övladı saymağa çətinlik çəkə bilərlər. Biziş fikrimizcə, tarixi Azərbaycanda etnik-ideoloji həyatın sabitliyi İran İslam Respublikasını daha çox maraqlandırırmalı, öziñi doğrultmaçın «milləti-İran» siyasetindən ol çokib, İran azərbaycanlılarının öz etnokulturoloji sistemləri daxilində inkişafları üçün şərait yaradılmalıdır.

... Azərbaycanlıların tarixi yalnız Azərbaycanın Şimalı ilə Cənubundan ibarət deyil, artıq deyildiyi kimi, həm hündüd regionlarda – Türkiyədə, Gürcüstanda, Dağıstanda, İraqda yaşıyan azərbaycanlılar da öz tarixi vətənlərindədirler. Azərbaycan Respublikası (və Azərbaycan prezidenti) həmin azərbaycanlılara xüsusi diqqət yetirir, onların problemləri ilə daim maraqlanır. Birinci növbədə Gürcüstan, Dağıstan azərbaycanlıları ilə... Əslində, onlar da özlerini Azərbaycandan heç zaman ayrı təsəvvür etməmişlər.

Dünya azərbaycanlılarının həm mədəni, həm ideya-siyasi baxımdan fəal hissəsini Qərb ölkələrində, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar təşkil edir. Onlar xüsusilə son illər, birinci növbədə müstəqil Azərbaycan dövlətinin yüksəlişi (ve Azərbaycan prezidentinin mübarizəsi!) nəticəsində, etnik-mədəni, sosial-ideoloji baxımdan təşkilatlanmağa, hətta bu və ya digər dərəcədə lobbiçilik fəaliyyəti ilə məşğul olmağa başlamışlar. ABŞ-da, Fransada, Almaniyada, İngilterədə, Skandinaviya ölkələrində... de Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlar Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasına, müstəqil Azərbaycan idcallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirler. Hər şəyden əvvəl, Ermənistən, Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi barədə tarixi (ve müasir!) həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür.

... Azərbaycan prezidentinin dəfələrlə qeyd etdiyi kimi, əgər Azərbaycan belə bir münaqişənin, müdaxilənin predmeti olmasayındı da sürətlə inkişaf edib dünyanın müasir səviyyəli ölkələrindən, güclü dövlətlərindən birinə çevrilmişdi. Ermenilərin azərbaycanlılara qarşı tocovüzü artıq regional hüdudları keçib planetar səciyyə daşımaya başlamış, dünyanın müxtəlif ölkələrində məskunlaşmış, siyasi nüfuzla, geniş maddi imkanlara malik ermənilər həmin məsoləni vətəndaşı olduqları ölkənin dövlət orqanlarında, parlamentlərində öz xeyirlərinə həll etməyə çalışmaqla artıq xeyli siyasi tərəfdarlar tapmağa nail olmuşlar. Həmin ölkələrin gənc Azərbaycan diasporu isə heç bir məhdudiyyət, prinsip gözləməyən əxlaqsız erməni toblığatına müqavimət göstərməkdə çatınlık çekir. Çox zaman erməni mövqeyinin müdafiəsi işini möhəz erməni kilsəsi öz üzərinə götürdüyündən həmin mübarizə, münaqişə dini-ideoloji xarakter alır... İslam dini isə ümuməbəşəri bir dünyagörüşü formasıdır, etnik, yaxud milli münaqişələrə qarışır, da-ha çox mənəvi-əxlaqi problemlərə məşğul olur. Lakin, xüsusi sübuta cəhiyac yoxdur ki, islam dini (bizim dinimiz!) bizim xalqımızı qorunmalıdır; yalnız ümumi şəkildə deyil, beynəlxalq olçülük düşüncəsi ilə deyil, konkret şəkildə qorunmalıdır. Və bunun üçün biz dinimizin imkanlarından istifadə etməliyik... Azərbaycan xalqının – azərbaycanlıların millimənəvi xarakterinin əsaslarından birincisini türkçülük təşkil edir, ikincisi, heç şübhəsiz, islam dinidir.

... Dünyanı idarə etmək məsuliyyətini öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, siyasi xadimlər Qafqazdakı münaqişələrin həlliində Azərbaycan prezidentinin nüfuzuna ümidi edirlər. Ona görə ki, H.Əliyev

<sup>52</sup> dünyaya ictimaiyyotinin nəzərində belə bir böyük siyasi nüfuzu qazanmışdır. O, dəfələrlə beynəlxalq məqyaslı problemlərin müzakirəsində iştirak etmiş, həlli-dici fikirlər söyləmişdir. H.Əliyev yalnız Azərbaycanın, ümumən azərbaycanlıların rəhbəri deyil, dünyanın geleceyi üçün məsuliyyət daşıyan böyük ictimai-siyasi xadimlərdəndir... Lakin yer üzündə mövcud olduqları müddətdə bir nəfər də olsun normal düşüncəli dövlət xadimi yetirə bilməyən ermənilərin xarakteri, münaqişəyə qoşulma manəraları, ondan istifadə «bacarıq»ları elədir ki, normal, müasir düşüncə ilə onlara cavab vermək, prinsip etibarilə, mümkün deyil. Bugün ermənilərlə konstruktiv səhbat aparmaq üçün heç bir şərait yoxdur. Ele bir adam, təşkilat tapmaq mümkün deyil ki, bu millətin adından danışmaq səlahiyyətinə malik olsun, özünü ermənilərin lideri olaraq sərbəst, orta əsrlərdə formalasmış ermən mifindən azad hiss edərək ikitərəfli, yaxud çox tərəfli danışçılar apara bilsin. Ona görə də ermənilərlə danışığın çox az şey verəcəyini nəzərə alan H.Əliyev bütün diqqətini müvəqqəti sülh şəraitində Azərbaycan dövlətçiliyini sürətlə inkişaf etdirməyə, düşmən üzərində taktiki yox, möhəz strateji qələbə qazanmağa vermişdir. Doğrudan da, yalnız Azərbaycanı deyil, bütövlükdə dünyanı mənfur erməni mifindən xilas etməyə artıq böyük ehtiyac vardır... Ermənilərin onlara sığınacaq vermiş, ərazilərində dövlət yaratmaq üçün şərait yaratmış azərbaycanlılar növbəti xəyanəti dünaya xalqlarına, dünaya «keşkari-ümumiyyə»sinə nə qədər tez çatsa, dünaya onu gözləyən fəlakətdən o qədər tez qurraçaqdır.

... Azərbaycanlıların beynəlxalq həmrəyliyi yalnız Azərbaycan xalqı (və dövlətçiliyi) üçün böyük siyasi əhəmiyyət kəsb etmir, həm də tarixi Azərbaycan regionunda, ümumən dünyada siyasi-ideoloji harmoniya yaratmaq prosesində fəal iştirak etmək üçün geniş imkanlar açır.

Azərbaycanın itirilmiş torpaqlarını müharibə yolu ilə qaytarmaq barədə son illər müxtəlif təkidli tələblər irəli sürürlər... Əlbəttə, bu tələblər yalnız ilk baxışda ciddi yanaşmaq mümkündür. Əslində isə, bugün dünya müharibə, zor dili ilə danışmayı qəbul etmir. Və bugün dünyada gedən müharibələr, – əlbəttə, bunları klassik mənada müharibə hesab etmək olmaz, – faktiki olaraq heç növi həll edə bilmir. Bunun klassik nümunəsi Çeçenistandır... Bugün dünyada qarışışınmaz bir sürətlə idoloji müharibə gedir. Və ermənilər bunu bizzən yaxşı bilirlər... Elə əvvəlcədən ciddi müharibə etməyiblər – bizim torpaqlarımızın itirilməsi Ermənistən apardığı qalibiyətli müharibənin nəticəsi deyil. Ermonilər qarşı tərəfin hazırlıqlığından, siyasi-ictimai cəhətdən in töşəkkil olmamasından istifadə edib qarışılıq saldılar, Azərbayca-

5  
nın Moskova'daki düşmenlerini horokane getirdiler, dünya ictimaiyyetini aldatırlar ve istediklerin müvəqqəti de olsa çatdır... Azərbaycan xalqı ermənilərə ideoloji müharibə etməli, onların iç üzünü açılı bütün dünyaya göstərməlidir. Dünya bilməlidir ki, yalnız Qarabağ değil, Ermənistən adı ilə tanınan ərazi de son dövrlərə qədər azərbaycanlılara mənsub olmuşdur.

Azərbaycanlıların dünyadaki milli tarixi mövqelərini bərpa etmək Azərbaycan xalqının beynəlxalq hüquqlarını qorumaq üçün dünyadan hər yanında yaşayan azərbaycanlıların birləşməsi artıq elə bir tarixi zərurətdir ki, bunsuz milli iradəni bütünlükü ifadə etmək mümkün deyil.

... Azərbaycan Respublikasının prezidenti, dünya azərbaycanlılarının milli lideri H.Əliyev 2000-ci ilin 22 iyununda azərbaycanlıların Moskvada keçirilən ümumrusiya kongresindəki nitqində demişdir ki «xalqımız istedadlı, bacarıqla xalqdır. Xalqımızın bütün tarixi buna parlaq səbutdur. Lakin mən Azərbaycanda işlədiyim əvvəlki vaxtlarda həmişə demişəm ki, öz ərazisinin hüdudları, sərhədləri daxilində qapanıb qalan heç bir xalq bütün dünya ictimaiyyətinin, bütün dünya sisteminin sürəti ilə inkişaf edə bilməz. Yəni mən həmişə milli məhdudluq hissəsinin əlchini olsam... Yeri gəlmışkən, guman edirəm, dünyada elə adamlar var ki, onlar öz genclərinə görə çox qabiliyyətli doğulurlar və öz inkişafında dahi ola bilərlər, lakin yalnız ona görə da-hi olmurlar ki, doğulduqları yerin, yaxud yaşıdları ölkənin hüdudlarından kənarə çıxmırlar....». Şübhəsiz, dünyadan hər hansı nöqtəsində baş verən hadisələrin beynəlxalq səviyyədə rezonans verdiyi müasir dövrdə öz içəin qapılıb yaşamaq, özünü «Çin səddi» ilə dünyadan törid etmək heç bir xalqa, o cümlədən de azərbaycanlılara xeyir göturmər. Dünyaya yayılmaq, dünya modoniyyətinin uğurlarına yiyələnmək, genetiğ istedadın verdiyi imkanları reallaşdırmaq lazımdır. Bu, dünya azərbaycanlılarının liderinin (və tarixin) tələbidir...».

Azərbaycanlıların müxtəlisil ölkələrdəki icmaları, diasporları lobbiçilik fəaliyyətində türk xalqlarının müvafiq təşkilatları ilə sıx əlaqə saxlamalı, birgə çalışmağın metodlarına yiyələnməlidirlər. Etiraf edək ki, Türkiyə türklərinin, tatarların, özbeklərin, qazaxların... da bu sahədə o qədər böyük təcrübəsi yoxdur. Bununla bəla türk dünyası, bütün mövcud problemlərə baxmayaraq, azərbaycanlıların öz milli ideallarını həyata keçirməsində on etibarlı kontekst, on münasib etnososial mühitdir.

... Tarix azərbaycanlılara - Azərbaycan xalqına hər cür istedad, zəhmətkeşlik, ünsiyyətçilik qabiliyyəti vermişdir. Vəzifə milli ideyalar (və milli lider!) otrafında sıx birləşib geleceyə inamla, cosarotla getməkdən ibarətdir.

### III. AZƏRBAYCAN DİLİ

#### 1. AZƏRBAYCAN DİLİ TARİXİ: PROBLEMLƏR, MÜLAHİZƏLƏR

Azərbaycan türkçəsi, yaxud Azərbaycan dili müasir dünyanın kifayət qədər inkişaf etmiş dillərindən olub geniş ifadə-üslub imkanlarına malikdir. Və araşdırmaclar göstərir ki, bu dilin zəngin bir tarixi vardır...

Azərbaycan dilinin təşəkkülü məsələsi bir problem kimi XIX əsrin sonu XX əsrin əvvəllərində - milli özünüdərk dövründə bütün aydınlığı ilə qoyulmuş ve etiraf etmək lazımdır ki, kifayət qədər obyektiv, metodoloji baxımdan düzgün hollini ilk dəfə məhz həmin dövrdə tapmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan (yalnız Azərbaycanmı?!) elmi-ictimai təfəkküründə belə bir əsaslı fikir formalılmışdır ki, Azərbaycan dili öz mənşəyi etibarilə türk dillərindən biridir... Məsələnin bu cür inamla qoyulması, görünür, birinci növbədə aşağıdakı səbəblərdən irəli gelirdi:

a) türk dillərinin differensiasiyası lazımı səviyyədə deyildi, ona görə de XIX əsrin sonu XX əsrin əvvəllərində qədər türk dilləri nəinki «xaric»dən, hətta «daxil»dən de bütöv bir dil kimi təsəvvür edildi;

b) XIX əsrin sonu XX əsrin əvvəllərində türk dünyasında türkçülük, yaxud ümumtürk millətçiliyi ideyalarının təşəkkül tapıb yayılması ümumən türklərdən, bütövlükdə türk dilindən danışmağa daha çox əsas verirdi;

v) Azərbaycanda (və onunla həmhüdud regionlarda) yaşayan qeyri-türk mənşəli etnoslar hələ tarixə siyasi-ideoloji iddiaatlarla müda-xilə etmirdilər.

XX əsrin 20-ci, 30-cu illərində de Azərbaycan dilinin (və xalqının) mənşəyinə həmin münasibəğ nəinki davam edir, cini zamanda onun elmi-ideoloji imkanları daha da genişlənir, «sovət türkologiyası» Azərbaycan xalqının türk mənşəli bir xalq olduğunu israrla etiraf edirdi.

... Lakin 30-cu illerin sonlarından etibarən Azərbaycan dilinin (və xalqının) mənşəyi məsələsinə münasibətin principial şəkildə dəyişməsi müşahidə olunur: tədricən belə bir fikir geniş yayılır ki, Azərbaycan xalqının genetik əsasını hansısa(!) qeyri-türk mənşəli bir (yaxud bir neçə) etnos təşkil edir, türklər Azərbaycanı istila edənə, yəni XI-XIII əsrlərə qədər həmin regionda artıq formalılmış bir xalq (təbii

b) Azərbaycan orazisində mövcud olmuş qədim etnosların (lullubəyler, qutilar, mannalılar, midiyalılar, atropatalanıllar, albanlar və s.) türk mənşəli olduqlarını «sübut etmek»;

v) «Türk» etnonimini yeri goldi-golmodi işlətmək və s.

Lakin homin «Türkçülük emosiyası» ilə yazılmış Azərbaycan dili tarixlərində müölliflər Azərbaycanın hüdudlarından konara çıxmır, «Türkçülüyü» ancaq Azərbaycan hüdudunda edir ki, bu, noticə etibarılı, gedisi gözəl müləhizələrin meydana çıxmasına səbəb olur. Eyni zamanda «Ədəbi dil tarixi» kitablarında oks olunmuş türkçülük emosiyası Azərbaycan dili tarixinin materialından, homin materialın tədqiqi metodologiyasından irolı golmir, 60-ci illerin sonu – 70-ci illərdən etibarən ümumon Azərbaycan içtimai-mədəni təfəkküründə getdiyəcək dəha geniş yayılan «özüño qayıdış» düşüncələrinin noticəsidir.

Bələliklə, hom «Ədəbi dil tarixi», həm də «tarixi qrammatika» (ümumon «Azərbaycan dili tarixi») sahəsində görülmüş işlərin hansının uğurlu, hansının qüsurlu olduğu barədə düşünməyə ehtiyac duyulur.

Uğurlu işlərin birincisi, heç şübhəsiz, ondan ibarətdir ki, indiyə qədərkı «Tarix»lər türk mənşəli Azərbaycan dilinin (Azərbaycan türkçəsinin) müstoqilliyini zəngin dil faktları ilə elmi şəkildə təsdiq etdi. İkinci, Azərbaycan dilinin müxtəlif tarixi təzahür formaları (ədəbi dil, yaxud yazı dili, ümumxalq, yaxud xalq danışığı – folklor dili, dialekt, yaxud tayfa dili və s.) barədə sistemli olmasa da, müoyyən təsəvvür yaratdı. Üçüncüüsü, ayrı-ayrı böyük söz ustalarının, yazılı mənbələrin dil-üslub xüsusiyyətləri tədqiq edildi, ayrı-ayrı qrammatik kateqoriyaların tarixi müxtəlif türk dilləri ilə müqayisədə araşdırıldı və s.

Lakin 30-cu illərdən etibarən «Azərbaycan dili tarixi» sahəsində aparılmış tədqiqatların çox mühüm elmi-metodoloji qüsurları da mövcuddur – homin qüsurlar aşağıdakılardan ibarətdir:

I. Azərbaycan dilinin türk dillərindən biri olmasının princip etibarılı etirafı, lakin faktiki olaraq, türk dillərinin müştorok dövrlərindən, xüsusiyyətlərindən imtina edilməsi noticəsində meydana çıxan qüsurlar:

1. Azərbaycan dilinin (Azərbaycan türkçəsinin) mənşeyindən bəhs olunarkən yalnız Azərbaycan orazisindəki tarixi türklük potensiyasından çıxış edilməsi və Azərbaycanın türk dünyasından ayrılması;

2. Qədim (ümum) türk dövrünün müştorok tarixindən ümumiyyəti qaçılması, orta ösrlərin (xüsusilə XV-XVI ösrlər) müştorok dil mənbələrinə, hadisələrinə isə birtaraflı şəkildə yiyə durulması (yəni onların müştorokliyinin qəbul edilməməsi);

<sup>56</sup> ki, qeyri-türk mənşəli, qeyri-türkçə danışan) mövcud idi; «yerli ohali», «aborigen»lər türklərə müqayisədə daha modern olduqları üçün «golgom»lori etnik-mədəni baxımdan «hozm» edib yalnız onların (Türklərin) dillərini saxladılar... Və beləliklə, 30-cu illərdən başlayaraq Azərbaycan tarixinin qədim dövrü barədə hər cür miflər uydurulurdu ki, homin miflərin osas ideoloji möqsədi Azərbaycanı türk dünyasından ayırmadan ibarət idi. Heç şübhəsiz, Azərbaycan tarixinin qədim dövrünün mürokkob etnolingvistik mənzərosu, haqqında söhbət gedən miflərin müoyyən elmi osaslara malik olmasına, elmi-ictimai təfəkkürdə geniş intişar tapmasına imkan verir, şərait yaradırı.

Azərbaycan dili tarixi müstoqil bir elmi sahəsi kimi XX əsrin 30-cu illərində təşəkkül tapıb formalasmışdır – homin illərdo xüsusiilə professor Ə. Dəmərçizadənin böyük zəhməti noticəsində ilk «Azərbaycan dili tarixi» yaradıldı. Azərbaycan dili tarixi elminin banisinin 30-cu illərdən etibarən çap ctdirdiyi kitablar «Azərbaycan dili tarixi»nın osaslarını müoyyən etmək yənəsi, bu sahədə mövcud olan problemləri də bütün mürəkkəbliyi ilə qarşıya qoydu.

60-ci illerin sonu – 70-ci illerin əvvəllərindən başlayaraq «Azərbaycan dili tarixi» sahəsində çalışan mütoxəssislərin sayının artması ilə homin sahədə differensiasiya – ixtisaslaşma gedir – bu cür differensiasiya ixtisaslaşmanın əhəmiyyəti onda oldu ki, dil tarixinin müxtəlisə məsələləri, aspektləri, tendensiyaları və s. ayrıca olaraq araşdırılmağa başladı, lakin Azərbaycan dili tarixinin bütövlükde təsəvvür edilməsi çətinloşdı. Və bələliklə, ümumi (füzvü) bir «Tarix» yaradmaq əvezinə ayrı-ayrı dövrlərin müxtəlif metodlarla işlənmiş «Tarix»lərini mexaniki olaraq birləşdirmək meyli meydana çıxdı.

30-50-ci illərdən fərqli olaraq 60-90-ci illərdə «Azərbaycan dili tarixi» sahəsində hər hansı əsaslı metodoloji dəyişikliyin olduğunu demək çatındır. Müşahidə olunan bir neçə dəyişikliyi nəzərdən keçirək...

I mərhələdə (30-50-ci illərdə, yaxud Ə. Dəmərçizadə mərhələsində) Azərbaycan dili tarixi ümumtürkoloji kontekstdən – türk dilləri tarixindən təcrid olunmuş bir şəkildə araşdırıldı. II mərhələdə (60-90-ci illərdə) homin sahəyə özünəməxsus bir türkçülük emosiyası geldi... Bu emosiya özünü xüsusiilə aşağıdakı formalarda göstərdi:

a) Azərbaycan dili tarixini «qədimləşdirmək», eramızdan əvvəlki ösrlərdə, hətta minilliklərdə Azərbaycanda türk etnosunun mövcud olması üzərində israr etmək;

3 XVI-XVII əsrlərden sonra Azərbaycanda geden dil proseslərinin yalnız Azərbaycandaxili proseslər kimi şərh olunması və s.

II. Azərbaycan dili tarixi dövrəsindən etnodil proseslərindən daha çox ictimai-siyasi, mədəni-ədəbi hadisələrin gedidişindən çıxış edilmiş, Azərbaycanda qədim dövrələrdən etibarən özünü göstərən (və dil proseslərini yaradıb istiqamətləndirən) etnik proseslər diqqətdən kənarda qalmışdır... Halbuki cramızın I minilliyyinin ortalarına qədər hun-qıpçaq türkleri, II minilliyyin əvvəllərinə qədər oğuz türkleri (bu cür ümumi şəkildə), ondan sonra isə müxtəlif türk (əsasən, oğuz) tayfaları Azərbaycandakı soaliyyətləri ilə (Azərbaycan milləti təşəkkül tapana qədər) mürəkkəb etnodil mənşərəsi yaratmışlar. Eyni zamanda həmin proseslərdə qeyri-türk etnosları da iştirak etmişlər ki, mövcud «Tarix»lər bu barədə susur... Nəticə etibarilə, belə bir yanlış təsəvvür yaradılır ki, Azərbaycan xalqı (və Azərbaycan türkçəsi) müstəqil bir xalq (və dil) olaraq VII-IX, yaxud IX-XI, yaxud da XI-XII əsrlərdə formalasdılmışından bundan sonrakı etnik proseslər (türk etnoslarının axını, məsolən, XIII-XIV əsrlərdə) müxtəlif səbəblər üzündən Türküstandan Azərbaycana xarici mədəxilədən başqa bir şey deyildir. Araşdırmaclar isə israrla sübut edir ki, etnodil prosesləri Azərbaycanda (ümumən türk dünyasında) XVII əsrə qədər intensiv olmuşdur.

III. Dil proseslərinin (ümumtürkoloji proseslər; Azərbaycandaxili ədəbi dil, yaxud yazı dili prosesləri; ümumxalq dili, yaxud xalq danışığı dili-folklor dili prosesləri; dialect, yaxud tayfa dili prosesləri və s.) müxtəlif inkişaf dövrlərində, mərhələlərində üzvü vəhdətdə götürülməsi əvvəzində «sərbəst» hərəkət edilməsi... Və dil tarixini ədəbi dil, yaxud yazı dili tarixi, funksional-üslublar tarixi, hətta, demək olar ki, bədii üslubun tarixi səviyyəsinə endirməklə onun bəstilədirilməsi, mürəkkəb dil, nitq, üslub proseslərinin qarşılıqlı-əlaqəli şəhəndən bu və ya digər şəkildə qaçılması...

Həmin qüsurlar aradan qaldırılmayınca mükəmməl, elmi-metodoloji baxımdan əsaslandırılmış bir «Azərbaycan dili tarixi» yaratmaq mümkün deyil. Bunun üçünse Azərbaycan dilinin tarixi ümumtürkoloji kontekstdə, etnodil proseslərinin gedisi diqqət mərkəzində dayanmaqla və müxtəlif dil, nitq, üslub təzahürleri üzvü vəhdət halında araşdırılmalıdır. Belə bir geniş miqyaslı, kompleks araşdırmanın meydana çıxması ilə «Azərbaycan dili tarixi»nin tədqiqi sahəsində, fikrimizcə, yeni III mərhələ başlanır. Həmin mərhələnin ümumi metodoloji prinsipi araşdırmaclarla disrensiasiyant dərinləşdirməklə («dil tarixi»nin müxtəlif sahələrini ayrılıqda tədqiq edib öyrənməklə) yanaşı integrasiyanı

gücləndirməkdən (ümumən Azərbaycan dilinin tarixi barədə bütün təsəvvür yaratmağa çalışmadan) ibarətdir.

Məlumdur ki, «Azərbaycan dili tarixi» (birinci növbədə «Azərbaycan ədəbi dili tarixi») sovet ideologiyasının inkişafda olduğu illərdə formalasılmışdır. Türk dillərini (və xalqlarını) bir-birindən tacrid etmək, hər bir türk dili (və xalq) üçün «özünəməxsus» genezis axtarış «tapmaq», yaxud uydurmaq fəlsəfəsi burada da öz həllədici metodoloji təsirini göstərmişdir. Ona görə də, yuxarıda qeyd edildiyi kimi, heç bir «tarix»de Azərbaycan dilinin etnik mənşəyi Azərbaycandan kənarda axtarılmamış, ümumtürk (müsələrək) dövrlər, mərhələlər bütünlükə inkar edilmişdir. Sovet «təcridetmə» ideologiyasının həmin qeyri-əlmi mövqeyini «yerli mütexəssislər» yerli mühitdə məhz milli müstəqillik metodologiyası kimi təbliğ etmişlər. Və bələdiyə, paradoksal bir vəziyyət əməle gəlmişdir – Azərbaycan dili «Tarix»lərində «yerli» türkçülüklük ümumi (həqiqi!) türkçülüyü qarşı qoyulmuşdur. Məsələnin başqa bir mürəkkəbliyi isə ondan ibarətdir ki, sovet xüsusi türkologiyası (yəni bu və ya digər türk dili, yaxud ədəbiyyatı ilə məşğul olan türkologiya (bu və ya digər türk dilinin, yaxud ədəbiyyatının I minilliyyin sonu II minilliyyin əvvəllerində təşəkkül tapdığını «sübut» etmək olduğu halda, sovet ümumi türkologiyası (görünür, birinci növbədə həmin sahə ilə məşğul olan tədqiqatçıların görüş dairəsinin, ümumtürkoloji məlumatlarının genişliyinə görə) türk dillərinin differensiasiyasını sonrası əsrlərə (XV-XVII əsrlərə) aid edirdilər. Sovet ideologiyasının süqutu isə türk dilləri tarixi sahəsindəki həmin metodoloji qüsurların aradan qaldırılması üçün əlverişli şərait yaratmışdır. Lakin, heç şübhəsiz, ideologiya manecəsinin aradan qalxması hələ uğurlu araşdırmacların aparılması, alınmış nəticələrin ümumiləşdirilməsi və nəticə etibarilə mükəmməl bir «Azərbaycan dili tarixi»nin yaradılması üçün həllədici şərtlər deyil, eyni zamanda həqiqədən səhərbət gedən «müsələ şərait»dən istifadə cdərək və milli müstəqillik ideologiyasına əsaslanaraq, heç olmasa mövcud tədqiqat təcrübəsi hüdudunda, düzgün metodoloji prinsiplərə dayanmaq lazımlıdır. Həmin prinsiplər, fikrimizcə, əsasən aşağıdakılardan ibarətdir:

1. Azərbaycan dilinin yalnız təşəkkül tarixini deyil, bütün tarixini ümumtürkoloji kontekstdə araşdırmaq, bu və ya digər dil ilə məhdudlaşmamaq, hər hansı mərhələdə nə həcmində toləb olunsa, o həcmində ümumtürk miqyasına çıxmamaq;

2. Azərbaycanda gedən etnik proseslərin tarixini təhlil edib, dil hədisələrinin etnik səbəblərini müəyyənəşdirmək – xüsusilə böyük etnosların Azərbaycandakı və həm hündür regionlardakı hərəkətinin mənzərosunu hər hansı tarixi dövrdə mümkün qədər mükemməl təsəvvür etmək, türk tayfa dillərinin-dialektlərinin ümumxalq Azərbaycan dilinin formallaşmasına bu və ya digər mərhələdəki «tozyiq»ının miqyasını, keyfiyyətini aydınlaşdırmaq, Azərbaycandan kənarda qalmış Azərbaycan türkçəsinin etnolingvistik hüdudlarını müəyyən etmək;

3. Dilin müxtəlif təzahür formalarını (tayfa dilləri – dialektlərdən tətbiq olunan dil, yazılı mənbələrin dilinə qədər) tarixi struktur-funksional əlaqə, qarşılıqlı təsir halında araşdırmaq, «Azərbaycan dili» («Azərbaycan türkçəsi») anlayışının istonilən dövrdəki, yaxud mərhələdəki tarixi mözmununu aydın təsəvvür etmək.

Azərbaycan dilinin tarixi aşağıdakı dövrlərə bölünür:

1. Təşəkkül dövrü (I minilliyyin əvvəllerindən II minilliyyin ortalarına qədər).
2. Milli osaslar üzərində yenidən təşəkkül dövrü (XVII- XIX əsrlər).
3. Müasir dövr (XX əsrin əvvəllerindən sonra).

## 2. AZƏRBAYCAN TÜRKÇƏSİNİN TƏŞƏKKÜLÜ

Azərbaycan türkçəsi ümumtürk dilinin diferensiasiyası nəticəsində təşəkkül tapmışdır – bu isə o deməkdir ki, Azərbaycan türkçəsi, hər şəyden əvvəl, ümumtürkçənin varisidir. Lakin Azərbaycanın etnolingvistik coğrafiyasının kifayət qədər mürəkkəb, rəngarəng olması həmin ərazidə tarixən heç də o qədər sadə olmayan etnolingvistik proseslərin getdiyini göstərir.

Qədim (ümum-) türk dili təxminən c.e. I minilliyyin ortalarında Altay dilinin bölünməsi ilə əlaqədar olaraq təşəkkül tapıb formalşmışdır. Həmin bölünmə prosesi isə, görünür, bir neçə min il davam etmişdir (c.e. IV-III minilliyyeklərdən c.e. I minilliyyə qədər). Ona görə də cramızdan əvvəlki minilliyclərdə prototürkçədən, yaxud Altay dilinin türk, monqol və tunqus-mancur «dialektlərindən» danışmaq mümkündür.

Altay dilinin türk, monqol, tunqus-mancur dillərinə diferensiasiyası uzun sürən ələ bir mürəkkəb etnolingvistik prosesdir ki, həmin prosesi bütün dəqiqliyi ilə təsəvvürdə canlandırmaq, demək olar ki, mümkün deyil. Lakin bir məsələ aydınlaşdır ki, türk dili Altay birliyindən ayrılanca onun (türkçənin) bir-birindən hələ çox fərqlənməyən daxili dialektləri mövcud idi. Həmin dialektlərin bəziləri ümumaltı xüsusiyyətlərini mühafizə etdiyi halda, bəziləri həmin əlamətləri itirərək, artıq modern əlamətləri (yəni gələcək türkçənin əlamətlərini) qazanmışdı. Ələ ona görə də cramızın ilk əsrlərindən başlayaraq türkçənin dialektləri müxtəlif inkişaf seviyyələri ilə diqqəti colb edir.

Bununla belə c.e. I minilliyyin ortalarından b.e. I minilliyyinin ortalarına qədərki dövrdə qədim (ümum-) türk dilindən (bu cür bütöv bir şəkildə!) danışmaq tamamilə mümkündür, ancaq o şortla ki, qədim (ümum-) türkçənin daxili dinamikası, diferensiasiya meyilləri inkar olunmasın.

Qədim (ümum-) türk dilinin normaları və funksional üslub imkanları baredə təsəvvürü qədim türk eposunu təşkil edən «Yaradılış», «Alp Ər Tonqa», «Oğuz kağan», «Göy türk», «Ərgənəkon», «Köç» və s. dastanlar, qədim türk (run) yazılı abidələri yaradır. Qədim türk dastanları mətnşünaslıq səciyyəsində, mühafizə olunma üsuluna görə bir-birilərindən fərqlənir – onların çox az bir hissəsi uzun zaman şəhəfə xalq arasında dolaşmış, yalnız son dövrlərdə yazıya alınmışdır, əksər hissəsi isə orta əsrlərdə türk və ya qeyri-türk dilli mənbələrə səpalənmişdir. Həmin mənbələrdə ya bilavasito oks olunmuş, ya da mətnində «gizlədilmiş» (məsələn, Ə.Firdovsinin «Şahnamə»sində olduğu kimi) türk epos tosfəkkürünü (onun mətnlərini) borpa işi elmi vo-

3) ictimai-siyasi ayrılma, tecrid olunma (xüsusi, müxtəlif türk dövlətlərinin meydana gəlməsi).

Qədim (ümum-) türk dilinin bölünməsi prosesi I minilliyyin sonu II minilliyyin əvvəllərində osasən üç türk dilinin (ve bir sıra aralıq dialektlərin) formallaşması ilə başa çatmışdır: qıpçaq dili, oğuz dili, karluq dili. Lakin həmin dillər bir-birino o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin (ümumtürkçənin) dialektləri tosovvrüni yaradırlar. Yalnız belə bir faktı xatırlatmaq kifayətdir ki, Azərbaycan dilinin toşkəkül tarixi qədim (ümum-) türkçədə gedən disfrensiasiya (bölünmə) prosesinin mürrokəbliyini eks eldirdiyi kimi, integrasiya (olaqlar) prosesinin çoxcəhətliliyini, çoxtərəfliliyini do göstərir. Və bu cəhət ancaq Azərbaycan dilinə aid olmaqla qalmır, demək olar ki, bütün türk dillerini bu və ya digər dərəcədə shəhət edir. Ümumiyyətlə, qıpçaq, oğuz və karluq xüsusiyyətləri az və ya çox dərəcədə bütün türk dillərində müşahidə edilir. Bu, onunla əlaqədardır ki, həmin xüsusiyyətlər müxtəlif dövrlərdə ümumtürk miqyasında qabarmış, bütün türk dillerinə öz təsirini, yəncə tekrar edirik ki, az və ya çox dərəcədə göstərmişdir. Azərbaycan dilinin tarixində qıpçaq təsiri özünü V-JX, oğuz təsiri IX-XIII, karluq təsiri isə XIII-XVI əsrlərdə daha çox hiss etdirir. Görünür, digər türk dilləri də həmin təsirlərə toxunmamış eyni dövrlərdə məruz qalmışlar – hər şeydən əvvəl ona görə ki, qıpçaqların, oğuzların və karluqların ümumtürk kontekstində baş verən passionarlığı – etnosiyası, etnokulturoloji aktivliyi ümumiyyətlə həmin dövrlərə düşür.

Azərbaycanda türkçənin, yaxud prototürkçənin, yaxud da altaycanın hansı dövrdən yayılıb-yayılmaması mübahisəlidir. Eramızdan əvvəlki minilliylərde Azərbaycanda Altay, prototürk, türk etnoslarının varlığını təsdiq etmək yoxluğununu sübut etmək qədər çətindir. Ona görə də həmin mübahisəli, daha doğrusu, qcyri-müəyyən dövri, müoyməloşmış metodoloji enənəyə uyğun olaraq, «tarixə qədərki dövr» adlandırılın diqqəti «tarixi» dövr üzərində cəmləşdirmək lazımlı gelir. Zaqafqaziyinin, eləcə də ətraf regionların müxtəlif dilli mənbələri türklərin (bu cür disfrensial şəkildə: altaların, yaxud prototürkçənin deyil, məhz türklərin) Azərbaycanda eramızın ilk əsrlərindən etibarən mövcudluğunu nümayiş etdirir. Və həmin əsrlərdən I minilliyyin sonu II minilliyyin əvvəllərinə qədərki dövrdə Azərbaycanın həm Şimalında, həm də Cənubunda türklüyün höcmənin genişlənməsi, türkçənin həmin regiondakı İran, İber-Qafqaz dillərinin sixisdirməsi müşahidə edilir ki, bu mənada eramızın I minilliyyi Azərbaycanın türkleşməsi dövrüdür. Bir sıra tədqiqatçılar Azərbaycanın türkleşməsi prosesini daha çox in-

zifə kimi bu gün də qarşıda dayanmaqdadır. Qədim türk dastanlarının höcmi, mənzüm, yaxud mənsur formada olması, dil-üslub xüsusiyyətləri baredo konkret məlumat azdır – mənbələrde həmin əserlərin, əsasən, «qısa məzmunu» və ya «süjeti»i mühafizə olunmuşdur; bu cür «məzmun» və «süjet»lərin özü də bir sira hallarda ya tam deyil, ya da «müasirloşdırılmış», müəyyən möqamları təhrifə məruz qalmışdır. Çin və İran mənbələrində mühafizə olunmuş qədim türk dastanlarında (əslində, dastan süjetlərində) nəinki bir sira motivlər, həttə adlar bəzi dəyişikliyə məruz qalmış, türk adları Çin və ya İran adları ilə əvəz edilmişdir... Bütün bunlara bərabər, qədim türk dastanları qədim (ümum-) türk eposunu (və dilini!) «rekonstruksiya» etmək üçün əsas mənbədir,

I minilliyyin ortalarından başlayaraq əvvəl qədim türk (run), sonra uyğur, daha sonra ərəb əlisbəsi ilə yazılmış ümumtürk abidələri qədim türk epos təfəkkürünün bilavasitə «tezyiq»i altında yaranmışdır. Qədim türkçəni yekunlaşdıraraq orta türkçənin (artıq müxtəlif türk dialektləri – dillərindən ibarət olan türkçənin) perspektivlərini nümayiş etdiron M.Kaşqarı «Divan»ı ümumtürkçənin yalnız ifadə imkanlarının genişliyini, yüksək normativlik seviyyəsini deyil, həm də müsəlman dönyasında get-gedə artan modəni, siyasi nüfuzunu təsdiq edir, «Türk dili ilə ərəb dilinin atbaşı borabər yürüdüklərinin» göstərir. Və «Divani-lüğət-it-türk» müxtəlif türk tayfa dillərinin, dialektlərinin biri digərindən az vo ya çox dorəcədə fərqlənməsini göstərməkla kifayətlənmir, həmin dilləri, dialektləri birləşdirən ümumi cəhətləri daha çox tozahür etdirməklə müəllisin belə bir ideyasını uğurla eks etdirir ki, türklər nə qədər müxtəlif coğrafiyalarda yaşasalar da, nə qədər müxtəlif tayfalarдан, boylardan ibarət olsalar da, ruhen (o sıradan da «dil ruhu» baxımdan) bütöv hadisədlər; əgər belə olmasa idi, yüksək dil mədəniyyəti olan M.Kaşqarı «Türk dili» əvəzinə «Türkərin dilləri» deyərdi, «Divan»da tayfa dili xüsusiyyətləri ümumtürk xüsusiyyətləri ilə müqayisədə bu qədər cüzi yer tutmadı. «Divani-lüğət-it-türk» ərəbcə yazmış müəllif yaxşı bilirdi ki, türk dilləri – dialektləri arasındaki fərq ərəb dilləri – dialektləri arasındaki fərqələ heç bir müqayisəye gəlmir.

Bununla belə qədim (ümum-) türk dilinin artıq biri digərindən həm fonetik, həm leksik, həm də müəyyən dərəcədə grammatik baxımdan forqlənən dialektlərə – dillərə bölünməsi davam edir, qeyd etmek lazımdır ki, bu proses aşağıdakı amillərin təsiri ilə getmişdir:

1) türkçənin müxtəlif dialektlərə (nəticə etibarilə dillərə) bölünməsi üçün daxili meyli;

2) coğrafi ayrıılma, tecrid olunma;

vermodon Azərbaycan dilini qeydsiz-şörsiz oğuz qrupuna aid edərək yazar ki, «Azərbaycan dilinin kökləri bir neçə müasir türk dili üçün əcdad dil» olan VIII-X əsrlər Orta Asiya oğuz təysalarının dilinə gedib çıxır.

Hun türklorının ardınca Azərbaycana güclü qıpçaq axınları başlandı ki, həmin axınlar Azərbaycanın xüsusi ilə onun Şimalının etnolinqvistik təcəyini faktiki olaraq həll etdi. Və görünür, Azərbaycanda yaşıyan qeyri-türk mənşəli etnosların yenidən moskunlaşmaları – Azərbaycanın, ümumən Qaşqaziyənin dağlıq ərazilərində sixşdirilmələri, müəyyən monada müdafiə möqsədilə «təcrid olunmalar» prosesi də qıpçaq yürüşlərinin intensiv olduğu dövrdə – I minilliyyin ikinci yarısına düşür. Lakin demək olmaz ki, qıpçaqlar özlərini cənilo hun türklori kimi aparır, yerli əhaliyə etinasız yanışdırırlar. Hor şeydən ovval ona gərə ki, hun türklorından fərqli olaraq qıpçaqlar Azərbaycanda daha inamlı moskunlaşır, Qaşqazın şimalı ilə əlaqələrini get-gedo itirirdilər. Beləliklə, Azərbaycanda etnolinqvistik konseñtrasiyanın əsasını ləşkil edəcək etnik komponent formalaşırı.

Qıpçaqlar tarixi monbolərə dəha çox xəzərlər kimi toqdim olunur ki, buna da səbəb qıpçaqların Şimali Qaşqazı və ətraf regionları əhatə edən Xəzər siyasi birliliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətə, qıpçaqlar I minilliyyin ortalarından başlayaraq müxtəlif monbolərə müxtəlif adlarla adlanmışlar: buçengələr, kumanlar, poloveslər, xəzərlər... Buraya həmin dövrdən (I minilliyyin ortalarından) etibarən qıpçaqlaşmış hun təysalarının (sabit-suvar, avar, bulqar...) monbolərə artıq o qədər də təz-təz xatırlanmayan adlarını da əlavə etmək lazımlı.

Və prinsip etibarilə, I minilliyyin sonu II minilliyyin əvvəllorinə qədər müxtəlif dövrlərən Şimaldan (osason, Dərbənd keçidindən) Azərbaycana golon türk təysalarının hamısı yazılı monbolorın yaddaşında nöticə etibarilə qıpçaq türklərinə moxsus dil xüsusiyyətlərinin daşıyıcısı kimi qalmışlar. Bunun aşağıdakı səbəbləri vardi:

a) I minilliyyin ortalarına qədər Azərbaycana yürüş edən (burada moskunlaşan, yaxud geriyə – Şimali Qaşqaza qayıdan) türkər – hun türkərli qıpçaqların bilavasito varisi olmuşlar;

b) I minilliyyin ikinci yarısında Azərbaycana yürüş edən (osason, burada qalıb moskunlaşan) qıpçaqlar o qədər də böyük qüvvə idilər ki, özlərino qədərkə hər hansı qeyri-qıpçaq xüsusiyyətini (əgər var idisə!) unuturdular.

Araşdırmaclar göstərir ki, ilk orta əsrlərin Bizans, erməni və gürəç mənbələrində bu və ya digər münasibətlə işlənmüş türk sözləri

<sup>64</sup> qiyistik bir proses hesab etməyo, həmin hadisənin mürəkkəb etnosasi ilə təbiətiన nozaru almamaya meyllidirlər – onların fikrincə, Azərbaycanın türkloşması artıq müyyənolmuşdur qeyri-türk mənşəli Azərbaycan emisiyyətinin, yaxud xalqının türkcəni buraya köçən (inkişaf soviyyəsi yerləşdirilmədən aşağı olan) türklərən qəbul etməsi şəklində olmuşdur. Həmin qənaətə razılaşmaq ona görə çotındır ki,

a) türklər Azərbaycana toxminən min illik bir dövrdə müyyən fasılarda, buna nələk böyük kütlələrə golmuş, V-VII əsrlərdə (yəni islamın yayıldığı ərofədə) ölkə əhalisinin həm əksəriyyətini, həm də sosial-siyasi baxımdan feal hissəsinə təyiklə etmişlər;

b) türklərin meydana çıxmamasına qədər Azərbaycanda mövcud olmuş İber-Qaşqaz (Şimalda) və İran (osason Cənubda) etnoslarının Azərbaycanın Şimalını, həm də Cənubunu əhatə edəcək Azərbaycan superetnosunu yaratmış olduqlarını güman ələmək noinki çotındır, hətta demək olar ki, qeyri-mümkündür;

v) Azərbaycana golon hun türkəri, qıpçaqlar, oğzular da həmin regiondəki qeyri-türk mənşəli etnoslarla daha çox «diplomatik əlaqədə» olmuş, xüsusi ilə oğzular tarixin onlara verdiyi böyük solahiyətdən istifadə edərək noinki qeyri-türk mənşəli etnoslara, özlərino qədər Azərbaycanda yayılmış türk mənşəli etnoslara da, xüsusi iddia ilə ya-naşmışlar.

Azərbaycanın eramızın I minilliyyindəki etnik mənzərosindən, xüsusi ilə türk təysalarının burada moskunlaşması prosesindən bəhs edən tədqiqatçılar, bilavasito monbo məlumatlarının azlığından sadəcə həmin təysaların adlarını çəkməkələ kifayətlərin, onları daha çox müştəqil etnik hadiso olaraq qəbul edir, müxtəlif dövrlərə mövcud türk təysaları saymaqla müyyən qarışıqlıq, eklektika yaradırlar. Müasir araşdırmacların bir moqsədi də, elə bilirik ki, ümumi Türkoloji materialdan çıxış etmək həmin eklektikanı aradan qaldırmaya çalışmaqdandır, monbolərə adı çökək türk təysalarının no dərcədə cənili, yaxud müxtəlif olduğunu müyyənolşdırımdırdı ibarətdir. N.A.Baskakovun tədqiqatları göstərir ki, tarixən türk dilləri osason üç dialekt nümayiş edilir: oğuz, qıpçaq və karluq «dialektləri» – tədqiqatçı buraya o qədər möhkəm tarixi yeri olmayan bulqar «dialekti»ni də əlavə edir. Lakin bulqar «dialekti», görünür, türk «dialekti»lərindən çox erken təcrid olunduğundan I minilliyyin sonu II minilliyyin əvvəllorində osason formalşmış türk dillərində bulqar qatı axtarmaq özünü doğrultmur. Azərbaycan dilinin təşəkkülündə isə N.A.Baskakovun «türk dillərinin tarixi tosnışatında» xüsusi yer alan oğuz və qıpçaq «dialektləri» iştirak etmişlər. Lakin görkəmli türkoloq nodənsə qıpçaq komponentinə fikir

onların dilinə məhz qıpçaq türkçəsindən keçmişdir – həmin sözlər nə qədər dəyişikliklərə məruz qalsa da, yenə qıpçaq türkçəsinin fonetik xüsusiyyətlərini oks etdirir: ot//xot, voçxer//koçxor, alp, xaqan, xatun, tenq, çicək, arik, tarxan, ayit və s. Qıpçaq türkləri Qafqazın nə Şimalında, nə də Cənubunda (Şimali Azerbaycanda) heç bir yazılı abidə qoymamışdır. Türküstəndə yaşayan oğuzlardan, karluqlardan fərqli olaraq, görünür, hunların və onların bilavasito etnokulturoloji varisidəvamı olan qıpçaqların yazılı, olıfbası olmamışdır. Əslində, islamın qəbulu ilə əlaqədar orəb olıfbası türk dünyasında geniş yayıldıği dövrde do qıpçaqlar (xüsusi şəraitə düsmüş məmənlükleri çıxmış şərti ilə) yazı-pozuya o qədər sifir verməmiş, bir sıra praktiki xarakterli yazılı abidələr (osasən, lügətlər) yaratmaqla kifayətlənmişlər. Bununla belə onların zəngin şəfahi ədəbiyyatları (və mükənniməl şəfahi ədəbi dilləri!) olmuşdur.

I minilliyyin sonlarına doğru qıpçaqlar Azərbaycandakı etnosiyası mövqelərini artıq yavaş-yavaş itirir, oğuz futuhati öz gücünü bütün aydınlığı ilə hiss etdirirdi.

M.Kaşqarı «Divani-lüğöt-it-türk»də türk tayfalarının, xalqlarının Qərbdən Şərqi doğru aşağıdakı şəkildə yerləşdiklərini qeyd edir: «Bizans-Run ölkəsinə on yaxın olan boy bəcənəkdir, sonra qıpçaq, oğuz, yemək, başqırtı, basınıl, qay, yabaqu, tatar, qırğız gəlir. Qırğızlar Çin ölkəsinə yaxındırlar». VII-VIII əsrlərdə öz passionarlıq dövrüne qədəm qoyan karluq türkləri Türküstəndən qıpçaq türklərini Şimal-Qərb, oğuz türklərini isə Cənub-Qərb istiqamətində sıxışdırmağa başladılar. Və beləliklə, oğuzların Azərbaycana VII-XI əsrləri əhatə edən kütləvi axınları başlandı. Həmin axınlar IX-XI əsrlərdə o qədər güclü oldu ki, onlara Azərbaycandakı qıpçaq türkləri (ümumən, Azərbaycan əhalisi) nə hərb-i-siyasi, nə də monəvi müqavimət göstərə bildi. İslami qəbul etmiş, onun bayrağı altında six birleşmiş oğuz türklərinin Azərbaycana, buradan da Kiçik Asiyaya yürüşləri, xüsusiile Azərbaycanda, demək olar ki, mancosız keçdi. Lakin müəyyən ictimai-siyasi stabillik yaranıqdan sonra qıpçaq xanları, məlikləri bir neçə əsr ərzində Azərbaycanın Şimalında məskunlaşmağa çalışan oğuz əslzadelerinə qarşı, uğursuz da olsa, mübarizə aparmış, hətta yeri göldikcə, qeyri-türk mənşəli xalqlar, tayfalar ilə müəyyən dostluq əlaqələrinə, monəvi-siyasi ittifaq-a belə girməkdən çıxınmamışlar.

Azərbaycan dili milli əsaslar üzərində yenidən formalasdığı XVII-XVIII əsrlərə qədər onun lüğöt tərkibində qıpçaq sözleri oğuz sözlərinin paralelliyi (sinonimliyi) mövcud olmuşdur: ata-baba, cöl-yazı, çağırmaq-oxumaq, aylmaq-demək, payız-güz, yaxşı-iyi/yey, get-

mək-varmaq, etmək-qılmaq, vermek-sunmaq, doymaç-qanmaq, bayır-disarı, çatdırmaç-ilətmək, isti-sicaq, qabaq-qarşı, mon-bən və s. XVII-XVIII əsrlərdə həmin paralellik Türkiyə türkçəsində yalnız oğuz komponentinin, Azərbaycan türkçəsində isə bir haldə oğuz, digər haldə qıpçaq komponentinin xeyrine aradan qalxır – bu isə o deməkdir ki, Azərbaycan etnolinqvistik təsəkküründə hər iki türk etnosunun monovimədəni maraqlı bu və ya digər həcmində, keyfiyyətdə cətiva olunmuşdur.

Azərbaycan xalqının (və ümumxalq Azərbaycan dilinin) formalasmasında aparıcı rol oynamış «ycerli» qıpçaq türkləri ilə «gəlmə» oğuz türklərinin «münəaqış»ı orta əsrlərdə aşağıdakı şəkildə gedir:

1. Ölkədə hom say üstünlüyü, həm də siyasi üstünlüyü malik olan oğuz türkləri Azərbaycan millətinin formalasmasında həlliəci rol oynayırdılar;

2. Dövlətçiliyin mərkəzi (söhbəti bütün Azərbaycanı əhatə edən dövlətçilikdən gedir) əsrlər boyu Azərbaycanın Cənubunda (osasən Təbrizdə) olduğuna görə, rəsmi mədəniyyət, idcologiya burada mütləq əksəriyyət təşkil edən oğuz türkləri tərəfindən inkişaf etdirilir;

3. XVI əsrin ovvollarında birləşmiş – həm Şimalı, həm də Cənubu əhatə edən Azərbaycan səfəvilər dövlətinin oğuz türkləri yaradılar;

4. XVII-XVIII əsrlərdə Azərbaycan mədəniyyətinin intibahı, Azərbaycan ədəbi dilinin demokratikləşməsi dövründə xalqın yaddaşında yaşayan qıpçaq düşüncə mədəniyyəti (və qıpçaq türkçəsi xüsusiyyətləri) normativ mədəniyyət səviyyəsinə daha güclü olan oğuz kontekstində yüksəlir;

5. Ümummilli etnokulturoloji sistemin formalasması ilə qıpçaq-oğuz «qarşısızlaşma»sı tədricən aradan qalxır.

XI-XII əsrlərdə (və əslində sonrakı əsrlərdə də) Azərbaycan «golmo» oğurların «ycerli» qıpçaqların üstünlüyü yalnız Azərbaycan miqyaslı bir hadisə deyildi. Və ümumiyyətlə Azərbaycanda gedən etnosiyası proseslər (həmin proseslərin on mülhüm noticosi olan Azərbaycan xalqının təşəkkülli hadisəsi!) ümumən türk dünyasında özünü göstərən daha möhtəşəm proseslərin tərkib hissəsi idi. Lakin çox töəsüf ki, uzun zaman Azərbaycan dili tarixinin əksər araşdırıcıları məsalənin bu cəhətinə fikir verməmiş, geniş miqyaslı etnosiyası proseslərin Azərbaycan miqyasındaki əks-sodasını öyrənməklə öz işlərini bitmiş hesab etmişlər ki, bu da Azərbaycan xalqının (və dilinin) təşəkkülli kimi əhəmiyyətli bir məsolonun lazımı səviyyədə araşdırılmasına im-

kan vermemiş, tədqiqatlar olduqca dar coğrafi miqyasda aparılmışdır.<sup>68</sup> Ona görə da Zaqafqaziyada mövcud olan müasir supcretnosların – azərbaycanlıların, gürçülorin ve ermənilorin etnik tarixinin eyni bir metodologiya ilə tədqiqinə çalışılmışdır.

Bizim fikrimizə, orta əsrlərdə Azərbaycanda baş veren mürəkkəb etnolinqvistik proseslər aşağıdakı geniş (dunya!) miqyaslı hadisələrin bilavasitə təsiri ilə getmişdir:

1) erməzin ilk əsrlərində etibarən hun türklerinin Şərqdən Qarabaş yürüşləri. Şimali Qafqazın, ümumən Dəsti-Qıpçağın «Türklöy-məsi», Azərbaycanda əvvəl hun türklerinin, sonra isə qıpçaqların məskunlaşması.

2) I minilliyin sonu II minilliyin əvvəllərində qıpçaq erasının bittib oğuz erasının başlanması – İslami qəbul etmiş oğuz türklerinin bütün Türküstana, Azərbaycana, Kiçik Asiyaya yayılması, qıpçaqların Şimali Qafqazdan Azərbaycana müdaxilələrinin dayanması, oğuzların beynəlxalq miqyasda nüfuzunun güclənməsi, qıpçaqların dünyadan təcrid olunması.

3) Orta əsrlərin sonlarında oğuz türklerinin tarixi bütövlüyüünün təbii olaraq dağıılması, Azərbaycanın əsasən oğuzlardan ibarət cəmiyyətinin etnolinqvistik hüdudlarının müəyyənləşməsi.

Və bələdiyələ, Azərbaycan etnokulturoloji sisteminin formalşmasına ilə həmin sistemin coğrafiyası da müəyyənələşir – əsasən oğuz türklerinin məskunlaşduğu Türkmenistan-Azərbaycan-Türkiyə arasında mədəni-mənəvi sərhədlər qərarlaşır, bunun nəticəsi olaraq Azərbaycandakı oğuz türklüyü daxili (Azərbaycandaxili) həyat yaşamağa tədricon daha çox şərait oldo edir, Azərbaycan xalqının (və etnokulturoloji sisteminin) formalşması prosesində qıpçaq türklüyü ilə oğuz türklüyü arasında çoxtərəflü ünsiyyət miqyası müəyyənələşir, yəni həmini ünsiyyət artıq müəyyənəlmüş coğrafiyada gedir.

Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü IX-XI əsrləri əhatə edir – həmin dövrün etnosiyası, lingvokulturoloji proseslərini əks etdirən «Kitabi-Dədo Qorqud»da qıpçaq-oğuz münasibətləri ümumi şəkildə qeyri-müəyyən coğrafiyada deyil, Azərbaycan (əsasən onun Şimalındakı hadisələrdən bəhs etməklə) miqyasında təqdim olunur. Bu isə ə deməkdir ki, «Kitab»da (ümumiyyətlə «Kitabi-Dədo Qorqud» dastanında) ümumtürk epos təfəkkürü, əgər belə demək mümkünsə, hüdudlarm – həmin «hüdudlanma» özünü aşağıdakı sahələrdə xüsusiylə göstərir:

1) regionun içliyi-siyasi monzərosino, problemlerino uyğunlaşma;

<sup>68</sup>

2) regionun coğrafiyasına, landşafluna, toponimiyasına uyğunlaşma;  
3) regionun dil-dialect normalarına, yaxud xüsusiyyətlərinə uyğunlaşma.

Qıpçaq-oğuz münasibətinin bu və ya digər şəkildə məhz Azərbaycan miqyasında həll edilmiş formalşmaqdə olan Azərbaycan supcretnosunun, eyni mənşəli olmalarına baxmayaraq, biri digorindən artıq ayrılmış çoxsaylı qeyri-türk komponentlərini də horokotə getirirdi. Onlar həmin supcretnosun üzvi tərkib hissəsi, ölkənin əmək hüquqlu sahibi kimi öz məhdud fəaliyyət coğrafiyası olan dillərini saxlamaqla yanaşı ümumünsiyyət dilindən – Azərbaycan türkcosindən istifadə edirdilər...

Və nə qədər paradoxal olsa da, xüsusilə XI-XII əsrlərdə Azərbaycanda ədəbi dil olaraq fars dilinin geniş işlənməsi, bir sıra tədqiqatçıların güman etdiyi kimi, heç də ölkə əhalisinin əksəriyyətinin İran mənşəli etnoslardan ibarət olmasının, yaxud Atropatenə və ya sasanilər dövrü dil-ünsiyyət onənələrinin hələ (XI-XII əsrlərə qədər!) davam etməsinin nəticəsi deyildi. Saraylarda, mədəniyyət mərkəzlərində farslı mühiti yaradan farslar deyil, oğuz türkləri idilər ki, türk dili tarixinin görkəmli tədqiqatçısı Əhməd Cəfəroğlu məhz bu işlərinə – türk dilini fars, ərəb dilləri qarşısında müdafiəsiz qoyduqlarına görə fundamental «Türk dili tarixi» kitabında onları qıymayırlar, lakin böyük türkoloq nozardan qaçırır ki, bu, türklerin (oğuz-səlcuqların) ana dilində laqeydiykları, yaxud böyük mədəniyyət qarşısında heyranlıqları, həmin mədəniyyətləri təqəlid etmələri deyildi, onlar həm bir türk, həm bir fars, həm də bir ərəb kimi düşünmək, özlərini ümumən müsəlman mədəniyyətinin daşıyıcısı kimi aparmaq, bütövlükdə müsəlman dünyasına hökm vermək istəyirdilər. Halbuki XI-XII əsrlərdə Azərbaycanda «yerli» qıpçaq türklerinin elitasi «golmə» oğuz türklerindən fərqli olaraq türk dilindən başqa hər hansı bir dila üstünlük vermirdilər.

Azərbaycanda, xüsusilə onun Şimal dağlıq regionlarında təcrid olunmuş şəkildə yaşayan qeyri-türk mənşəli etnoslar (qeydi edək ki, onların əksəriyyəti İber-Qafqaz mənşəlidir) kifayət qədər qədim hadisədir. Və tarixin «bir sira sıxışdırılmış xalqlar çölləri, düzəltər qalılıblərə tərk edərək dağlara çəkiləmələr olmuşlar; ona görədir ki, qədim xalqların, dillərin qatlılarına yet kürəsinin hər yerində məhz dağlarda, yaxud qurunun təcrid olunmuş guşələrində tosadüf edilir» (İ.Q.Herder). Bunuyla belə həmin qədim etnoslar Azərbaycan xalqının (və dilinin) təşəkkülü prosesində o qədər də əsəl iştirak etməmişlər, onları təcrid

<sup>69</sup>

olummuş hayat tərəfdən, çox sonrakı dövrlorin sosial intensivliyi çıxılmış ümumimillî horokala qoşmuşdur.

Bələliklə, türk mənşəli Azərbaycan dilini ermənizan ilk öslərindən etibarən Azərbaycanda moskunlaşan hən türklərinin, sonra buraya Şimaldan gələn qıpçaqların (osason, VII-IX öslər), Conubdan gələn oğuzların (osason IX-XI öslər) etnolingvistik konsentrasiyası nticəsində formallaşan, qədim dövrlərdən Azərbaycanda yaşayış müxtəlif mənşəli (Iber-Qafqaz, İran, türk) etnoslarının ümumi ünsiyət vasitəsi olaraq geniş yayılıb inkişaf etmişdir.

### 3. MÜASİR AZƏRBAYCAN DİLİ... VƏ AZƏRBAYCAN RESPUBLİKASININ DİL SİYASƏTİ

Azərbaycan dili (Türkeosi) XVII-XVIII öslərindən Azərbaycanda icimai ünsiyətin on müxtəlisə sahalarında ardıcıl olaraq daha geniş yer tutmağa, orob, fars dillərini sıxışdırmağa başlayır. Xalqın əsas ünsiyət vasitəsində XIX əsrin ortalarından sonra sohne öslərinin yazılması, qəzel noşri, kitab çapı və s. onun normalarının stabilloşunusuna, funksional üslublarının differensiasiyası inkişafına ohomiyəyyəli təsir göstərir. XIX əsrin sonu XX əsrin ovvollarında Azərbaycan dilinin osason aşağıdakı formalarda toxahür edir:

- I. Ərob, fars elementləri ilə «zənginləşdirilmiş» dil toxahürü;
- II. Osmanlı (İstanbul) şivisi (Türkiyə türkeosi) ilə «zənginləşmiş» dil toxahürü;
- III. Milli (demokratik) dil toxahürü.

Müşahidələr göstərir ki, Azərbaycan dilinin bu cür eklektik mürekkebliyi XX əsrin 30-cu illorino qədər davam etmişdir. Və məhz 30-cu illordə müasir Azərbaycan ədəbi dilinin normaları qorarlaşdırıldı kimi funksional üslub monzorosu də müəyyənləşir. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan ədəbi dilinin (oslinda ümumiyyətlə Azərbaycan ədəbi dilinin!) normalarının, xüsusi ilə fonetik normasının stabilloşunusunda latin, bunun ardına isə ciril əlifbasının qabulu mühüm rol oynamışdır.

XX əsrin ortalarına doğru artıq Azərbaycan ədəbi dilinin badii üslubu ilə yanaşı kifayət qədər mükamməl elmi, publisistik və rəsmi-işgütən üslubları formallaşır. Azərbaycanda milli dildə orta, eləcə də ali məktəblərin açılması, mətbuatın noşri, dövlət idarələrinə Azərbaycan dilinin az və ya çox darəcədə işlənməsi, ziyanlı kontingentinin genişlənməsi və s. bu cür funksional üslub differensiasiyası üçün şərt olur. Doğrudur, sovet dövləti möhkəmləndikcə ümumun «sovet xalqlar»ının hamisünün dili rus dilinin dağdıcı tozyiqinə moruz qalmış, «çeykə»də rusdilli «ziyallar» yetişdirilməyə başlayır. Lakin xalqın içorisində çıxmış milli ziyallar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə aparırlar. Azərbaycanda bu cür ziyallar çox olmuşdur ki, onlardan on məşhuru Boxtiyar Vahabzadə idi. Büyyük şair, mütafakkir, icimai-siyasi xadim B. Vahabzadə ana dilinin təbii-tarixi hüquqlarının möhdudlaşdırılmasına qarşı on illər boyun casarotla mübarizə aparmış-

dr. O, «doğma dilinde danışmağı ar bilen fasonlu adobazlar»ın artlığı ilərədə ana dilinə müraciətən yazırıdı:

Bizim uca dağların sonsuz əzomotindən,  
Yatağına sığmayan çayların hiddətindən,  
Bu torpaqdan, bu yerdən,  
Elin bağlarından qopan yanıqlı nəğmələrdən,  
Güllərin röngöründən, çıçəklərin iyindən,  
Mil düzənün, Muğanın sonsuz genişliyindən,  
Ağsaçı babaların aqlindən, kamalindən,  
Düşmən üstüne cuman o Qıratın nalından  
Qopan səsdən yarandın.  
Sən xalqının aldığı ilk nəfəsden yarandın...

XX əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayıçı, onun hüquqlarının müdafiə edilməsi özünü daha ardıcıl, daha möqsədönlü şəkildə göstərir – Azərbaycan KP MK-nin birinci kaibi seçilmiş Heydər Əliyevin görüldüyü tövirlər nəticəsində Azərbaycan dili həqiqətən dövlət dili səviyyəsinə qaldırılır. Və ilk dəfə olaraq ali məktəblər üçün «Müasir Azərbaycan dili» dərsliyi Dövlət mülkafatuna layiq görülür... Görkəmlı dövlət xadimi Moskvaya dəvət edildikdən sonra isə Azərbaycan dilinin üzərinə yenidən «səlib yürüşü» başlıdır. Hər şeydən əvvəl dövlət idarələrində elə bir «şərait» yaradıldı ki, xalq rus dilini bilməyin vacibliyini, bunsuz normal fəaliyyəti göstərməyən mümkünsüzlüyünü anlaşın, ana dilinə yalnız möşət dili kimi baxın. Odur ki, rus dilini oməlli-başlı bilməyən valideynlər belə yenicə dil açmış körpələrini rus bağçasına, rus məktəblərinə verməye başladılar. Və belə bir təsəvvür geniş yayıldı ki, Azərbaycan məktəblərində təhsil səviyyəsi aşağı, rus məktəblərində isə yüksəkdir. Orta təhsilini rus dilində alan bəzi azərbaycanlı gənclər Azərbaycanda xüsusi «elita» yaratmaq iddiyasına düşdülər... Və Azərbaycanın 80-ci illərdəki «təcrübəsi» göstərdi ki, xalqa, Vətənə qarşı xəyanət hər şeydən əvvəl ana dilinə laqeyd münasibətdən başlayır, Azərbaycan dilində orta məktəb ola-ola orta təhsilini hər hansı başqa bir dildə almış gəncin tam doyərləi azərbaycanlı olaraq yekşimesi çox çotin məsəlodür. İxtisas təhsilini müxtəlif dillərdə almaq mümkündür, orta təhsil isə mütləq ana dilində – Azərbaycan dilində alınmalıdır.

Müasir Azərbaycan dili əlli milyona qədər azərbaycanlının ana dilidir – Azərbaycan Respublikasında, İranda, Türkiyədə, İraqda, Gürçüstənda, Dağıstanda... bu dildə danışırlar, yazırlar, oxuyurlar. Həmin

ölkələrdə Azərbaycan dilində – Azərbaycan türkəsində radio, televiziya verilişləri yayılır, mətbuat nəşr edilir, əksəriyyətində məktəblər fəaliyyət göstərir. Lakin ana dilində münasibətdə ciddi problemlər də vardır...

Hər hansı dili, o cümlədən də Azərbaycan dili aşağıdakı səviyyələrə təzahür etmək imkanına malikdir:

### I. Məişət dili səviyyəsində

Bu zaman dilin fəaliyyəti miqyası xeyli dar olur, əsasən bir üslubun (möşət üslubunun) hüdudlarında funksionallaşır, yazılıa chtiyac duyulmur – Azərbaycanda mövcud olan lat, taliş, bir sıra Qafqaz dilləri bu cürdür.

### II. Mədəni-maarif dili, yaxud milli dil səviyyəsində

Bu zaman dilin fəaliyyəti miqyası bu və ya digər dördəndə inkişaf etmiş bir xalqın maarifinin, mədəniyyətinin hüdudlarını chtiva edir, müxtəlif funksional üslubları formalasır... Mədəni-maarif dilinin əsas olamotlərindən biri kifayət qədər mükəmməl orfoqrafik normalara malik olması, digəri müxtəlif sahələrə aid beynəlxalq terminologiyadan istifadə imkanının mövcudluğudur. Və qeyd etmək lazımdır ki, dili həmin inkişaf səviyyəsində olan xalqlar ona (ana dilinə) öz milli-mənəvi doyərlərinin əsası kimi baxır, ruhən bağlı olurlar.

### III. Elmi-intellektual, yaxud beynəlmiləl dil səviyyəsində

Bu zaman dilin fəaliyyəti miqyası milli hüdudları aşır, funksional üslubların integrasiyası özünü göstərir – elmlilik, publisistlik, bədiilik, rosmilik və s. çox zaman birlikdə, qarşıqliqlı əlaqədə təzahür edir... Və elmi-intellektual, yaxud beynəlxalq dil ümumən dünya təsəkkürünün ifadəçisi kimi çıxış etmək iddiyasında olur, çünki bu dildə müxtəlif xalqların dütüncə enerjisi chtiva olunur...

Müasir Azərbaycan dili bir sıra ölkələrdə – İranda, Türkiyədə, İraqda, Dağıstanda... əsasən I, Azərbaycan Respublikasında, müəyyən qədər isə Gürcüstənda isə əsasən II səviyyədə fəaliyyət göstərir... III səviyyəyə gəldikdə isə demək lazımdır ki, həmin funksiyant Azərbaycanda son zamanlara qədər rus dili öz üzərinə götürmüştü, müstəqil Azərbaycan dövləti yarandıqdan sonra onu daha beynəlmiləl bir dil – ingilis dili (və daha yüksək səviyyədə!) ovoz etməkdədir.

Hər bir mədəni xalqın qarşısında ana dilinə münasibətdə biri digəri ilə bağlı olan iki tarixi vəzifə dayanır; bunlardan biri ana dilini

qorumaq, ikinciisi iso onu müasir tolobloro uyğun olaraq inkişaf etdirmekdir.

Azərbaycan dili elmi baxımdan no qodər olaşlı araşdırılsa da, onun müxtəlif problemlərinin öyrənilməsinə hələ böyük ehtiyac vardır. Xüsusilə cənə praktiki məsololalar vardır ki, onların təcili həlli toləb edilir – Azərbaycan dilinin mükəmməl orfoqrafiya qaydalarının (və lügətinin), bu və ya digər dərəcədə mükəmməl orfoqrafiya qaydaları (və lügətinin) tətbiqi homin məsələlərdəndir.

Hər bir dövlətin milliliyinin, müstəqilliyinin göstəricilərindən biri, bolqə də birincisi, (onun daxili və xarici) ünsiyyəti hansı dildə həyat keçirməsindən ibarətdir. Şübhəsiz, bu və ya digər dövlət daxili ünsiyyətini o zaman daha rahat, daha intensiv apara bilər ki, homin dövlətin orazisində yaşayın xalqın osas dilindən istifadə etsin. Lakin bu, sadə bir hadiso deyil – bunun üçün xalqla dövlətin tarixən müəyyənləşmiş six monovisiyasi olaqası toləb olunur.

Azərbaycanda dövlət dili funksiyasını tarixon müxtəlif dillər daşımışlar ki, bunların içərisində osas yeri orob, fars və rus dilləri tutmuşdur. Xalqın dili olan Azərbaycan dili – Azərbaycan türkəsi müəyyən morfoloqlarda dövlət dili səviyyəsinə qalxmaq imkanlarına malik olsa da, onu son dövrlərə qodər gerçəkləşdirə bilməmişdir. Hər şəyden əvvəl ona görə ki, Azərbaycanda mövcud olan dövlətlərin daxili ünsiyyəti o qodər də ohəniyyətli deyildi, xarici (beynəxalq!) ünsiyyət orta osrlərə dövlətin varlığı üçün daha vacib idi. Təsədüfi deyildi ki, Azərbaycanda orob, fars dillərinin dövlət dili olaraq xüsusi intensivlikdə işləndiyi dövr solcuqlar dövrüdür ki, onlar da türklərdən ibaretdir. Sonralar türkərin müsəlman dünyasındaki sosial-siyasi mövqeləri gücləndikcə türk dili də islamın üçüncü ünsiyyət vasitəsinə çevirilir.

Orta osrlərin sonu, əvvərən əvvəllərində Azərbaycanda orob, fars, türk (Azərbaycan) dillərinin hər biri eyni zamanda dövlət dili hüququna malik idi, çünki islam dini, təfəkkürü bu dillərin hər üçündə öz əksini tapır, bu və ya digər dərəcədə ifadə olunurdu. Səfəviler, Azərbaycan xanlıqları həm daxili, həm də xarici rəsmi ünsiyyəti orob, fars və türk (Azərbaycan) dillərində saxlayırdılar. XIX əsrin ortalarından buraya rus dili də əlavə olundu... Və rus dili rəsmi ünsiyyətdən orob, fars dillərini sıxışdırıldı, Azərbaycan türkəsi iso, əksino, «yərli əhalinin» dili olaraq müəyyən solahiyətlər almağa başladı. Lakin müstəqil dövlətin olmaması, Şimalda rus, Conubda iso fars dilinin «yərli dil» üzərində üstünlüyünü aydın bir şəkildə nümayiş etdirirdi.

Azərbaycan Demokratik Cumhuriyyəti yarandıqdan bir ay sonra özünün rəsmi ünsiyyət vasitəsinin möhz Azərbaycan türkəsi olduğunu

<sup>75</sup> elan etdi. Lakin möhz elan etdi... Dövlət orqanlarında çalışanlar Azərbaycan türkəsini lazımi səviyyədə bilmirdilər, cənə zamanda «yərli əhalinin» dili dövlət dilinin toloblorına hələ cavab vermirdi, ADC-nin azərbaycanca sonodlarının leksikası, sintaksisi də bunu təsdiq edir. Halbuki rusca sonodların dili mükəmməldir.

Müşahidələr göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi formallaşması prosesi sovet dövründə kifayət qodər ardıcıl şəkildə getmişdir. Bununla belə, homin dövrda Azərbaycan dövlətinin dili rus dilinin təsiri altında idi, yəni «rusca düşüñüb azərbaycanca ifadə etmək» prinsipi işləyirdi ki, bu da milli dil təfəkkürünün tədricon ölümüne goturub çıxarırdı. Azərbaycanın dövlət xadimlərinin müəyyən hissisi milli dil təfəkkürünün xüsusilə dövlət səviyyəsində iflic olduğunu gördülər. Lakin onların mübarizə aparmaq imkanları yox idi. 50-ci illərdəki «qiyam» da bu problemi həlli etmədi, əksino, onu bir az da mürokkəbəldəşdirdi.

Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi faaliyyətə başladığı ilk illərdə bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir... Və Heydər Əliyevin möhz milli lider olaraq faaliyyətinin bir tozahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci illərdə sürətlə yüksəlməsi idi. Homin yüksəliş 80-ci illərdə də davam etdi. Böyük dövlət xadiminin Azərbaycan dilinin inkişafı sahəsindəki faaliyyəti barəsində geniş bəhs etmək təkində deyilik, sadəcə qeyd etmək istəyirik ki, milli liderin, müasir Azərbaycan dövlətçiliyinin banisinin 90-ci illərdə – müstəqillik dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi osaslara malikdir. Biz xüsusilə «Dövlət dilinin tətbiqi işinin tokmilləşdirilməsi» barədəki tarixi formanı nozorda tuturq... Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilini) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sonod olmayışdır. Eyni zamanda Azərbaycan dilinin tarixi osaslari heç bir elmi mənbədə bu qodər aydın şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qodər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qodər sistemli şəkildə bəhs edilməmişdir.

Əlbəttə, rəsmi dövlət sonadında bu və ya digər orijinal elmi konsepsiyanın irəli sürülməsi qeyri-adı hadisədir. Bununla belə, homin «qeyri-adılıyi» on aza aşağıdakı soboblara görə qəbul etmək lazımlıdır:

1) Azərbaycan dilinin (və xalqının) mənşəyi barəsində bir neçə on ildir ki, davam edən mübahisələri yekunlaşdırmaq, tarixi faktları (və sağlam tarixi düşüncənin) mövqeyindən osası bir konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai-siyasi bir ehtiyaçdır;

2) Azərbaycan dilinin dövlət dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnosial, moderni-monovi potensialının olmasını göstərmək möqsədilə tarixdən, daha dərin köklərdən gəlməyə ehtiyac duyulmuşdur;

3) Həqiqimdə səhəbat gedən forman bir dövlət sonəri olaraq bütövlükdə Azərbaycan dövlətinin (və xalqının) marağını oks etdirən, həmin dövləti yaradan, həmin xalqı işləti geləcəyə aparan bir mütəsəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sıra və tarixi səciyyə düşülgünə görə xüsusi elmi konsepsiya ifadə edə bilər.

Və yeri gəlmmişkən, respublika ietimaiyyətinin böyük marağına səbab olub müxtəlisə elmi müəssisələrde geniş müzakirə edilən «Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət»ində Azərbaycan prezidenti «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» barədəki formanda irəli sürülmüş konsepsiya üçün elmi-nəzəri baza hazırlanmışdır. Ümumiyyətə, həmin «Müraciət» bir elm olaraq azərbaycanşünaslığın əsaslarını müyyəyen edir, aydın metodoloji göstərişlər verir. Bu isə o deməkdir ki, Azərbaycan prezidentinin Azərbaycan dilini, ədəbiyyatı və mədəniyyəti barədəki düşüncələri kifayət qədər ardıcıl elmi araşdırmaların, konseptual ümumilaşdırımların nəticəsi olmaqla müstəqil dövlətin on mühüm sonərlərində öz əksini təpir.

«Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» haqqında formanda irəli sürülmüş ideyalar içərisində aşağıdakılardır diqqəti daha çox cəlb edir:

- 1) Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
- 2) Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.

Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən, əsas milli-tarixi maraqlarından biridir. Bu baxımdan müstəqil Azərbaycan dövləti də istisna toşkil etmir... Lakin Azərbaycan dilini bir dövlət dili olaraq geldikcə müasir dünyadan inkişaf etmiş dillərinin təzyiqinə daha çox məruz qalır. Mosolon, ingiliscə dili bir səra dillər kimi Azərbaycanın dövlət dilini də nəinki Azərbaycandan xaricə (onun beynəlxalq ünsiyyətində), hətta ölkənin daxilində də stixidirməq iddiasında və güclündədir. Bu, töbüidir... İngiliscə dili, cələdo do fransız, alman, rus və s. dillər müasir dünyadan tarixən müyyənləşmiş qüdrətli ünsiyyət vasitələridir. Xüsusilə ingiliscə dili son dövrlərdə dünya elminin, informasiyasının, böyük siyasetinin aparıcı ifadəçisi şəhərə çevrilmişdir. Dünyaya açıq olan Azərbaycanın dövlət dili, tama-

milo töbüidir ki, belə bir dilə roqabətə girmək imkənə malik deyil. Və hər bir azərbaycanlı, əgər cənə zamanda müasir dünyadan «vələndəş» olmaq istəyirə, ingiliscə dilini bu və ya digər dördəcə bilməlidir... Odur ki, Azərbaycan dövləti milli maraqları yüksək tutan bir dövlət olaraq Azərbaycan dilinin tarixi hüquqlarını qorunmalı, onun monovi-siyasi nüfuzunu ölkə daxilində olduğu kimi, ölkə xaricində də yüksəltməyə çalışmalıdır.

Etiraf etmək lazımdır ki, son illərdə Azərbaycan dilinin beynəlxalq nüfuzu görünənməmiş bir soviyyəyə qalxmış, Azərbaycan dilini dünyadan böyük siyaset, moderniyyət, elm mərkəzlərindən yüksək tribunalardan səslənmiş, Azərbaycan prezidenti şəxsi fəaliyyəti ilə yalnız ölkə daxilində deyil, ölkəmizdən çox-çox uzaqlarda, həmin yüksək tribunalardan döñə-döñə sübut etmişdir ki, Azərbaycan dil müasir dünyada düşüncəsinin soviyyəsinə qalxmağa layiq, geniş ifadə imkanlarına malik bir dildir.

Şübhəsiz, bu və ya digər dövlət öz dilini inkişaf etdirmədən qoruya bilməz. Və qeyd etdiyimiz kimi, formannın əsas ideyalarından biri də Azərbaycan dilinin inkişafı üçün görüləməli olan tədbirlərin müyyənləşdirilməsidir... «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» barədəki formanda Azərbaycan dilinin inkişafı üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-linqvistik tədbirlər görüləməsi nəzərdə tutulur ki, bunların biri digərinin bilavasitə davamıdır.

Əlbotto, tarixən Azərbaycan dilinin, ümumən milli dəyərlərinin, əgər belə demək mümkünsoñ, namusunu xalq küləkləri, onların arasından çıxan millət xadimləri, ziyahilar qorumuşlar, dövlət momurları bu baxımdan ya xüsusi fərqlənməmiş, ya da ana dilinə tamamilə laqeyd olmuşlar.

Haqqında səhəbat gedən formanın tarixiliyi bir də orasındadır ki, Azərbaycan Respublikasının bütün dövlət-içərə orqanlarından hərəkətə gətirdi, onları qurulmaqdə olan milli dövlətin siyasi-ideoloji tələbləri baxımdan yenidən toşkil olunmağa hazırladı, hətta milli momur obraxının formallaşmasına əhəmiyyətli təsir göstərdi.

Mosolonun mahiyyətinin anlaşılmadıqdan çox-çox uzaq olan bir səra «əqəzət siyasetçiləri» bu formannın rolunu azaltmağa çalışılsalar da, heç şübhəsiz, və öz tarixi işini artıq bütün güclü ilə görməyo, milli ietimai təsəffükü daxildən toşkil etməyo, 80-ci illərin sonu, 90-ci illərin avvallarında özünü aydın şəkildə göstərən «mərkəzdənqəçmə» tozahürələrinin, separatlığın kökünü köşməyə başlamışdır.

Prezidentin həmin formanı ilə Azərbaycan on illik «toroddılıqlar»dan sonra qotı olaraq latın ulıbasına keçdi ki, təkrimizə, burada

yalnız yeni əlisbaya keçid dəyiş, nümayiş etdirilən qətiyyətin özü də ideoloji əzaqqoroni, millatın öz dövləti ətrafında daha sıx birləşməsinə yönəldilmiş siyasi hərəkətdir. Bu qətiyyəti, cəsarəti ancaq Hacıdər Əliyev kimi qüdrəlli dövlət xadimləri, böyük şəxsiyyətlər göstərə bilərlər, bu cür jestlər yalnız dahi strateqlərə məxsusdur.

Biz «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» bəredəki fərmanın elmi-nəzəri, konseptual səviyyəsi ilə yanaşı onun praktikliyini do xüsusi qeyd etmeliyik – burada irəli sürünlən müddəəaların, göstərişlərin hamısı real, həyata keçirilməsi tamamilə mümkündür. Vəzifəmiz fərmanın tarixi tələblərini dönmədən, milli təəssübkeşliklə yerinə yetirməkdən ibarətdir. Və bizim bir millət kimi nə qədər istedadlı, encrili, müasir dünya ilə ayaqlaşmağa nə qədər qabil olduğumuzun göstəricilərindən biri də həmin fərmanın tələblərinə hansı səviyyədə cavab verməyimizlə müəyyən olunur.

Azərbaycan prezidenti, son illərin dövlət sənədlərindən (və həmin sənədlərdə irəli sürünlən tarixi müddəəaların ardıcıl olaraq həyata keçirilməsindən) do göründüyü kimi, öz işini yalnız xalqın cari məraqlarını ifadə etməklə bitmiş sayır, bu günə tarixdən gəlir, həmin məraqları tarixi bir səviyyəyə qaldıraraq ifadə edir.

\*\*\*

Azərbaycan dili – dünyadan müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sadəcə ünsiyyət vasitəsi deyil, Azərbaycan xalqının elminin, mədəniyyətinin dilidir.

Hər bir azərbaycanının, harada yaşadığından, həyatda hansı mövqeyi tutmağından asılı olmayaq, ən böyük vəzifəsi ana dilini – Azərbaycan dilini bilməkdən, onunla fəxr etməkdən ibarətdir.

## IV. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

### 1. AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ETNİK TİPOLOGİYASI

Azərbaycanlıların bir xalq kimi mükəmməliyinin göstəricilərindən biri (belə də, birincisi!) onun tarixən formalaşmış özünəməxsus etnokulturoloji sistemi malik olmasıdır ki, bunun da əsas komponenti mədəniyyətdir.

*Azərbaycan mədəniyyəti yalnız mənşəyi etibarilə deyil, eyni zamanda, tipologiyası etibarilə ümumtürk mədəniyyətidir – tədqiqatlar göstərir ki, Azərbaycan türk mədəniyyəti türk etnoslarının Azərbaycanda məskunlaşması prosesində təxminən min illik bir dövrə (cramızın ilk əsrlərində I minilliyyin sonu II minilliyyin əvvəllərinə qədər) formalaşmışdır. Həmin dövrü üç mərhələyə ayırmak mümkündür:*

1. Hun-türk mədəniyyəti mərhəlesi (cramızın ilk əsrlərindən I minilliyyin ortalarına qədər);
2. Türk-qıpçaq mədəniyyəti mərhəlesi (I minilliyyin ortalarından sonlarına qədər);
3. Azərbaycan türk müsəlman mədəniyyəti mərhəlesi (I minilliyyin sonu – II minilliyyin əvvəlləri).

«Azərbaycan mədəniyyətinin formalaşmasında türklərə qədərki Azərbaycan mədəniyyəti nə dərəcədə iştirak etmişdir?» sualına cavab vermək çətindir. Hər şəydən əvvəl ona görə ki, qeyri-türk mənşəli Azərbaycan mədəniyyətinin genotipi, xarakteri barədə biz, demək olar ki, heç nə bilmirik... İkinci, türklər Azərbaycanda məskunlaşdıığı əsrlərde Azərbaycan mədəniyyəti, görünür, süqut dövrünü yaşadıqdan ölkənin yeni əhalisinə həmin «qeyri-müəyyən» mədəniyyətin təsiri olmadı... Üçüncüüsü, Azərbaycanda məskunlaşan türklər yüksək mədəniyyətə malik olduqlarından onların «cyerli» (belə də bir qədər ceklətik!) mədəniyyəti monimsəmələrinə elə bir ehtiyac yox idi... Nəhayət, I minilliyyin sonu – II minilliyyin əvvəllerində Azərbaycan türklüyünün İslami qəbuq etməsi ilə cramızdan əvvəlki minilliklərin Azərbaycan mədəniyyətinə müəyyən mənada strateji münasibəti ifadə edilmiş oldu.

*Azərbaycan mədəniyyəti məzmunu etibarilə Azərbaycan-türk-müsəlman mədəniyyəti olsa da, müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirlərinə məruz qalmışdır ki, həmin təsirlər Azərbaycan mədəniyyətini cilalamaş, onu dünya mədəniyyətinin tərkib hissəsinə çevirmişdir.*

Azərbaycan mədəniyyəti aşağıdakı mərholulardan keçmişdir:

I. Azərbaycan mədəniyyətinin türk müsəlman ideologiyası osasında təkmülü mərholisi (I minilliyin sonu – II minilliyin əvvəllorundan II minilliyin ortalarına qədər).

II. Azərbaycan mədəniyyətinin demokratikləşməsi, milli osaslar üzərində yenidən formalamaşı mərholisi (II minilliyin ortalarından XIX əsrin sonu – XX əsrin əvvəllorino qədər).

III. Müasir Azərbaycan mədəniyyəti mərholisi (XIX ərin sonu – XX əsrin əvvəllorundan sonra).

... «Dədə Qorqud» eposunun tarixi Azərbaycan etnik-mədəni sisteminin ümumtürk etnik-mədəni sistemində forqlənərək ayrılmış (diferensiasiyası) tarixidir. Ona görə də «Dədə Qorqud»un yaşı bu və ya digər şəkildə Azərbaycan xalqının yaşıdır...

«Dədə Qorqud» eposu qadim (ümumtürk) eposu (I minilliyin ortalarından b.c. I minilliyinin ortalarına qədər) ilə Azərbaycan eposu (II minilliyin ortalarından sonra) arasında keçid təşkil edir. Və bu mənada onu ümumən oğuz xalqlarının (Türkmenlərin, Azərbaycan türklərinin və Türkiyə türklərinin) müşterok eposu hesab etmək mümkündür... Lakin məsolə burasındır ki, «Dədə Qorqud» eposu oğuzların Şorqdan Qərbdə (Mərkəzi Asiyadan Kiçik Asiyaya) hərəkəti-axını dövründə Azərbaycan ərazisində formalamış, Mərkəzi Asiyada (Türküstanda) yaranaraq Qərbdə gətirilmiş süjetlər də məhz Azərbaycanda yenidən formalamışlı olmuşdur.

Həmin dövrdə (I minilliyin ikinci yarısında) həmin ərazilədə (Azərbaycanda) «golmə» müsəlman oğuzlar «yerli» kafirlərə;

a) qıpçaqlara, b) ibər-Qafqazlılara və v) Bizans-a-yunanlara qarşı vuruşur, islam dininin coğrafi hüdüdlərini genişləndiriridilər. Eposun təşəkkülü (həm də qadim süjetlərin ideya-estetik baxımından birləşməsi, konsentrasiyası, həm də həmin ideya-cəstətik tələblərə uyğun yeni süjetlərin meydana çıxmazı), birinci növbədə, bu hadisə ilə bağlı idi. Və odur ki, «Kitabi-Dədə Qorqud»da (yonı eposun II minilliyin əvvələrində yazıya alınmış mötnində) biri digərinin davamı olan iki ideya xüsusiəti diqqəti çökir:

1. Oğuz türklərinin islamı qəbul etməsi;
2. İslami qəbul etmiş oğuz türklərinin kafirlərə qarşı mübarizəsi (yonı islam dinini yarmaları);

Bununla belə, eposda, bir o qədər qabarlıq olmasa da, Azərbaycan türklərinin bütöv cəmiyyət, bir xalq halında təmərküzləşməsi ideyası da mövcuddur.

«Dədə Qorqud» eposunun oğuz türkləri içorisində birinci növbədə Azərbaycan türklərino (ümumən Azərbaycan xalqına) məxsus olduğunu göstərən əlamətlər əsasən aşağıdakılardan ibarətdir:

1. Tosvir edilən tarixi hadisələrin Azərbaycanın VII-XI əsrlər tarixi coğrafyasından, demək olar ki, konara çıxmaması;

2. «Kitab»da Azərbaycan toponimiyanının (Göyçə gölü, Göncə, Bərdə, Dərbənd, Gürcüstan ağızı və s.) etnoqrafiyasının daha geniş əks olunması;

3. «Kitab»ın dilinin Azərbaycan türkeosunda mühfizə olunması.

«Dədə Qorqud» eposu Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş «yerli» qıpçaq türkləri ilə «golmə» oğuz türklərinin ictimai-siyasi, mənəvi-ideoloji əlaqələri barədə kifayət qədər obyekti məlumat verir. Və əslində, Azərbaycan xalqının mənşəyi məsoləsini «Kitab»sız həll etmək mümkün deyil... Lakin nadənsə tarixçilər indiyə qədər eposa (və «Kitab»a) ya ümumiyyətə diqqət yetirməmiş, ya da onu o qədər idcallaşdırılmışlar ki, özləri də bilmədən «elmi mənbəlik»dən çıxarımlılar. Halbuki, «Dədə Qorqud»da mifologiya artıq, demək olar ki, tarixa tabe edilmişdir. «Kitab»da əksini tapmış «golmə» oğuzlarla «yerli» qıpçaqların münaqışları; Azərbaycanda, Şərqi Anadoluda İslamın qəbulu, yayılması; islam dininin coğrafiyasının genişləndirmək uğrunda mübarizələr, qazavat hərəkatları; oğuz-solcuqlar torəsindən Şərqi Anadolunun istilası və s. hadisələr real tarixi hadisələrdir...

Eyni zamanda, «Kitab»da (və deməli, daha geniş miqyasda eposda) tosvir edilmiş ailə-məşəl münasibətləri, ictimai münasibətlər və s. epos təfəkküründə «mifologiya dövrü»nün artıq çoxdan bitib «tarixi dövr»ün başlandığını təsdiq edir. Müşahidələr göstərir ki, «Dədə Qorqud» eposundakı Azərbaycan oğuzlarının yaddasından Türkistan, demək olar ki, silinmişdir, Kiçik Asiya isə hələ məskunlaşaraq oğuz türklərinin fəal coğrafiyasına daxil olmayışdır. «Kitab»ın əvvəlində «Osman nəşriyinin xatırlanması, yaxud Kiçik Asiyannın qərb ucqarı olan İstanbulun adının çəkilməsi, heç şübhəsiz, sonrakı olavolordur...

Lakin qeyd etmək lazımdır ki, xüsusiətə Azərbaycan qorqudşunaslığında, görünür, əvvəl sovet ideologiyasının, sonralar isə ultratürkçülükün təsiri altında «Kitabi-Dədə Qorqud»a çox şeyin əlavə edilməsi fikri yayılmışdır... Məsolən, belə bir qeyri-elmi müləhizə mövcuddur ki, guya İslam dini bu cür ümumi şəkildə «Kitab»a sonralar (yonı növə?) əlavə edilmişdir. Həmin müləhizənin torədarları ona əsaslanılar ki, oğuz cəmiyyətində (xüsusiətə moşıtda) islam şeritində omal

edilmir – oğuz ığdırıcı şorab içirlər, oğuz qadınları üzü açıq gozir, at minir, kaşırılar döyüşü girirlər və s. Lakin bunlar tamamilə osassız «əsaslar»dır... Ona görə ki, əvvəla, «Dədə Qorqud» eposdur, eposda bu cür təsiraltılara yer verilmir, şeriat töbliğ olunmır. Məsələn, Azərbaycanda İslam dininin geniş yayıldığı heç bir şübhə oyatmayan dövrün eposunda – «Koroğlu»da da həmin motivlər mövcuddur... Və ikinciisi, M.Kaşgarının «Divani-lüğöt-it-türk»ündən do görünürlər ki, oğuz türkləri XI əsrdə qədər İslami daha çox bir ideolojiya olaraq qəbul etmiş, müyyəyən müddət onun ikinci dorucuları tələblərinə, demək olar ki, əmlə etməmişlər (buna əhəmiyyət olmayışdır). Ona görə də türkləri «qılınc müsəlman» adlandırmışlar... İslam bayraqı altında toplanmış türklər (xüsusilə oğuz türkləri) həmin dinin dünyaya yayılmasında on böyük xidmoti kitabları ilə deyil, qılıncları ilə göstərmişlər. «Dədə Qorqud» eposu İslam dinini qəbul edib yayan oğuz türklərinin eposudur, ona görə də «Kitab»a İslamin sonradan əlavə edilməsi mülahi zəsi yanlışdır... Bununla belə, eposun ideya-cstetik məqsədini pozmayan (əslində, həmin məqsədin davam olaraq) «Kitab»a bəzi kiçik əlavələr edilmişdir... Həmin əlavələr orta əsrlərin sonlarına qədər davam etdi, «Kitab» mistik mühakimələrlə doldurulmayışdır.

«Dədə Qorqud» eposu bizim hansı tarixi-mədəni mənbələrdən goldiyimizi, hansı ictimai-siyasi, ruhi əxlaqi problemlərlə qarşılaşdığını, həmin problemləri tarixən hansı prinsiplərlə həll etdiyimizi göstərir. «Dədə Qorqud» eposu xalqımızın şah əseri, «Kitabi-Dədə Qorqud» iso tale kitabıdır. Biz həmin eposu təxminən beş yüz ilə yaratmışıq. Həmin kitabı iso təxminən beş yüz il yazımışıq...

... Azerbaycan etnokulturoloji sisteminin formallaşmasında müsəlman mədəniyyəti dövrü xüsusi rol oynamışdır.

Hər şeydən əvvəl qeyd edək ki, «Ümumiyyətlə müsəlman mədəniyyəti» kimi olduqca mürrəkkəb mübahisəli bir hadisə barədə danışmayaçaq, ancaq və ancaq türklərin İslami qəbul etdikdən sonra (və həlo uzun zaman davam edən qəbulcilmə prosesində) yaratmış olduqları mədəniyyətin: məhz bu cür konkret mənada «müsəlman mədəniyyətinin funksional xüsusiyyətləri ilə əlaqədar və görünür, bir sıra hallarda bu və ya digər baxımdan etiraz doğuracaq mülahizələrimizi hörmətli oxucuların nəzərini çatdıracaq». Onu da qeyd edək ki, səhəbə əsasən Azerbaycan türklərinə aid olan müsəlman mədəniyyətinin konteksti, təşəkkülli, təkamülli və millilişməsi barədə gedir.

Altaydan Avropanın içərillərinə qədər geniş bir coğrafiyaya təriqətən həm fiziki, həm də monovi baxımdan sahib olan türklər qədim tarixin sonu orta əsrlər tarixinin əvvəllərində (III-VI əsrlərə) mütənasib

82  
tipli mükəmməl dini-siyasi baxışlar sistemini cəhətələr və tosadüf deyil ki, həmin baxışlar sistemi öz etnik kökü (zöngin misologiya) üzərindən nə qədər sürotda inkişaf etdirdi, ümumdünya dini-ideoloji təsirləri də o qədər sürotda onu tamamlayırdı. Orta əsrlər tarix meydənında çıxar-çıxmaz türklərdə Tanrıçılıq hakim monovi-ideoloji, dini dünyagörüşü kimi qərarlaşmağa başladı və nəticə etibarilə, türkün etnik-modəni özünüsüfatası üçün maksimum tarixi şərait yetişdi...

Türklər, o cümlədən azərbaycanlılar İslami necə qəbul etdilər, könüllü, ya könülsüz?... Biz bu barədə çox az fikirləşmişlik və təsəssüf ki, həmin keçid dövrünün fəlsəfəsini oks etdirdən milli mənbələr həmin məsələni müyyəyanlaşdırıbmək baxımdan araşdırılmamışdır – məsolon, «Kitabi-Dədə Qorqud»un İslam anlayışları ilə «zönginləşməsi»ni ancaq və ancaq «İslamın əlavəsi» kimi başa düşməkdə davam edirik, «Kitabi-Dədə Qorqud» üçün bilavasitə kontekst olaraq Oğuznamə mədəniyyətinin qeyd edilən «keçid dövründə» hansı tarixi-idraktı təbədülata moruz qaldığını işə demək olar ki, diqqətdən konara buraxmışıq.

... Türkler bir dəstə köçəri deyildilər, yaxud bu və ya digər qala-da daldalanıb xilafətə qarşı vuruşan onlarla, lap olsun yüzlərə congavər də deyildilər, – səhəbət min kilometrlərlə ölçülüən ərazilərdə məskun olub bir neçə min illik mədəniyyətə (həmcinin imperiya yaratmaq təcrübəsinə) malik bir xalqdan gedir – türklər İslami bir ilə, bir əsre yox, bir neçə əsre tədricən qəbul etdilər. İslamın qəbuluna qədər müxtəlis türk xalq və tayfa birlikləri müxtəlis diniyi ictimai idrak si-nağından çıxarmışlar – məsolon, uyğurlar manixeyiliyi, buddizmi qəbul edib dini kitabları türk dilinə çevirmiş, hətta türk filologiyasında manixey və buddist poeziyası adı ilə möşhur olan zöngin orijinal ədəbiyyat yaratmışlar (təxminən IX əsrin əvvəllərindən XII əsrdə qədər, bir sırə yerlərdə hələ sonrakı əsrlərdə də), xəzərlər yohudiliyi, xristianlığı qəbul etmişlər və s. Göründüyü kimi, İslamın qəbulu türklər arasında, indiki təbirilə desək, alternativ şəkildə gedirdi.

İslamın türklər arasında, xüsusilə, Orta Asiyada kültövü şəkildə yayıldığı məlumudur. Bir sırə görkəmlı tədqiqatçıların qeyd (və yazılı mənbələrin təsdiq) etdiyi kimi, IX-XI əsrlərdə Orta Asiya geniş mənada Türküstənin monovi-mədəni cəbbəxanəsi olub; əsas diniyin, o cümlədən də İslamın türk təfəkkürü tərifindən necə qəbul edildiyini, onun hansı dəyişikliklərə moruz qaldığını, hansı təriqətlərə rəvac verdiyini, heç şübhəsiz, birinci növbədə Orta Asiya regionu oks etdirir və görünür, nə Volqaboyu, nə Qafqaz, nə də Kiçik Asiya türk İslam mədəniyyətinin mənşəyi Orta Asiyadan kənarda öyrənilə bilməz - ilk

türk müslimânları, ilk tariqotçî sufiîler, Qurâna ilk türk tefsirleri buradan çıxır...

Türklerin İslamu qobul etməsi tarixi ilə onların İslami müdafiə edib yayması tarixi bir-birinin montiqi davamı olsa da, həmin məsololular analitik şəkildə tədqiq olunmadıqda tarix meydanında türk «İslamın sirəvi əsgəri» olmaqdan başqa bir şey qalmır. Y.A.Petrosyan adlı bir müəllifin «Osman imperiyası» (Moskva, 1990) kitabında məhz bu cür hərəkəti etmişdir: onun təqdimatından belə çıxır ki, on möhtəşəm Türk dövləti olan Osmanlı imperiyası ona görə yaranmışdır və ona görə mövcud idi ki, İslam dinini yaysın – bəs xalqın, millətin müstəqil dövlət qurmaq istədi (və cəhiyacı), bəs həmin imperiyanın məhsulu olmuş bu boyda mədəniyyət?... Bunları kimin ayağına yazaq?

Türklərdə «Tərrî» tədricən «Allah»la ovoz edildi, ilk dəfə XI əsr dördüncü rübübü şübhə doğurmayan «Kitabi-Dədə Qorqud» dinin ali anlayışını elə bu cür də fəlkiləşdirdi: Tərrî-Allah və elə həmin «Kitab»da alp-alp-ərən, yüksəlt-namaz, yazuq-günah kimi dərk olunmağa başladı, kəssirin şəhəri alındı, kələsasi dağlıdı və yerində məscid yapıldı... Tarixdən də məlumdur ki, Qutalmış oğlu Süleyman bəy XI əsrin sonlarına doğru Antakya qalasını fəth edib kilsəsini məscidə çevirmiş və yüz iynemi möozzzinə birdən əzan oxutdurmusdu.

XI-XIII əsrlərdə Azərbaycanda çoxlu məktəblər, mədəniyyət mərkəzləri, kitabxanalar təsis olunur ki, bu da İslamin daha dərindən öyrənilib mənimşənilənisi üçün idi: məhz bu dövrə üç dəldə nəhəng mədəniyyət yaranıb – həmin mədəniyyətin tipologiyası inдиye qədər aydınlaşdırılmış qalır, ancaq bir coğrafi məlumdur ki, Azərbaycan türkləri İslami mürəkkəb idrak təbədülətləri, axtarışları əsasında qobul etmişlər. İslam türk təsəkküründə tarixən nə var idisə, hamisini pozub ona sahib olmamışdır, əksinə, bir sira hallarda idrak (və fəaliyyət) rezonansı vermişdir – həmin rezonans, məsələn, XI-XII əsrlərdə Azərbaycanda o qədər güclü olmuşdur ki, bir sira tədqiqatçılar hissə qapılıqlaraq nəinki bu dövrü, hətta bir neçə əsr əvvəli və sonrakı da Azərbaycan mədəniyyətinin tarixində intibah dövrü hesab etmişlər.

Orta əsrlərdə nəinki müslimənlər, hətta yohudilər və xristianlar inanmışlar ki, Allah türkləri harada qayda-qanun pozulsu, ora göndərir ki, intizam yaratsınlar. XI-XII əsrlərdən etibarən İslam, həqiqətən türklərin təsəkkürü və qılıncı ilə yayılıb, lakin bu, ümumiyyətlə İslam yox, artıq, neccə deyərlər, bir qədər türk İslamı idi... Taossüs ki, əksər tədqiqatçılar həmin türk İslamını, yumşaq desək, görəməzliyə vururlar və nəticə etibarılı. Azərbaycan mədəniyyətinin əsasının bir sira tarixi problemləri izahsız qalmalı olur.

Azərbaycan milli mədəniyyətinin təşəkkülü prosesində (XVI əsrin əvvəllərindən XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə qədər) ümumtürk müslimən mədəniyyəti və xüsusiə onun regional (Azərbaycan) təzahürü milli intibah torosundan yenidən dərk edilir milliyyət qədərkə Azərbaycan mədəniyyəti klassik mədəniyyət və folklor mədəniyyəti olmaqla iki istiqamətdə inkişaf edir: klassik mədəniyyət dəha çox regional («Ümummüslimən» və nəhayət türk müslimən), folklor mədəniyyəti isə etnik (ümumtürk) kontekstdə mövcud olur. Orta əsrlərdə klassik mədəniyyətin aparıcı mövqeyə malik olması ümumən Azərbaycan mədəniyyətinin strukturunda İslam kompleksinin çəvikkiliyini şortlondurur, yeni dövrün başlangıcına doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə normalivləşir və həmin prosesdə klassik mədəniyyətin bir sira xüsusiyyətlərini də özündə chıxır edir (əks halda normalivləşə bilməzdə). Beləliklə, müslimən mədəniyyəti bir dəha «əmonimşənilir», regional hüdudu müəyyənləşmiş milli təsəkkür ümumtürk İslam kompleksini bir dəha özündə keçirir və nəticə etibarılı, milli Azərbaycan mədəniyyətinin strukturunda müslimən «faktoru» özünməxsus şəkildə mövcud olur.

Milli mədəniyyətin təşəkkülü prosesində İslam dünyagörüşü politik təsəkkürünü əsas mənbələrindən biri olmaqdə davam edir: möhtəşəm aşiq sonotu o zaman təşəkkül tapır ki, türk əzan mədəniyyəti ilə İslam dünyagörüşü arasında, əlbəttə, birincinin üstünlüyü şəraitində və bazasında tarixi tipoloji bağlılıq yaransın. Aşiq sonotu isə milli Azərbaycan mədəniyyətinin əsaslarını təşkil edir və ya belə bir potensiala malik olur.

S.İ.Xətaido, inkişaf eləmiş şəkildə M.V.Vidadido, dəha inkişaf eləmiş şəkildə M.P.Vaqifdo İslam dünyagörüşünün obrazlaşdırılmasını, dini-fəlsəfi «materialın» estetik «materiala» çevrildiyini görürük. Məs.:

Vaqifom, görmüşəm bir türfə didar,  
Çəkərom görməyə bir də intizar—  
Hər kəsin dünyada bir qiblosı var,  
Mən də yönüm sənin səri tutmuşam.

Etiraz edə bilərlər ki, İslam dünyagörüşünün «obrazlaşması» İ.Nosimido, Kışvorido, M.Füzulido də var. Ancaq məsələ burası nadır ki, milli mədəniyyətin təşəkkülü qədərkə dövrə «obrazlaşma» İslam dünyagörüşünün ixтиyarında olub onun idrak üsulu kimi çıxış edir, milli mədəniyyətin təşəkkülü gedidiñi isə İslam dünyagörüşü milli təsəkkürün obrazlaşdırma «materialına» çevirilir.

Hər hansı din özünməxsus obrazlar sistemidir – mükəmməl dinlərlə obrazlılıq da kamil olur. İslam mükəmməl dinlər sırasına da-xildir və onun obrazlılıq soviyyosı o qədər yüksəkdir ki, ortodoksal təfəkkürə yaxşı bir-biri ilə mürəkkəb əlaqələrdə birləşən çoxlu təriqətlərin təfəkkür enerjisini da ehtiva edir. İslama qədərkı türk mədəniyyətləri, xüsusi ilə ədəbiyyatla öz estetik kamilliyinə görü türk mifologiyasına və Tanrıçılığına, İslamdan sonra isə cini zamanda bu osasda həzm olunmuş müsəlman dünyagörüşüne minnətdar olmalıdır, çünki həmin moderniyyətlərin fəlsəfi əsasları, nümunəvi struktur modelləri, on adı obrazları onlardan gəlit.

Ey cananım, son bozənib golonda  
Ayü gün qarşına pişvaza gedər,  
Kəbeyi-kuyinə gündə min koro,  
Mələklər yiğilib namaza gedər...

Və heç şübhəsiz, İslam dünyagörüşü, ümumiyyətə, ictimai təfəkkürdə «obrazlılığı» müqavimət göstərməli idi (gösterdi də), bununla belə həmin müqavimət demokratik, yeni dövrə isə milli məzmunə malik olmadığına görə, demək olar ki, həmişə sindirilmişdir. Orta əsrlərdə müğamat (özünün bütün estetik fəlsəfi əsasları ilə), yeni dövrə isə həmin soviyyədə aşiq musiqisi İslam dünyagörüşünü mənimsoyo-monimsoyo, İslamla bu və digər dörocdə bağlı olan təriqətlərin ideyalarını saf-çürük edə-edə milli ictimai təfəkkürdə İslami dini-fəlsəfi dünyagörüşü kimi sixışdırır, İslam «estetikləşir».

Əlbütə, bu, o demək deyildir ki, Azərbaycan milli moderniyyətinin təşəkkülü ilə Azərbaycanda İslam öz normativ dini səlahiyyətini itirir, belə deyil, XIX əsrin ortalarından etibarən hətta müsəlman morasimlərinin keçirilməsində, küləvi icrasında intensivliyin güclənməsi müşahidə edilir. Bunun nə üçün belə olduğunu geniş şərh etmək çətinidir, ancaq biza elə golir ki, bu, rus istilasına qarşı daxili, cini zamanda, Azərbaycanda yaşayan osas xalqların, etnosların hamisının iradəsini ifadə edən narazılıq idi – milli idrakın müstəqilliyindən yox, məhz qeyri-müstəqilliyindən, vəziyyətin adiliyindən yox, ləvqəladoliyindən irəli golirdi.

Milli mədəni təfəkkürümüzdəki «müsəlman kompleksi» bir sıra hallarda imkan verir ki, tamamilə konar tosirlər altında və tamamilə siyasi-idəcozluji avantüranın faktı olaraq ictimai mösiotimizi ortodoksal ideyalar, morasimlər yeridilsin və nəticə etibarilə, milli demokratik intibahımız müsəlman fundamentalizminin intibahı kimi təqdim və

tblığ olunsun... Azərbaycan xalqının düşmənləri burada müsəlman fundamentalizminin yayılmasından nəinki qorxmurlar, oksino, bir sıra hallarda həmin prosesin real osaslara malik olmasına can atırlar – onlar yaxşı bilirlər ki, müsəlman fundamentalizmi türk idrakının həzm etdiyi, regionallaşdırıldığı və nəhayət, milliloşdırıcı müsəlman moderniyyətinə qarşı durur...

## 2. AZƏRBAYCAN İNTİBAHI

Orta öslörün sonu yeni dövrün əvvollerini Azərbaycanın monomodəni həyatında İntibah dövrüdür – bu cələ bir dövrdür ki, xalqın milli istedadı bir neçə ösrə o qədər zəngin modəniyyət yaradır, o qədər əsaslı etnokulturoloji sistem formalaşdırır ki, xalq sonrakı öslörə məhz həmin modəniyyəti, həmin etnokulturoloji sistemi dayanaraq yaşayıb inkişaf edir.

70-ci illərin sonu 80-ci illərin əvvollerində aparılan tədqiqatlar Azərbaycan intibahşunaslığının bir sıra problemlurunu toxunulsada, o bir sistem kimi, əslində tədqiqatdan konarda qaldı. Çünkü intibah epoxasının özü düzgün müəyyən edilmirdi, ona görə də Azərbaycan intibahına həsr olunmuş işlər XI-XII əsrlər Azərbaycan modəniyyətinin tədqiqinin keyfiyyətinə müsbət təsir etdi, intibahşunaslıq nozariyyəsinin inkişafına, demək olar ki, təsir etmedi... Hər şeyden əvvəl, Azərbaycan intibahı problemi Şərqi intibahı probleminin tərkib hissəsi kimi qeybuldu, – Şərqi intibahı problemi adlandırlı məsoləyə iso difərensial yanaşılmadı. Ümumiyyətlə, Şərqi modəniyyətinə münasibətdə avropasentrizm meylləri çox vaxt məhz avropasentrizmə qarşı mübarizə kimi təqdim olunurdu – bunun on sədə forması Şərqi qeyri-difərensial şökildə götürüb bu və ya digər mübahisənin predmeti etməkdir... Kontaktlar nə qədər güclü olsa da, şübhəsiz, bu və ya digər modəniyyəti etnik əsaslardan inəhrum etmir.

Şərqi (yaxud ümumşərq) modəniyyəti anlayışını ancaq şorti məzmunda bəşər düşmək olar (biz də o monada işlədirik); bu şorılık ondan ibarətdir ki, Şərqi xalqları modəniyyətlərin regional konsentrasiya dövrləri var ki, bu zaman müəyyən monada ümumşərq keyfiyyətləri yaranır; məsələn, IX-XIII əsrlər müsəlman modəniyyətində orob, fars və türk modəniyyətləri birləşir, normativ modəniyyət meydana çıxır...

«Azərbaycan intibahı» dedikdə tədqiqatçılar əsasən XI-XII əsrlərdə Azərbaycan modəniyyətinin çıxışını ön plana çıxırlar («Проблема азербайджанского Ренессанса», Bakı, izd. «Elm», 1984), lakin sual olunur: doğrudanmı XI-XII əsrlər Azərbaycan modəniyyəti tipologiyası etibarilə intibah modəniyyəti hesab edilməlidir?

İntibah, birinci növbədə etnik modəniyyəti, milli misoloji təfəkkürə qayılmış hesabına mümkündür, halbuki XI-XII əsrlər Azərbaycan modəniyyətində bu cəhət müşahidə edilmir, XI-XII əsrlər Azərbaycan modəniyyəti tipoloji baxımından ümumşərq modəniyyətinin tərkib hissəsidir, ona görə ki, Azərbaycan modəniyyətinin XI-XII əs-

lərdəki çıxaklıması ümumşərq bazasının hesabınadır, müsəlman modəniyyətinin ümumi yüksəlişi Azərbaycan türk mədəniyyətini də etibarla edir. Şübhəsiz, müsəlman mədəniyyəti öz xarakteri etibarilə humanist modəniyyət idi, lakin milli mədəniyyət deyildi; burada türk komponentinin iştirakına goldikdə iso demək lazımlıdır ki, bu ayrıca tədqiqat tələb edir. XI-XIII əsrlərdə müsəlman modəniyyətinin bir tipoloji hadisə olması onun antik modəniyyətə (xüsusilə ellen modəniyyətinə) münasibət birtiplidir; belə ki, müsəlman modəniyyətinin mövəud olduğu əlkələrde Ərabistanda, Orta Asiyada, İranda, cənə də Azərbaycanda antik modəniyyət daha qədim Şərqi modəniyyəti yaddaşının əsasında şərh oluna-oluna hazırlanır. Şərqi modəniyyəti yaddaşında iso e.o. IV minillikdən III-V əsrlərə qədərki böyük bir dövrdə gəh bu, gəh da digər orazidə lokallaşan (lakin tədricən ümumşərq keyfiyyəti qazanan) modəniyyət etibarla olunur.

XI-XIII əsrlər müsəlman modəniyyəti qeyri-adi hadisə idi, mədəni-ictimai səkrin çıxaklıması idi, lakin milli intibah deyildi, - müsəlman modəniyyətinin yaradan xalqlar dəha dərin qatlarda öz modəniyyətləri ilə də möşgül olurdular, hətta iş cələ gotirdi ki, milli modəniyyətin intibahı məhz müsəlman modəniyyəti ilə mübarizədə, ona oppozisiya kimi məydana goldı.

İntibah milli özünlük dərkətən faktıdır, milli modəniyyətin təşəkkülü orəfəsidir, - bu baxımdan yanaşdıraqda da XI-XII əsrlər Azərbaycan modəniyyəti intibah modəniyyəti olmaqdan uzaqdır.

Müsəlman modəniyyəti, bir qayda olaraq, şohorlarda təşəkkül tapır, - XI-XII əsrlərdən XV-XVI əsrlərdək türk xalqlarının moskun olduğu ərazilərdəki şohorlərin, demək olar ki, hamısı müsəlman modəniyyətinin dayağı kimi diqqəti cəlb edir. Etnik modəniyyət şohoro ancaq o halda golub çıxır ki, müsəlman modəniyyəti ilə kompromis girsin; halbuki intibah dövri Avropa şohorlarında modəniyyət əsasən etnik əsaslar üzərində inkişaf etmişdir. Ona görə də orta əsrlər Azərbaycan şoheri ilə intibah dövri Avropa şəhərinin tarixi-ictimai, mədəni strukturu etibarilə cyni tipoloji hadisə hesab etmək düzgün deyil və cəlbilir ki, «Nizami İntibah şohının şairidir» (professor Arif Hacıyev) səkri tamamilə absurdur.

XI-XII əsrlərdə Azərbaycan şohorları həqiqətən inkişaf etmişdi; Təbriz, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Marağa, Dərbənd, Bərdə kimi şohorlar «məhətvişəm saraylara, gur bazarlara, məscid, kilsə, mədrəsə, karavansara və hamamlara, su və kanalizasiya xətlərinə» (A.Hacıyev) malik idi, - lakin bu şohorlar türk modəniyyətini klassik keyfiyyətində yaşatmağa qabil olmurlar. Ümumiyyətlə, tədqiqatçılar XI-

XII ösrördö Azərbaycan intibahının möveudluğunu göstirmək üçün XI-XII ösrör Azərbaycan şöhrimin möhz intibah şöhrəti olduğunu sübut sübut etmək isteyirlər. - bu, bütünlükə Avropa mizanıdır; nəzərə alaq ki, neinki Avropa intibahı, elcə də onun osasında dayanan antik mifologiya da şöhrədə formalşır, türk mifologiyası barədə isə bunu demək mümkün deyil. Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti arasında IV-V ösrördöndən XI-XII ösrörlərə qədər körpü olan Bizans mədəniyyəti da şöhrət mədəniyyəti idi və olavo edək ki, tosərrüfat iqtisadi, içtimai-inzibati, mədəni həyatın strukturuna görə xüsusilə XI-XII ösrördö Bizans şöhrələri Azərbaycan (yaxud Orta Asiya, İran) şöhrərlərindən demək olar ki, forqlənmir, bu isə onu göstərir ki, XI-XII ösrördö Şərqdə qarşılaşınmaz şəkildə içtimai mədəni təsəkkürün konsentrasiyası prosesi gedir, etnik mədəniyyətə həssənləq zoşlaşdır, bu cür voziyətdə intibah mümkün deyil.. Avropanın təcrübəsi də bunun sübut edir; neçə ki, xristian mədəniyyəti bütün Avropa üçün ümumi idi, intibah mümkün deyildi, - elə ki, XIV ösrördən başlayaraq milli mədəniyyətlərin təsəkkülü prosesi gedir, intibah da yetişir, - və görünür, «ali tipologiya» dedikdə möhz bu münasibəti nəzərdə tutumaq lazımdır.

Guya «xalqın mədəniyyətinin qodimliyi deyil, möhz onun tarixində inkişaf etmiş feodalizmin möveudluğu intibah horəkatının təzahürü üçün ilk şartdır – «sənətkarlıq və ticarət şöhrələri olmayan yerdə inkişaf etmiş feodalizm yoxdur; inkişaf etmiş sənətkarlıq və ticarət olmayan yerdə intibah da yoxdur» (A.Hacıyev).

Əlbütə, mədəniyyətin inkişafı şəhərin inkişafından asılı olub, onunla şorłano bilər, lakin bu cür vulqarcasına yox; Şərq şöhrəti ilə Qərb şöhrəti milli mədəniyyətə münasibətdə ciddi forqların mövcud olması da həmin müləhizənin nöqsanlı olduğunu göstərir.

XI-XII ösrör Azərbaycan, ümumon müsəlman mədəniyyətinin Avropa analoqu varmı? – bu suala cavab verməzdən əvvəl A.Hacıyevin tipik bir müqayisəsi üzərində dayanaq; o yazır: «...Montiq, fizika, zoologiya, botanika, fəlsəfə, təbabət – Aristoteldən sonra Şərqdə «ikinci müəllim» adlandırılan İbn Sınanın (Avitseñanın) fəaliyyəti dairəsi belədir. Nizami Gəncəvi, Əbdülrəhman Cami, Əlişir Novai kimi poeziya nəhənglərinin idrak dairəsi də belə geniş idi...». Əgor İbn Sina (elcə də N.Gəncəvi, Ə.Cami, Ə.Novai...) Aristotel məktəbinə monsusbursa, o, intibahın faktı ola biləz, - adı anoloji montiq var; müsəlman mədəniyyətinin tipoloji hadiso kimi ancaq müxtəlif monşoli mədəniyyətlərin konsentrasiyası ilə müqayisə etmək mümkündür... Ona görə də demək olar ki, XI-XII ösrör Azərbaycan, ümumon mü-

solman mədəniyyətinin antik dövrdən sonrakı Avropada analoqu yoxdur...

Intibah mədəniyyətinin realist təsəkkür yetirir, halbuki XI-XII ösrör Azərbaycan mədəniyyətini bu cəhətdən xarakterizə etmək mümkün deyil.

A.Hacıyev yazır: «Şəxsiyyəti intibahın verdiyi qiymət Nizamini qadın qohromanlarının – Şirinin, Fitnənin, Nüşabonin xarakterlərində də öz təsdiqini tapır. Onlar ikonaları məqovva xanımlar yox, qüvvəli, fəal şəxsiyyətlərdir». Şübhəsiz, Şirin, Fitnə və Nüşabə surətləri heç bir intibahın məhsulü deyil, bunlar müsəlman mədəniyyəti kontekstində etnik təsəkkürdən gəlir (özü də deformasiya ilə gəlir, - məsəlon, amzoşkalar barədə antik müəlliflərin qeydlərini xatırlamaq mümkündür) – XI-XII ösrördə bu cür surətlərin meydana çıxmazı etnik mədəniyyətin müsəlman mədəniyyətində həzm olunmadığını göstərir, halbuki XIII-XVI ösrördə «heyrol, ey büt!» məntiqinə də differential yanaşmaq lazımdır, - bu, I.Nəsiminin kontekstində bir cür, M.Füzulinin kontekstində başqa cür dərk edilir). Deməli, o hadiso ki, intibahın faktı kimi götürülür, əslində, tipik (daha doğrusu, perspektiv olan) hadiso deyil.

A.Hacıyev qeyd edir ki, «XI-XII ösrördəki Azərbaycan şöhrərinin hamisi intibah sociyyəti deyildi və ola da bilməzdi (?)», o da həqiqətdir ki, bir sıra içtimai-iqtisadi səbəblər üzündən Azərbaycanın şöhrələri, deyək ki, məsəlon, İtaliyanın intibah şöhrələri qədər daxili iqtisadi inkişaf soviyyəsinə nail ola bilməmişdilər (?!). Elə buna görə də (!) bize XI-XII ösr Azərbaycanında ilkinti intibahdan danışmaq olar. Eyni zamanda, bu intibahda «həzurlıq mərhələsi» haqqında (X ösrördə Bordo şəhərinin çəçəklənməsi) və intibah horəkatının daha sonrakı, monqol istilətləri dövründəki (XIII-XIV ösrör, hürufizm, Nəsimi poeziyası) taleyi haqqında məsələyə keçmək olar».

Intibah mədəniyyətinin mövcud şöhrələrin iqtisadi inkişaf soviyyəsindən asılılığı barədəki kifayət qədər vulqar müləhizə bir yana (bu barədə artıq bəhs etdik) intibah dövrünün «mərhələlər» bölgülməsinin hansı prinsiplərə tabe olduğu da aydın deyil, - neçə olur ki, N.Gəncəvinin də, I.Nəsiminin də poeziyası eyni dərəcədə intibahın faktı hesab edilir?... Ümumiyyətlə Azərbaycan intibahının XII ösrördən XV övrəlli, XIII-XIV və XV-XVI ösrör mərhələlərindən keçməsi (yaxud N.Gəncəvi – I.Nəsimi – M.Füzulinin silsiləsi) barədəki sikir (A.Hacıyev) heç nə ilə sübut olunmur, - M.Füzulinin poeziyası I.Nəsiminin poeziyasından, hor ikisinin poeziyası N.Gəncəvinin poeziyasından osaslı şəkildə – tipologiyası etibarlıca forqlanır; bunları bir

92  
dünyagörüşün, intibah, yaxud qeyri-intibah dünyagörüşü olsun, məhsulu hesab etmək mümkün deyil... A.Hacıyev toroddüd edir, - «Azərbaycan» jurnalına verdiyi müsahibədə (1981, №3, səh.182) göstərir ki, «Azərbaycan İntibahı XIV əsrə, Nəsimidə başa çatır», - M.Füzulinin intibah faktı olmadığını deyir. Bu cür geniş mütqiyasda toroddüdlərin olması isə XI-XII əsrlər Azərbaycan intibahı konsəpsiyanının ciddi osaslıra malik olmadığını göstərir.

A.Hacıyev intibah horokatının üç tipini (üç dünya dininə – buddizm, xristianlıq və islamə uyğun olaraq) sorğondırıb göstərir ki, guya hor regionda bu dinlər o regionun İntibah horokatının özünomoxsus xarakterini şərtləndirir... N.Gəncəvi yaradılıcılığını İntibah fakü kimi təhlil edənən isə belə bir keyfiyyəti qabaqdır ki, şair «öz poemalarının bütün süjetlərini islam dini dünyasından deyil, konardan almışdır» - «Nizami dina etiqad bəsləyir, amma dini töbülg etmir. Buna görə də onun dini görüşləri əsasən poemaların giriş hissələrində ifadə olunub... Girişlərdən sonra poemaların süjeti başlayır, bu süjet isə artıq insan və «əinsani cəhətərləri» haqqındadır...», - məlum olmur ki, A.Hacıyev intibah təfəkküründə dinin təsirini necə qiymətləndirir və burada intibah keyfiyyəti nədon ibarətdir... Azərbaycan intibah horokatının xarakterini, formasını, tarixi inkişafını islam dini şərtləndirir, N.Gəncəvi bu intibahın şairi ola-ola dini görüşlərini niyə əsasən poemalarının girişində ifadə edir?...

XI-XII əsrlər Azərbaycan mədəniyyətinin məhz intibah mədəniyyəti olduğunu inkar edilməsi, şübhəsiz, bu mədəniyyətin ümumon inkari deyil... Və XI-XII əsrlər Azərbaycan intibah problemi konspektual baxımdan özünü doğrultmasa da, ümumiyyətə, qeyd edildiyi kimi, XI-XII əsrlər Azərbaycan mədəniyyətinin tədqiqi sahəsində mü hüüm addım oldu; M.Ibrahimovun, M.C.Cəforovun, Z.Quluzadənin, Q.Əliyevin, A.Hacıyevin, Q.Əhmədovun, Ə.Ağayevin, R.Əliyevin, Y.Qarayevin, A.Rüstəmovanın... maraqlı tədqiqat işləri meydana çıxdı.

XVII-XVIII əsrlər Azərbaycan mədəniyyəti isə mozmunu etibarlı intibah mədəniyyətidir, - Azərbaycan intibahşunaslığında bu mozloyo, demək olar ki, diqqət yetirilməmişdir; səbəbi ondadır ki, tədqiqatçılar intibahşunaslığıla bir sistem kimi deyil, XI-XII əsrlər mədəniyyətinin deyərləndiriləməsi vasitəsi kimi maraqlanmışlar. Mosələ bu cür qoyulmuşdur: XI-XII əsrlər Azərbaycan mədəniyyəti intibah mədəniyyətidir, ya yox? Maraqlıdır ki, XI-XII əsrlər Azərbaycan intibahı etrafında gedən mübahisələrdən belə bir sifir sülzülüb çıxır ki, Azərbaycan intibah: XI-XII əsrlərdə varsa var, yoxdursa, ümumiyyətə yoxdur...

XVI əsrin ovvollerində Azərbaycan xalqı I Şah İsmayılin (Xatai) iradəsi ilə vahid dövlət etrafında birləşdi (şübhəsiz, bu cür birləşmə üçün iqtisadi-təsərrüfat, içtimai-siyasi, mədəni-mənəvi şərtlər yaranmışdı, yoxsa hətta I Şah İsmayıl kimi içtimai xadim - sərkərdə də bunu bacarmazdı, - tarixi şəxsiyyəti tarixi şərait hazırlayır), XVI əsrin sonu XVII əsrin ovvollerində isə xalq I Şah Abbasın tədbirləri noticosunda milli dövlətdən məhrum oldu, - milli birlik ideyası isə yaşayır. I Şah Abbasın iqtisadi siyasetinin əsasını mərkəzi vilayətərə ucqarlar hesabına inkişaf etdirmək təşkil edirdi; Azərbaycan da İran Səfəvi dövlətinin ucqarlarından idi, ona görə də bu siyaset birbaşa Azərbaycan xalqının olchino çevrilmişdi. - XVI əsrə Səfəvilər hakimiyyəti milli mədəniyyəti mühafizə etdiyi halda, XVII əsrə onun düşmənindən çevrilmişdi, ona görə də bu zamandan etibarən milli mədəniyyəti qorumaq xalqın öhdəsinə döyürdü.

XVI əsrin sonlarında bir sıra sonetkarlar, mədəniyyət əsərləri Türkiyəyə aparılır, - bu barədə «Türkiyə tozkirolarında külli miqdarda məlumat vurđır» (akad. H.Arası). XVII əsrin ovvollerində isə I Şah Abbasın göstərişi ilə əhalinin sünət hissəsinə dəvan tutulur, əlyazma kitabları, - bunların içorisində «dini kitablarla borabor qıymətli elmi əsərlər, külliyyatlar, dəvanlar da məhəy oldu» (H.Arası).

XVII əsrin birinci yarısında Azərbaycan mədəniyyəti nümayəndələrinin (o cümlədən şairlərin) ərinin mərkəzi şəhərlərinə (xüsusən İsfahanə) köçürülməsi paradoxal da olsa, XVII-XVIII əsrlərdə Azərbaycan mədəniyyətinin demokratikləşməsinə (demoli, inkişafına) təsir edidi; klassik ifadə tərzinin (müsəlman mədəniyyəti parametrlərinin) sübutuna təkan verildi (çünki köçürünlər klassik ifadə tərzinin təmsil edirdilər) noticədə, xalq (folklor) ifadə tərzinin manəsiz, başqa sözə, roqabətsiz inkişafı müəyyən qədər təmin olundu.

... Antik mədəniyyətin əsasında mifologiya dururdu. Azərbaycan intibahı türk mifologiyasının XVI əsrdən başlayaraq tədrīcən oyanması ilə meydana golur. Mifologiya milli mədəniyyəti yaradır. Ümumiyyətə, milli mədəniyyət milletin tarixinə məhz mifologiya vasitəsi ilə bağlanır, - çünki mifologiya bu və ya digər xalqın mənəvi mövcudluğunun göstəricisidir, xalqın təfəkkürünə on qisa yol buradandır.

XVI əsrin sonu XVII əsrin ovvollerindən etibarən milli dövlətin (bu dövlət yeri golonda xalqı amansızcasına özso də) itirmən xalq milli mədəniyyətini itirmək təhlükəsi hiss edir, ona görə də sədəvər yaralmaqla onu qoruyur: «Koroğlu», «Ösli və Korom», «Aşıq Qərib», Aşıq Abbas Diyarqanlı, Sarı Aşıq, Molla Nasreddinin lətişləri... O ki qaldı S.Təbrizi, Q.Təbrizi, Məsihi kimi klassik üslub tərəfdarlarına,

ʊslındı, onlar intibah ədəbiyyatı qarşısında hər halda gücsüz görünlür. XVI əsrin sonlarından etibarən tarixi-ictimai ʃirkir daha ardıcıl şəkildə milli problemlər üzərində düşürür; məsolon, I Şah Abbasın saray tarixçisi İsgəndər boy Münşinin «Tarixi-aləmarayı-Abbasi» kitabında «yerli tarix»a xüsusi diqqət yetirilir (I.P.Petruçevski).

XVII-XVIII əsrlər Azərbaycan intibahı Zaqafqaziyə xalqlarının mədəniyyətinin inkişafına təsir göstərir; ədəbiyyatda, incəsonətin müxtəlif sahalarında – təsviri-dekorativ sənətdə, muziqidə demokratik yüksəlmiş erməni, cələbə do gürəy mədəniyyətinin demokratik osaslar üzərində yenidən qurulmasına tokan verir. XVI, xüsusun, XVII- XVIII əsrlərdə Azərbaycan dili intibah mədəniyyətinə xidmət edən vəsito kimi Zaqafqaziyada ədəbi-bədii təfəkkürün osas ifadə forması olur.

Göründüyü kimi, Azərbaycan intibahı mürokkəb tarixi şoraitdə təşəkkül tapır, - mürokkəblik intibah mədəniyyətinin daha çox faktlaşdırığı XVIII əsrə do qalır... XVIII əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycan xalqını möcəbur edirdi ki, öz təcəyi barosunda düşünsün; V.N.Leviatovun göstərdiyi kimi, bir lərəfdən İran, bir tərəfdən Türkiyə, bir tərəfdən do Rusiya ölkənin istilası üçün çalışırlar, işğalçılarla qarşı mübarizə isə xalqın mənəvi birləşməini gücləndirirdi. Nadir şəhən dövründə (XVIII əsrin ortalarına doğru) şəhər təsərrüfatı dağılırdı, - təcərət gücsüzləşmişdi, sonətkarlığın inkişafı ləng gedirdi. XVII əsrin sonu XVIII əsrin əvvəllərindən başlayaraq feodal cəmiyyəti dağılırdı. Şəhərlərin süqutu kəndin ictimai-siyasi, cələbə do mədəni rolunu artırırı, kənd mədəniyyətin təmsilçisi kimi çıxış edirdi; bu da imkan verirdi ki, ümumşərq – müsəlman mədəniyyətinin yerini xalqın daxili ehtiyacını ödəyon (və onun üçün anlaşılı olan) mədəniyyət tutsun.

XVII-XVIII əsrlərdə şəhərlərə sığınmış ümumşərq-müsəlman estetikası (qozol şərindən tutmuş həndəsi naxışlara qodur), demək olar ki, otalətli inkişaf edirdi; mədəni təfəkkürün mürəkkəb formaları məydana golmuşdı, XVI əsrə Füzuli şəri yaranmışdı, - emosiyaların, riyazi dəqiqliklə ifadəsinin bundan mürəkkəb formalarını tapmaq mümkün deyildi... XVI əsrin əvvəllərində Şah İsmayıllı Xətai bunu hiss edədi, ümumşərq – müsəlman mədəniyyətini folklor mədəniyyəti ilə qovuşdurmaq üçün tədbirlər gördü (saraya aşiq getirdi), lakin bu cür qovuşma mümkün olmadı. XVII-XVIII əsrlərdə iso əsrlər boyu xalqın duygularında yaşayan gözəllik hissi bütün parlaqlığı ilə təzahür etdi, normativ hadisəyə çevrildi.

Kəndin şəhər üzərindəki qəlobəsi osasın xanlıqlar dövründədür. Nadir şəhər öldürülükdən (1417-ci il) sonra İran dövləti dağıldı.

Azərbaycanda müstəqil (yaxud yarımmüstəqil) xanlıqlar məydana goldı: Şəki xanlığı, Qarabağ xanlığı, Quba xanlığı... Şəki xanlığı Azərbaycanın şimal-qorb, Qarabağ xanlığı conub-qorb, Quba xanlığı isə şimal-qorq orazilərini birləşdirmişdi. Xanlıqların təsərrüfat həyatında osasın cyni münasibətlər hökm sürməkdə idi, hətta mükəlləfiyyətlər də bir-birinə uyğun gelir (V.N.Leviatov) - bu isə onu göstərir ki, ölkədə vahid təsərrüfat sistemi mövcud imiş.

Xanlıqlar dövründə şəhər təsərrüfatının tonozzülünü tədqiqatçılar qeyd edirlər, lakin kəndin ictimai-mədəni mövqeyinin yüksəlməsi barədə, demək olar ki, danışılmır...

Xanlıqlar dövründə kənd mənəvi-mədəni yüksəlşin istinadgahına çevirilir; dəstanlar, nağıllar, bayatılar osasın kənddə yaranır. Azərbaycan intibahının görkəmli nümayəndələrini - M.V.Vidadi, M.P.Vaqifi bilavasitə kənd yecirir. XVIII əsrin ikinci yarısında, cələbə do XIX əsrin əvvəllərində Azərbaycanda müstəqil xanlıqların təşəkkülu təkcə iqtisadi-təsərrüfat, yaxud ictimai-siyasi hadiso deyil, həm do mədəni-mənəvi hadisədir; azadlıq almış xalq elə bil həmin azadlıqdan maksimum istifadə etmək üçün parçalanır və bununla da tarixi yaddaşma qayıdır (daha doğrusu, tarixi yaddaşa qayıdış mədəni-mənəvi bütövlük üçün şərt olur), - bu dövrdo hakimiyətə xalq arasındakı vəsilələr minimal həddə enir, hakimiyət o vaxta qədər görünməmiş şəkildə xalqla yaxın olur, deyək ki, Nadir şəhəri bütöv vilayətlərin problemləri maraqlandırıldığı halda Qarabağ xam İbrahim xan kondorlərin məsololəri ilə do möşəl olur, ona görə do kəndin həm təsərrüfatı, həm do mədəniyyəti dirçəlir. Əlbəttə, Nadir şəhər zamanında da kənd idarə edilirdi, lakin bu, dölvət nozarətləndən kənar idarə ididi, dəroboyluk idarəsi idi. Kənd, sadəcə olaraq, şəhərə qulluq edirdi, təkəcə maddi nəmətləri ilə yox, həm də mənəvi nemətləri ilə qulluq edirdi. Xanlıqlar dövründə iso kənd müstəqilləşir, mənəvi-mədəni yüksəlşin dayağına çevirilir, inqilabi ohval-ruhiyyə kənddə təşəkkül tapır.

Azərbaycan intibahı kəndli şəxsiyyətinin görünməmiş şəkildə yüksəldir, - bu, kəndin mədəni-ictimai mövqeyinin artması ilə əlaqədardır; məhz intibah təfəkkürünün faktıdır ki, kəndli ədəbiyyata büt kimi golmir, - o həm nağılların, həm do lotisələrin qohrəməni kimi təqdim edilir.

XVII-XVIII əsrlər Azərbaycan intibahının mifoloji osasları barədə ciddi tədqiqatlara ehtiyac var, biz burada aincən bəzi məsololər üzərində dayanacaq; bunlardan biri ondan ibarətdir ki, türk mifologiyası müsəlman mədəniyyətinin çıxıqlınməsində, şübhəsiz, müsəyyən rəla malik olur, lakin müsəlman mədəniyyətində «orimiri», hətta sonralar

Azərbaycan MƏA-nın müxbir üzvü Ə.Səfərlinin qeyd etdiyi kimi, məhəbbət Məcnunu comiyyətdən əzaqlaşdırır, onu ilahiləşdirir; Şəhriyari (XVIII mənbəsi «Şəhriyar»ın qohromanı nəzərdə tutulur) isə comiyyətdə daha da yaxınlaşdırır, hətta onu mənsəbə çatdırır, - cünki, Şəhriyar Məcnundan fərqli olaraq buta almışdı, onun məhəbbəti «təqdiri-xuda» sayılırdı... «Təqdiri-xuda» isə artıq içtimai varlığın metaforik münasibətinin «reallaşdırılması» (ilahiyyatın «ictimailaşması») deyil, reallığın metaforik döركinin faktıdır; bu isə o deməkdir ki, intibah təsəkkürü realizmə müyyəyon mərhələlərlə yiyələnir, - birdən-birə islamın (şəriətin) möntiqinə qarşı çıxmır, bu möntiqi ovvol estetikləşdirir, obrazca çevirir, yalnız bundan sonra ona hakim olur.

XVI əsrin sonu XVII əsrin ovvollarından başlayaraq qəzəl bir poetik janr kimi tarixi solahiyətini itirir, qoşmanın, bayatının odəbi estetik nüfuzu artır, beləliklə, estetik təsəkkürün standartları doyişir, - həmin proses əslində bu cür gedir: qəzəl poetik strukturca o qədər demokratikləşir ki, tipologiyasını itirir, məsolən,

Şənino dedim şirin söz, bir şey ondan dəmaddım,  
Bu səbəbdən ağızı şəkkor dilrübədən küsmüşəm –

beyti həm məzmun (obrazların mozimunu nəzərdə tutulur), həm də ifadə (intonasiya nəzərdə tutulur) baxımından normativlikdən uzaqdır, - bu, qəzəlin bir janr kimi tonəzzülü deməkdir; qoşmada qəzəl obrazlı görünür, yəni xalq klassik şerin təcrübəsinə dayanmaqla tipologiyasını təpdir:

Cam içmişəm mən məstənə golmişəm,  
Eylöyib bağımı şənə golmişəm,  
Şənin həsrətindən cano golmişəm,  
Əl götür bu nazü qəmzədən, golın!

XVII-XVIII əsrlərdə Molla Nəsrəddin'in lətifələri satirik təsəkkürün faktı kimi geniş yayılır, bu qismən M.V. Vidadinin, M.P. Vujifin əsərlərinde də özünü göstərir. Məsolən:

Vaqif, nə tez sənəmlərdən ol çəkdiñ,  
Birin bir inəyə qiyəmət cılorsən?  
Holo sonra keçiyə də enorsən,  
Alsa müşteriyə minnat cılorsən.

<sup>96</sup>  
bir sıra toricot mədəniyyətlərinin müstəqilləşməsini kömək edir, lakin yənə də realşa bilmir, - XVI əsrdən başlayaraq tədrisən xalqın milli özünədək xottına düşür, rezonans alır və XVII əsrin ovvollarından etibarən bütün güclü ilə tozahür edir.

Avropanın intibahından forqlı olaraq, Azərbaycan intibahı şifahi xalq ədəbiyyatına daha çox dayanır, - bunun səbobi ümumən xalqın yazıya münasibəti ilə bağlıdır; yazıya qarşı bir etnasiyalı hökm sürmüdü, hətta bu cür onənəyə baxmayaraq, XVII-XVIII əsrlərdə dastanlar, bayatıların yazılımı alındığını görürük, - külli miqdarda belə monbə vardır. Avropanın intibahı antik mifologiyanı latın yazılımı ilə birlikdə qəbul edir, Azərbaycan intibahı isə türk mifologiyasını yaddaşlardan yığır, ona görə də Azərbaycan intibahı daha demokratik əsaslar üzərində yüksəlir. Folklor bu dövrde intibah ideyalarının faktlaşmasına xidmət edir, - doğrudan da XVII, yaxud XVIII, yaxud da XIX əsrde «Koroğlu» xalq bilişsi (professional dastançı-aşiq bir yana), istədiyi kimi dəyişdirib danışmaq imkanı varsa, nəyə görə yazıya aymalıdır, - yazı «Koroğlu» intonasiyasını öldürməzmi, improvisasiyadan məhrum etməzmi?... Əslində, intibah dövrünün başlangıcında yazılından funkşional olmur, yazılıb qalır, şifahi forma isə intibah ömrünü yaşamadıqda davam edir.

XVII-XVIII əsrlərdə Azərbaycanda dastan daha çox yaranır, cünki o həm lirik, həm də epik təsəkkürün imkanlarını cəhiva edirdi, - dastanda poetik təhlil də, tərənnüm də var, ona görə də «XVII-XVIII əsrlər ədəbiyyat tarixinin bu janrin tam çıxırlınmə dövrü kimi daxil olur» (M.H.Tohmasib).

Türk mifologiyası yaddaşlardan goldiyinə görədir ki, intibah təsəkkürü onu süjet-süjet, əhvalat-əhvalat qavramır, motivləri götürür, - real hadisələri, əhvalatları, süjetləri mifoloji möntiqələ verir; M.Seyidovun Koroğlu obrazını mifoloji mönşəyə bağlaması bu mənada tamamilə töbuidür... Çənlibel də, Koroğlu da, Qırat da, Misri qılınc da min illər xalqın yaddaşında yaşayır, amma implissit şəkildə yaşayır, - cəki, «düşmən qapının ağzını alır», onda mifoloji obraz da «döyüşür». Kərom də, Əslİ də, Qərib də möhz mifoloji təsəkkürün məhsullarıdır, - XVII- XVIII əsrlərdə milli özünədək tərkib hissisi olan insanın özünədək də foallaşır və bu fəallığın da öz faktları - qəhrəmanları yetişir. Intibah mədəniyyəti insanı çöllərə salır, dəli eləmir (bu mənada, məenunluq intibah təsəkkürünün möhsulu ola bilmezdi, - Füzuli poeziyası nəhəng poeziyadır, amma intibah poeziyası deyil), insan axtarır, taleyinin son sözünü eşidənə qədər «elində domir osa, ayağında domir çarıq» yol gedir.

dan golir, lakin onların hor ikisi yazılı modoniyyotin nümunəsidir, - hor ikisinde klassik ifadə maneraları iştirak edir...

İntibah təkcə milli təsəkkür modelləri yecirir, tarixən normativ oları da milliləşdirir.

Azərbaycan intibahının dövrləşdirilməsini goldikdə, burada intibahın meydana gəldiyi tarixi-ictimai şərait, intibah təsəkkürünün inkişaf (yetkinlik) soviyyəsi, intibahın bilavasitə möhsulları (məzmunla formanın dialektikası) nezare alınmalıdır, - bu baxımdan yanaşıda XVI əsr intibahonu mərhələ kimi gölərmək mümkündür. XIX əsrin əvvəlləri isə Azərbaycan intibahının süqut dövrüne düşür; XVII əsrin əvvəllorından XVIII əsrin ortalarına qədər intibah təsəkkürü daha çox şifahi, XVIII əsrin ortalarından XIX əsrin əvvəllorino qədər həm də yazılı formada faktlaşır...

İntibahın ictimai-estetik horəkat kimi təzahürü, heç şübhəsiz, XVI, yaxud XVII-XVIII əslərdəki tarixi hadisələrdən bilavasitə asılı deyil, lakin bu hadisələr intibah təsəkkürünün faktlaşması prosesinə təsir edir; deyək ki, XVII əsrə və XVIII əsrin birinci yarısında işğalçıların hücumları intibah modoniyyotinin maddilişməsinə mənfi təsir edir, XVIII əsrin ikinci yarısında - xanlıqlar dövründə milli şəhərlərin təsəkkülü ilə bağlı olaraq intibah modoniyyetinin maddilişməsi güclənir.

XVII-XVIII əslərədə ticarətin inkişafı Azərbaycan intibah üçün əsas göstəricilərdən biridir, - doğrudur, XI-XII əslərədə də ticarət inkişaf edirdi, sonra da belə olur, lakin tacir psixologiyası XVII-XVIII əslərə olduğu qədər heç vaxt modoniyyəti (xüsusiət adəbiyyatı) möşğül etmir...

XVII-XVIII əslərədə intibah modoniyyotinin mənşəsi davamı kimi milli mədəniyyət (eləcə də milli adəbi-bədii təsəkkür) formalasılır, - ümumiyyətlə, intibah problemi milli mədəniyyətin təsəkkülü problemi ilə bilavasitə olaqəddardır; bu isə o deməkdir ki, intibah problemi milli mədəniyyətin təsəkkülü problemindən tövrid olunmuş şəkildə tədqiq edilməməlidir, - müşahidələr göstərir ki, Azərbaycanda milli mədəniyyətin təsəkkülü məhz intibah dövrüne düşür.

Şübhəsiz, intibah horəkatını ümumdünya horəkatı kimi qəbul etmək düzgün deyil, onun Şərqdən Qərbdən «köçürülməsi» barədəki mülahizələr də heç bir əsasda dayanırmır, - sadəcə olaraq, intibahın tipologiyası var, hor hansı Şərq yaxud hor hansı Qərb mədəniyyətindəki intibah cinsi tipologiya ilə getməlidir, eyni principial olamotlara malik olmalıdır... XVII-XVIII əslər türk-oğuz intibahı ilə müqayisəsi ümumiyyətli intibah tipologiyasının nədon ibarət olduğunu aydınlaşdırır; mə-

XVIII əsrin ortalarında Azərbaycan intibahı daha çox sonodlaşır; Şəki xan sarayı tikilir, Şuşa inşa edilir, - hamısı bir estetik prinsip osasında yaranır... İntibah təsəkkürü mədəniyyəti təbiətə yaxınlaşdırır, - miniatürlərədə insanın ifadəli sisli görünür (bu proses hələ XVI əsrən başlamışdı), həndəsi ornamentləri bütünlükle nəbati naxışlar evəz edir (K.Kərimov), pocziyada ilahi gözəllik deyil, Kür qıraqı, Qazağın, Qarabağın gözəlləri tərənnüm olunur:

Bir böyük yaşılbaş sonalar kimi  
Yığılıb golibdir Qazağa qızlar.  
Ayna qabağında qara qas üçün  
Endirib gotirmiş qulağa qızlar.

İntibah modəniyyəti insanı necə var elə təqdim edir, onu panteist görüşlərin töbliğində vasitə olmaqdan çıxarır, insan - metafora, obraz olmaqdan çıxır, ədəbiyyatın bilavasitə predmetinə çevirilir:

Qəmzə kaman, müjgan xədəng, göz ala,  
Yüz qan olur əyri baxsan hilata,  
Sözləri qənd, ağızları piyalə,  
Şəker ozmiş dilə, dodaga qızlar.

XVII-XVIII əslərədə intibah təsəkkürünün təsiri ilə yazılı ədəbiyyat şifahi ədəbiyyatla o qədər yaxınlaşır ki, bu cür tosnifatın prinsipi itir, - hətbuki - no intibah dövrüne qədər, no də intibah dövründən sonra belə bir hal müşahidə edilmir; XIX əsrə, eləcə də XX əsrin əvvəllərində, yəni milli özünüdördən ikinci mərhələsində yazılı ədəbiyyat şifahi xalq ədəbiyyatından ayrıılır. XX əsrin 30-cu illərində, xüsusiilə S.Vurğunun şəhərində intibah modəniyyətinə - M.P.Vaqifa müraciət olunması adəbi-bədii təsəkkürdə demokratizmi gücləndirir... XVII-XVIII əslər intibah modəniyyəti Azərbaycan mədəniyyəti tarixi üçün təkcə keçilmiş mərhələ deyil, həm də məktəbdür, - intibahın təcrübəsi ölmür.

İntibah modəniyyətinin sonodlaşması nəyin hesabına gədir? - bu suala, bizim fikrimizcə, belə cavab vermək lazımdır: XVIII əsrin ortalarından intibah horəkatı o qədər güclənir ki, klassik modəniyyətin də varisini cəvrləmək imkanı qazanır, klassik modəniyyəti həzm edə-cədə keyfiyyətə inkişaf edir, - intibah mədəniyyəti klassikasının sonothkarlıq texnikasını öyronur və normativlaşır. Məsələn, M.V.Vidadiyin pocziyasi da, «Şohriyat» dastan-povesti də struktur əsası etibarilə folklor-

solon, deyək ki, şohorlərin inkişafı intibah hazırlamır, əksinə, intibah horəkatı şoharı yaradır, özü də məhz milli məzmunda yaradır...<sup>100</sup>

Şərqi xalqlarının moderniyətində intibahın mövcudluğunu sübut etmək üçün Qorb intibahının tipologiyasından çıxış etmək nəinki lazımdır, demək olar ki, yeganə düzgün yoldur, ona görə ki, intibah-şünaslıq vahid sistemdir, predmeti də vahiddir. Lakin Şərqi bu və ya digər moderni regionunda intibahın mövcudluğu induktiv analogiya ilə sübut oluna bilməz; məsələn, deyək ki, Şərqdə comiyətin golocoyı barədə utopik görüşlər XI-XII əsrlərdə də, hətta ondan bir neçə əsr qabaq da irolu sürülö bilərdi, sarayları, mədrəsələri, hətta hamamları olan şohorlər cəmziyətdən övvəl də mövcud ola bilərdi (və mövcud idil də), - bunların heç biri intibahın başlıca faktoru deyil... İntibah hərəkatında bir ümummillilik var, kütləvilik var, intibahın on romantik ideyalarında da daxili realizm var, - intibah təsəkkürü ideyadan ideya doğurmur, mürəkkəb sillogizmlər qurmur, «riyaziyyat»dan «hesab»a enir; hamısı da onun xatirino ki, insan, comiyət, ümumən dünya necə var elə dərəcədə edilsin... İntibah, uzun sərə bilməz, - insanın, comiyətin, ümumən dönyanın intibah idrakını Avropada klassizm əvəz edir; ifadə planı yenidən qabardılır, misoloji mənşəyə həssaslıqdan irolı gələn məzmun funksionallığı forma «akademizmi» ilə əvəz olunur.

Azərbaycan intibahını, heç şübhəsiz, türk moderniyətləri kontekstində tədqiq etmək lazımdır, - müşahidələr göstərir ki, XVII-XVIII əsrlərdə türk və türkmən moderniyətləri də intibah keyfiyyəti ilə xarakterizə olunur, - deməli, türk-oğuz moderniyətinin intibahından danışmaq cəhiyacılı meydana çıxır...

XVII əsrin övvəllərindən etibarən Türkiyədə klassik moderniyət süqut edir, satiranın rolü güclənir, - Əhməd Nodim kimi xalq ədəbiyatına osaslanan şair yetişir, onu ancaq M.P.Vaqifli müqayisə etmək mümkündür... XVII əsrə türk moderniyətinin inkişafında özünü göstərən geriləmə isə intibah hərəkatının xarakterindən çox, mövcud icləmə-siyasi şəraitle əlaqədardır.

XVII əsrin övvəllərindən türkmən moderniyətinin tarixində intibah baş verir, - Məhtumqulunun yaradıcılığı ilə türkmən ədəbiyatının dənəsi yüksək səviyyədə qalxır; Məhtumqulunun yaradıcılığı da M.P.Vaqifin yaradıcılığı kimi məzmunca realistdir, - həm lirik, həm də satirik şairdir...

Həm türk, həm də türkmən moderniyəti tarixindən Azərbaycan intibahı ilə analoji faktlar çıxdır, bu isə müvafiq dövrə türk və türkmən moderniyətlərində də intibah hərəkatının getdiyini təsdiq edir... XVII-XVIII əsrlərdə həm türk, həm də türkmənlərdə milli oyanış baş-

<sup>101</sup> verir, mədəni təsəkkür demokratikləşir, milli osaslar üzərinə qalxır. Eyni problemlər hər üç xalqın tarixində özünü göstərir; nə türk, nə türkmen, nə də Azərbaycan intibahı öz dövründə nəzəri-estetik şorhını tapa bilmir, sonra da uzun müddət möhəlli moderniyət kimi təqdim olunur («çoban-çolqu ədəbiyyatı» ifadəsi də bu zaman yaranır). - elə ki, bu moderniyət tipinin demokratik (və milli) özünüdərk fəti olduğunu aydınlaşdır, yalnız ondan sonra elmi idrak bu moderniyətə, sözün həqiqi mənasında maşğıl olur.

Azərbaycan intibahının türk-oğuz (sonra isə montiqi olaraq, ümumtürk) konteksti ilə yanaşı regional kontekstləri var, lakin intibahın həmin kontekstlərinin münasibətinin tipologiyası cəmi deyil; Zaqqazığa konteksti Azərbaycan intibahı üçün daha çox birtərəfli qaydada təsir kontekstidir, yəni bir neçə yüz erməni sonnətkarı XVII-XVIII əsrlərdə azərbaycanca qoşma yazırısa, bu, o deməkdir ki, Azərbaycan intibahı erməni moderniyətinə təsir edir, halbuki bu təsir həmin erməni moderniyətində intibah yaratmır... Eləcə də Dağıstan xalqları, yaxud gürçü moderniyətinə Azərbaycan intibahının təsiri bu cürdür... XVII əsrdən etibarən İran moderniyətinin süqutu prosesi gedir, buna uyğun olaraq xüsusi ilə XVIII əsrdə İranın təsiri altına düşmüş Cənubi Azərbaycanda da yazılı moderniyət nisboton zəifləyir, odur ki, əs-lindo, Azərbaycan intibah coğrafiyası onun bütün ərazisini müvafiq golmir, bu cəhət Avropa intibahlarında da özünü göstərir... Lakin həm Şimali, həm də Cənubi Azərbaycan intibah moderniyətinin bilavasitə variisidir. Ona görə ki, ümumiyyətə, intibah hər bir moderniyət özü-nün tarixi coğrafiyası ilə golso də, intibah dövründə həmin moderniyət bütün ölkə üçün ümumişir, - bu, əlbəttə, intibahın milliləşdirmə keyfiyyəti ilə bağlıdır. Göründüyü kimi, intibah nəzəriyyəsi həqiqəton bütöv bir sistemdir, lakin bu sistem o vaxt uğurludur ki, bu və ya digər moderniyətin tarixinin öyrənilməsi işinə düzgün töhfə olunsun, onun problemlərindən sui-istifadə edilməsin...

Əlbəttə, XI-XII əsrlər Azərbaycan intibahı kimi, gürçü, eləcə də erməni intibahı da yanlış müləhizələrə osaslanır, hətta qoribadır ki, bu «milli» intibahların birindən bəhs edən tədqiqatlarda digər «intibah»a qısqanc yanaşılır (məsələn, Gürcüstan SSR EA-nın müxbir üzvü S.S.Tsaişvili «Gürcü poeziyasının inkişaf yolları haqqında bir neçə söz»ündə əsəssiz bir iddia ilə yazır ki, XI-XII əsrlərdə moderni inkişafının zirvəsinə qalxan Gürcüstan Qorbi Avropadan təcrid olundu, təsərrüfat və moderniyətə əldən qəza qovşayı, lakin güclü və qadardı düşmənlər əhatəsində öz milli varlığını təkcə müdafiə etmək məburiliyi altında qaldı).

## Bələliklə,

I. XI-XII əsrlor Azərbaycan intibahı konsepsiyası intibah nozoriyyəsi baxımından özünü doğrultur; ona görə ki:

1. XI-XII əsrlor Azərbaycan mədəniyyəti genetik-mifoloji osas-lara malik olub, milli özünüdördən faktı kimi tozahür edən realist mədəniyyət deyil, halbuki konsepsiya bu üç mühüm cəhəti ya tamamılık, ya da qismon nozorə almır.

2. İntibah, osas etibarilə, XI-XII əsrlorde Azərbaycanda «intibah şohorları»nın mövcud olması ilə «sübüt edilir», lakin XI-XII əsrlərin Azərbaycan şohorları ümumşərq (müsəlman) mədəniyyətinin daşıyıcısı idi, «intibah şohor» anlayışına goldikdə isə həmin konsepsiya bu anlayışın nədon ibarət olduğunu izah etmir, ýaxud yanlış izah edir.

3. XI-XII əsrlor Azərbaycan intibahı barədəki tədqiqatlarda tövəddili, bir yero siğışmayan, nəhayət, bir-birini koskin şakildə inkar edən fikirlər çoxdur, bu da mövcud müləhizələrin «konsepsiya» adlandırılmasının şərti olduğunu təsdiq edir...

Lakin bir daha təkrar edirik ki, XI-XII əsrlor Azərbaycan intibahına dair tədqiqatlar bu dövrün mədəniyyətini ümumiyyətlə öyrənmək baxımından böyük əhəmiyyətə malik olmuşdur...

II. XVII-XVIII əsrlor Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah dövrüdür, - bu, aşağıdakı olamətlərə əsasən müəyyən olunur:

1. XVII-XVIII əsrlor mədəniyyəti milli özünüdörkətən faktı kimi tozahür edir, - bu keyfiyyət mədəniyyətin həm məzmunu, həm do-forması ilə təsdiq olunur.

2. XVII-XVIII əsrlərin mədəniyyəti, milli özünüdörkətən faktı kimi tozahür edir, - bu keyfiyyət mədəniyyətin həm məzmunu, həm do-forması ilə təsdiq olunur.

3. XVII-XVIII əsrlərin mədəniyyəti princip etibarilə, realist mədəniyyətdir.

Və bütün bunlarla borabən XVII-XVIII əsrlorde milli mədəniyyətin toşokkülü prosesi gedir, - qeyd olunan olamətlər isə birlikdə götürüldükdə intibah keyfiyyətidir; cənə keyfiyyətin türk-oğuz mədəniyyətlərinin hər üçündə mövcudluğu isə həm haqqında danışılan hadnisanın miqyasını göstərir, həm do Avropa intibah horokəti ilə analoziya verir. Ona görə də belə bir səkər golirik ki, XVII-XVIII əsrlor Azərbaycan mədəniyyəti intibah mədəniyyətidir.

III. Azərbaycan intibahı türk-oğuz intibahının kontekstində baş verir; intibah kontekstinin düzgün müəyyən olunması türk mədəniyyəti tarixinin dialektikasını aydın metodologiya əsasında tədqiq etmək üçün

şortdır, - Azərbaycan mədəniyyəti tarixinin türk-oğuz (sonraki məhələdə ümumtürk) konteksti onun hər hansı regional kontekstindən fırqlı olaraq qanuna uyğun qarşılıqlı münasibətlər şəbəkəsi kimi müəyyən olunur... Müxtəlif mənşəli mədəniyyətlərin konsentrasiyası əsasında yaranan mədəniyyət intibah keyfiyyəti daşırı, ancaq və ancaq rezonans hələ kimi diqqəti colb edir... Və tərodicilik xassasına da malik deyil... İntibah isə statik mədəniyyət mövcudluğu yox, mədəniyyət tarixində genetik dayağı (və perspektiv!) olan horokatdır...

### 3. MÜASİR AZƏRBAYCAN MƏDƏNİYYƏTİ: PROBLEMLƏR, MÜLAHİZƏLƏR...

Dünyanın inkişaf etmiş müasir xalqlarının mədəniyyəti həm difensial (milli-tarixi), həm də integrativ (ümumboşori-sinxron) doyorduların qarşılıqlı əlaqəsində təzahür edir – bununla belə tocrübə göstərir ki, hər hansı mədəniyyət, o cümlədən Azərbaycan mədəniyyəti müxtəlis regional təsirləri (elcə də ümumdünya mədəni-tarixi prosesinin universal təsirini) etnik inkişaf kontekstində qobul edirə, keyfiyyətli məhsul vero bilir. Əgər həmin təsirlər etnik kontekstdə düşmürse, milli təsəkkürdə həzm olunmursa, oksinə, dağdıcı qüvvəyə çevrilir, milli mədəniyyət üzərində üstünlük edir və hətta milli xarakteri də aşındırmaq təhlükəsi doğurur. Azərbaycan mədəniyyətinin faktını həm yaradarkən (istor ədəbiyyat, istor musiqi, istor sənət və memarlıqda və s.), həm də elmi-nozəri (əsletik) təhlilə colb edərkən meyar ancaq və ancaq Azərbaycan mədəniyyətinin öz tarixi olmalıdır – hər hansı digər «meyarlar» (ideyalılıq, aktualılıq, müasirlik və s.) nəticə cibarılı anti-meyara çevrilir və həmin meyarlarla təqdir olunmuş yüzlərə əsər göstərmək mümkündür ki, bu gün azərbaycanlı üçün heç bir estetik əhəmiyyət kəsb etmir. Çünki bu cür osorlər yarananda yazıcıının, bestekarının, heykəltəraşının... milli-tarixi yaddaşı herokotə golməmiş, o ancaq bu günün eklektikasından çıxış etmiş, konkret zaman (və idrak) məhdudluğunda düşünülmüşdür...

«Müasir Azərbaycan mədəniyyəti» adlandırdığımız mədəniyyət mürökəb şəraitdə toxakkül tapır – 20-ci, xüsusilə 30-cu illərdə gedən etnik, içtimai-siyasi proseslər bu mürökəbliyi bir qədər daha gücləndirir.

20-ci illərdə və 30-cu illərin birinci yarısında folklor sərtələ toplanub nəşr edilirdi, klassik abidələr artıq içtimai şüurun materialına çevrilməkdə iddi. F.Köçərlidən sonra S.Mümtazın, H.Əlizadonın gördüyü işlər S.Vurğunun, Ü.Hacıbəyovun gördüyü işə borabər idi. İngiləbin ilk illərindən başlayaraq külliəvi savadlanma, milli mədəniyyətin öyrənilməsi (və bu osasda mədəniyyətin etnik kontekstini dərin dərk etməyə cətiyacın «oyanması») «xalq mədəniyyəti» fenomenini mənəvi qüvvə kimi ortaya çıxarırdı... Lakin bu proses yenə də məhz 30-cu illərdə milli mədəniyyətin «məzmunca sosialistləşdirilməsin» hesabına əvvəl yavaşıldı, sonra isə demək olar ki, dayandırıldı – güclü yaşamaq cətirəsi olan folklor təsəkkürü, sözün hoqiqi mənasında, məhz bu illərdən cibarın məhv edildi və onun sinkretik daşıyıcısı olan aşiq «kolxoz»dan, «ferma»dan (tarixən ona doxlu olmayan bütün möv-

zulardan) deməyə başladı – başladı və tarixi tipologiyasını, simasını itirmək təhlükəsi altında qaldı (aşiq sonotinin inkişafındaki regional qeyri-sabitlik de bunu yardım etdi). Sosialist məzmunu «milli forma» ilə məhz bu cür qovuşdu. Məsələ də burasında iddi ki, aşiq sonotu aşiqların təntənəli qurultayları keçilə-keçilə süqul edirdi. Aşıqlar Bakıya gəlirdilər (sözün həm hoqiqi, həm də məcəzi monasında), Moskvaya gedirdilər, orden, medal alırdılar, birləşirdilər (birgə şəkil çəkdirirdilər), onların min illər boyu daşıdıqları (mükəmməl etnik-folşəsi sistemi olan) sonot isə milli professional mədəniyyəti tam gücü ilə «yaratmadan», onu müoyyənəşdirmədən, onda «örimədən» yoxa çıxırı, Ü.Hacıbəyovun «Koroğlu» operası, S.Vurğunun ümumən pocziyası aşiq sonotinin milli professional mədəniyyətə zoruri tarixi keçidinin ancaq və ancaq başlangıcı idi.

Müasir Azərbaycan mədəniyyətinin toxakkül laplığı Azərbaycan folklorunun genetik müoyyənliyini külliəvi surətdə saxtalasdırmaq hərəkatı başlıdır. Bu hərəkatın nə dorcası düşünülmüş, yaxud stixiyali olduğunu demək çölindir, lakin o, müvəffəqiyəti həyata keçirildi. Azərbaycan təcrid olunmuşdu. Türk konteksti hələ bir yana, əmumşərəq kontekstindən də «ayrılmışdı», Qorb mədəniyyətinə güman olunan çıxış isə ittifaq səviyyəsində yürüdülən «mədəniyyət siyasetinin» noticosında heç cür alınmadı – əvvəzdən həm keçmiş olmayan (golocayı də hələ o zaman şübhə doğuran) eksperimental «sosializm realizmini» mədəniyyəti töbliği edilməyə başlıdır. Azərbaycanlı təsəkkürü onu qobul etməyə tam hazır idi, çünki milli mədəniyyətin folklor əsaslarının saxtalasdırılması (xüsusilə türk mədəniyyətinə heç bir daxli olmayan zordulşluluğunu milli hadisə kimi məcburi yecidiləməsi) professional mədəniyyəti simasızlaşdırmaq üçün imkan açırdı...

Azərbaycan mədəniyyəti 50-60-ci illərdə özünün on ziddiyyətli dövrünü keçirir. Ziddiyyət nədən ibarət idi?...

30-cu illərdə tipologiyası az-çox müoyyənəşmiş müasir milli mədəniyyət fenomeni sonrakı onilliklərdə sorbst funksionallaşmaq, yaşaması istoyirdi (poçziyada S.Vurğun, musiqidə Ü.Hacıbəyov, Bülbül məktəbləri formalasıldı). Bir azəciq nəfəs almaq imkanı olan kimi milli idrak özünü hiss etdirirdi. Lakin qeyd etmək lazımdır ki, bu daha çox poçziyada, musiqidə, bir qədər də teatrda bu cür idi, mədəniyyətin digər sahalarında (xüsusilə təsviri sonotdə) milli idrak imkanlarını nümayiş etdiro bilmirdi.

30-cu illərdə milli mədəniyyətə xidmət edəcək milli dil normaləri müoyyənəşmişdi. Funksional üslublar formalasılmışdı, yəni «Molla

bilər: bu dövrdə Azərbaycan mədəniyyətində ümumi professionalizm dala çox «avropalaşma» hesabına yüksəlmışdır...

Bununla belə, mədəniyyətin yenidən təşkilinin tarixi təcrübəsi mövcuddur və həmin təcrübəyə əsaslanıb (əlbəttə, geniş müzakirələr, hortərofli analitik təhlillər zəminində) bir sırə müləhizələr söylemək müraciətdür ki, onlar osasın aşağıdakılardan ibarətdir:

... Folklorlən başlamaq lazımlı gəlir. Folklor ədəbiyyatının, müsiqisinin, təsviri-sonotonin professional mədəniyyəti dirçəltəməsinin nə demək olduğu XVII-XVIII əsrlərin, XX əsrin 30-cu illərinin təcrübəsində özünü göstərmmişdir...

Lakin bu zaman folklorun etnik saflığı gözönülməlidir. Qədim sami, İran (o cümlədən, xüsusilə Avesta) miflərinin, nağıllarının və s. Azərbaycan folkloru kimi qodimi nəticə etibarı ilə mədəni quruculuq işində keçmiş sohvların bir daha tokrarına gotirib çıxarırdı.

Folklor tofoğkürüni canlandırmadan, folklor yaddaşını oyadıdan Azərbaycan mədəniyyətinin haqqında bəhs olunan təbii-tarixi inkişaf kontekstində qaytarmaq mümkün deyil.

Nohayot, Azərbaycan mədəniyyəti (məhz təbii tarixi inkişaf kontekstində) dünya mədəniyyətinin hazırlı soviyyəsi ilə ayaqlaşmağa, dünya proseslərini ehtiva etməyə, milli mənəvə və toləblər baxımından araşdırmağa istiqamətlənməlidir – Azərbaycan mədəniyyətinin beynəlmilər mozmunu, məsələn, heç cür Avropa müsiqisinin azərbaycanlı ifaçı tərəfindən orta soviyyədə (lap cə sonotkarlıqla) ifası kimi düşünülməlidir, dünyovilik müasir Azərbaycan mədəniyyətinin daxili keyfiyyəti kimi anlaşılmalı və praktikada təqdir olunmalıdır.

Milli mədəniyyət – millətin, xalqın, monovi xarakterini müəyyən edir və millət o zaman yaşamaq solahiyətinə malik olur ki, onun mükəmməl mədəniyyəti olsun; müasir Azərbaycan mədəniyyətinin tarixi perpektivini təyin etmək üçün bu gün düşünmək, özü də dərin-dən düşünmək lazımdır...

Azərbaycan xalqının böyük mədəniyyət potensialı (enerjisi!) var. Vo bu potensialdan istifadə etməklə sabah milli mədəniyyətin on gözəl nümunələrini yaratmaq mümkündür. Bunun üçün hər şeydən evvel, vaxtilə dövlətin yaratmış olduğu, hazırda son günlərini yaşıyan (və intriga yuvasına çevrilən) yaradıcılıq təşkilatları ləğv edilməli, fərdi yaradıcılıq təşəbbüsleri hər vasitə ilə müdafiə olunmalıdır. Azərbaycan xalqının özündənmiş milli mədəniyyətin inkişali üçün elə günü bu gün güclü ictimai stimul yaradır – millət qarşısalılmaz bir etibarla onun ruhunu oxşayaq, onu doyduracaq mədəniyyətin təzahürünü gözkayır. Azərbaycan milləti həmişə mədəniyyətdə özünün

<sup>106</sup>  
Nosrəddin»-in və «Füyuzat»ın, M.Hadinin, A.Sohhətin və H.Cavidin dilindən forqlı olan Azərbaycan ədəbi dili yaranmışdı və s. i.a.

Bütün bunlarla yanaşı, yenə də 30-cu illərdən galən onuncu əsasında 40-ci, 50-ci illərdə Azərbaycan mədəniyyətinin tarixi kökləri amansızcasına (və getdikcə daha çox nəzəri dən geydirilərək) saxtalaşdırılır. Məsələn, deyik ki «Kitabi-Dədə Qorqud» kimi əvvəlsiz abidə yasaq edilir, əvəzində isə XI-XII əsrlərin farsdilli poeziyası kor-koranı milli mədəniyyətimizin əsası etmə olunur və çox keçmir ki, «XI-XII əsrlər Azərbaycan intibahı» kimi tarixi saxtakarlığı akademik soviyyədə davam etdirir (özünəməxsus şəkildə təsdiq edən) ideya meydana çıxır.

30-cu illərdə «türk ədəbiyyəti», «türk teatrı», «türk müsiqisi» kimi söz və ifadələri işlətmək mümkün idi (Bu ifadələr iso mədəniyyətimizin tarixi köklərini, kontekstini bilavasitə əks etdirirdi). 40-ci 50-ci illərdə, hətta sonralar isə bu mümkün deyildi, təkcə «türk mədəniyyəti» ifadəsi «Azərbaycan mədəniyyəti» ilə əvəz olunmadı, bu mədəniyyətin keçmişinə, tarixi inkişafına, bu gününə münasibət də əsaslı şəkildə dəyişildi. Hətta maraqlıdır ki, «Azərbaycan mədəniyyəti»nın yerli mədəniyyət olduğunu sübut etmək üçün bir zamanlar onun məhz türk monşəli olmadığını demək lazımlı gəlmidi.

Azərbaycanda 40-ci, xüsusilə 50-ci, 60-ci illərdə yaranmış mədəniyyətin «sistemi»ni şorh əfəmək, demək olar ki, mümkün deyil, çünki onun universal milli montiqi yoxdur. Müharibədən sonrakı dövrdə yazılmış ənlərlə elə romanlar nümunə göstərmək olar ki, onların azərbaycanlı idrakının möhsulu olması həddindən artıq şartdır – burada əsərlərin bütöv strukturu yox, dili, təsvirləri, detalları «azərbaycanca»dır, burada milli idrak ancaq «bəzək» kimi «universal hadisə»nin etnoqrafik ələri kimi iştirak edir...

60-ci, 70-ci, 80-ci illər Azərbaycan mədəniyyətində özünü göstərən (və çox böyük hadisə olan) folkloru qayitmaq hərəkatı, tövəssüf ki, keyfiyyət faktuna çevriləndi, yarımqiqli qaldı. Bunun müxtəlif səbəbləri var, ancaq əsası budur ki, 30-cu, eləcə də 40-ci, 50-ci illərdə folklorun genetik məzmununun saxtalaşdırılması, ictimai-mədəni təfəkkürdə ona qarşı artıq «liberal münasibət» yaradılmışdı: folklor onun professional mədəniyyətə genetik əlaqəsi mövqeyində yanaşmaq lazımdı, lakin həmin əlaqəyə nadir hallarda nail olduğuna görə folklor püs monada vəsiyyət, iddialı əsərin dekoruna dönürdü.

60-ci, 70-ci illərdə Azərbaycan mədəniyyətinə, bir sırə hallarda, təcrid olunmuş (noinki tarixi kontekstindən, hətta özü-özündən - Şimalı Cənubundan) yəni etnik-coğrafi mühitin mədəniyyəti kimi də baxıla

ürkülüyünü (qədim türk eposundan, milli eposdan gələn türkülüyünü), müsəlmanlığını (güclü simvolikani, harmoniyani, simmetriyan...) və müasirliyini (müsəris dünya mədəniyyəti ilə analogiyani, oxşarlığı, ümumboşorlıyi) görcəkdir. Bu, mədəniyyətin böyük improvisasiya imkanları olacaqdır. Çünkü onu ideologiya yox, stixiya yaradacaqdır. O millatın ki, stixiyası mükənniməldir, istədiyi dəlgündür, onun yaratdığı mədəniyyət bütün millətlər üçündür, necə deyərlər, ümumboşorıdır. Və biz əminik ki, Azərbaycan xalqının bugünkü yaradıcılıq enerjisi (stixiyası!) sabah milli mədəniyyətin faktına çəvriləcəkdir. Azərbaycan türk mədəniyyəti təkcə dünənin mədəniyyəti deyil, həm də bugünün və sabahın mədəniyyətidir.

Azərbaycan mədəniyyəti, xüsusilə ədəbiyyatı yalnız Azərbaycan dövlətinin orazisində (və siyasi-ideoloji nəzarəti altında) yaranmamışdır - ümumiyyətə, hər bir xalqın ədəbiyyatı nə qədər müxtəlif sosial-siyasi, mənəvi-ideoloji, kulturoloji (mədəni) mühit, yaxud regionlarda təzahür etək də, genotipinə (etnik tipologiyasına) görə vahid, bütöv bir hadisidir... İki Alman, iki Koreya, iki Vietnam... və iki Azərbaycan ədəbiyyatı barədə bəhs etməyin heç bir elmi-metodoloji əsası yoxdur. Lakin bunu da inkar etmək olmaz ki, cini bir xalqın ədəbiyyatı müxtəlif sosial-siyasi, mənəvi-msctodoloji məkanlarda fəaliyyət göstərirse, istor-istəməz fərqli ideya-cəstətik xüsusiyətlərə yüklenir.

«Koroğlu», «Əslî və Kərəm», «Aşıq Qərib», A.A.Tufarqanlı, Xesto Qasım, Sarı Aşıq... Şimalda - Şirvan şairleri, M.V.Vidadi, M.P.Vaqif, Cənubda Təbriz şairleri, Telimxan... XIX əsrə Ə.Nəbatı, Q.Zakir, nəhayət, Azərbaycanın Şimalı ilə Cənubunu həm həyatında, həm də yaradıcılığında birləşdirən M.F.Axundov... XIX əsrin sonu XX əsrin əvvollerindəki mürəkkəb ədəbi-ideoloji proseslər...

Düzdür XIX əsrin ortalarından başlayaraq Şimalda Rusiya, Qərb düşüncə tərzi, rus dili... Cənubda İran, Şərqi düşüncə tərzi, fars dili... Azərbaycanı həm siyasi, həm də mənəvi-ideoloji baxımdan ikiyə parçalamağa cəhd edir (XIX əsr Azərbaycanın ən böyük mütəfəkkiri «Qərb»də Axundov, «Şərq»də Axundzadə olur!), lakin XX əsrin əvvollerində ədəbi-ictimai (milli!) oyanma (və həmin oyanmanın doğruduğu çoxylonlu, çoxçəsidi və çoxmonali ideya-cəstətik tələtümərlər, təndensiyalar) Azərbaycan məsələsinə vahid hadisə olaraq yanaşır...

Ümumiyyətə, hər hansı xalq olursa-olsun onun ədəbiyyatında milli birlilik, bütövlik ideyaları həmin xalqın tarixinin ancaq müyyəyen dövrlərində, mərhələlərində (əgər buna milli ideoloji cəhiyac varsa) özünü göstərir. Nə M.Füzulidən, nə də M.P.Vaqifdə Telimxandan milli birlilik, bütövlik ideyalarının taronnumunu gözləmək olmaz (halbuki

<sup>108</sup> sonuncularla cini dövrdo yaşamış türkmen şairi Məhəmməkuluda bu var), ancaq M.P.Vaqif də, Telimxan da M.Füzulidən sonra kifayot qədər demokratik, xəlqi (milli!) bir ədəbiyyat, pocziya yaratmışlar... XX əsrin əvvollerli soy sözün geniş monasında, milli özünü axtarış dövrüdür. Bu dövrdo Azərbaycanın həm Şimalını, həm də Cənubunu təmsil edən həm romantiklər, həm realistlər, həm də bir növ orta mövqə tutan mərifçilər o zamana qədər lazımi səviyyədə qoyulmamış möhtəşəm suallara cavab axtarırlar: «Azərbaycan haradır?», «Azərbaycan türk milləti kimdir, yaxud kimlərdən ibarətdir?», «Azərbaycan türk dili hansı dildir?».

... Və ister həmin suallarda, isterse də həmin suallara verilən kifayət qədər müxtəlif cavablarda Azərbaycanın Şimalı ilə Cənubu həc zaman biri digərindən ayrılmır. Lakin onu da etiraf edək ki, milli düşüncənin çox foal olduğu XX əsrin əvvollerində Azərbaycanın Şimalı ilə Cənubunun vahid bir dövlət tərkibində birləşdirilməsi ideyası lazımi səviyyəyə qaldırılmamış, bütün kəskinliyi ilə irolı sürülməmişdir.

Heç şübhəsiz, birinci sobə o idi ki, müxtəlif dövlətlərin tərkibində olmalarına baxmayaraq, Azərbaycanın Şimalı ilə Cənubu arasında bütün XIX əsr boyu, cələbə də XX əsrin əvvollerində koskin sərhəd yox idi, gediş-goliş, müxtəlif xarakterli informasiya, ideya mübadilələri üçün xüsusi maneolor qoyulmamışdı. Şimalda yaranan ədəbiyyat Cənubda yaranan ədəbiyyat Şimala kifayət qədər inteqsivliklə yayılmış bilirdi. Azərbaycan məlbuati həm də iki Azərbaycan üçün yazardı, həm də hər iki Azərbaycanda oxunurdu (cəki, İran hökuməti «Molla Nəsrəddin»in Cənubda keçməsinə mane olurdu, jurnal dərhal öz etirazını bildirirdi).

İkinci sobə o idi ki, XX əsrin əvvollerində ümumun dünya, o zamana qədər görünməyən bir səviyyədə mədəni-mənəvi, hota siyasi tomas, ünsiyyət hərəkatı gedirdi, müxtəlif ideyalar (ideologiyalar) dünyadan geri qalmış regionlara, məməkənlərə belə yol təpib onların xalqlarını «təməddün»ə, bəcynolxalq proseslərə qoşurdu. Azərbaycan mühitində (və dünyada gedən ideya-siyasi hərəkatın təsir ilə) formalaşmış fikir adamları - mütəfəkkirler, ideoloqlar yalnız Azərbaycan məsiyəsində deyil, daha geniş məsiyəsda (ümmüktürk, ümmükmüsəlimən, ümmüşərq...) düşünürdürlər (mosolən, Əli boy Hüscenzadə)... Və üçüncü sobə o idi ki, Rusiya ilə İran arasında Azərbaycan məsələsi ilə əlaqədar olduqca möhkəm, olduqca «səmimi» bir anlaşma yaranmışdı (sonralar həmin «səmimiyyəti» heç sovet ideologiyası da zədələyə bilmədi). Ona görə də ayrılıqla Şimalda, yaxud ayrılıqla Cənub-

da müstəqil Azərbaycan dövlətləri (müvəqqotı da olsa!) qurula bilirdi, ancaq Şimalda Cənubun bir dövlət tərkibində birləşdirilməsi mümkün olmurdı...<sup>110</sup>

XX əsrin əvvəllərində Şimalda mədəni-ədəbi, siyasi təfəkkürün Cənubla müqayisədə daha irəli çıxdığı daha mürokkob, daha aktual problemlər üzərində düşündüyü şübhəsizdir – bu, hər şədən əvvəl, Rusiya ilə İranın o dövrəkən inkişaf soviyyəsi ilə bağlı idi. Rusiya Qorbi Avropadan galon çıoxyönü, çıxmənəli ideologiyalar üzərində baş sindirdiği illərdə İran hələ deyəsən orta əsrlər həyatının xəlastasından ayrılmış istəmirdi.

Lakin içtimai-siyasi həyatın kültəvi fəallığı baxımından Cənub Şimaldan irəlidə idi – Təbriz müxtəlif şəhərlər altında döyüşür, xalq inqilabçılarının (xüsusilə Sottar xanla Bağır xanın) şəresini həm Cənubda, həm də Şimalda gözəl əsərlər yaradıldı (məsələn, M.Ə.Sabirin Sottarxana həsr olunmuş məşhur əsri). Cənubda içtimai-siyasi fəallığın bir göstəricisi də İran təbəəsi olan Azərbaycan türklərinin Azərbaycanın Şimalı ilə intensiv əlaqəsi idi. Bakıda neft sonaycısının inkişafı, beynəlxalq kapitalın buraya axını və içi qüvvəsinə ehtiyacın artması ilə bağlı olaraq haqqında səhəbət gedən dövrdə minlərlə, hətta on minlərlə cənublu Bakıya aixmişdi. Beləliklə, Bakı ister-istəməz hər iki Azərbaycanın siyasi-ideoloji, ədəbi-mədəni mərkəzinə çevirilir, hər iki Azərbaycanın (yonı mənovi baxımdan bütöv Azərbaycanın!) ədəbiyyatı osasən burada yaranır, ədəbi-ideoloji mübarizələr, münaqışlar bir qayda olaraq burada gedirdi. Həmin ədəbiyyatı hər iki Azərbaycanda olan yazıçılar, publisistlər, mütəsəkkirlər yaradırdılar.

Cənubda kültəvi düşünçünün fəallığı bəzən vulqarlığa qədər gedirdi – daha çox rus liberalizmə uyğun, «əzələsi boşalan» Şimaldan forqlı olaraq Cənubda orta əsərlər maksimalizmi özünü müxtəlif sahələrdə göstərirdi: bir tərəfdən, İrəndən (Azərbaycanın Cənubundan) Zaqafqaziyyə (Azərbaycanın Şimalına) müxtəlif dini təriqətlər ixrac olunur, təriqətçiliyi yaymaqla müxtəlif bədəməllər töredilərdi (C.Məmmədquluzadonun «Ölülər»indəki kimi); digər tərəfdən, Bakaya neft mədonlərində islamaya gəlmüş cənublu şəhərlər şimaldakılardan daha fəal, daha kültəvi şəkildə kommunist (sosialist) ideologiyasını «qəbul edib» beynəlxalq inqilabçıya, dağıdıcı qüvvəyə çevrilirdilər...

Və bir sırada siyasi-ideoloji, ədəbi-bədii materialların sistemli öyrənilməsi göstərir ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai təfəkküründə Cənubun payı Şimalın payından az deyil... Bu isə o deməkdir ki, millətin qarşısına qlobal problemlər çıxanda ona Şimal bir cür, Cənub isə başqa cür reaksiya verməmiş, ümumi ideoloji ədəbi es-

<sup>111</sup> tetik mövqedən çıxış edilmiş, vahid (ümummilli) düşüncə mədəniyyətində hər iki Azərbaycan üzvi əlaqədə təmsil olunmuş, bütün bunların noticisi olaraq bütöv Azərbaycan ideyəsi (əsasən, mənovi-mədəni baxımdan!) formalasılıb yayılmışdır.

Və Azərbaycan sonrakı illərə bu cür mənovi-mədəni (və müəyyən qədər də ideoloji!) bütövlükə gedir.

Azərbaycanın Şimalında sovet hakimiyyətinin qurulması bu prosesdə bir daha xatırladırıq ki, Azərbaycanın Cənubundan olan külələr fəal iştirak etmişdir, oslindo Şimalı Azərbaycanın «qırmızı Rusiya» tərəfindən yenidən işğalı ölkənin həm Şimalında, həm də Cənubunda ədəbi-ictimai prosesə əsaslı təsir göstərir... 20-ci illərdən etibarən Azərbaycanın Şimalında «proletar» ədəbiyyatı, daha geniş miqyasda «proletar mədəniyyəti» hərəkatına rəvac verildi. Düzdür, bu hərəkat «uyuxarı»dan təşkil olunurdu, lakin ciraf etmək lazımdır ki, külələr də həmin təşkil olunmaya qarşı ciddi müqavimət göstərmirdilər. 30-cu illərdə isə artıq «proletar ədəbiyyatının» ideoloji əsərləri hazırlanmış, onu qəbul etməyən yazıçılar məhv edilmiş, ədəbiyyat işi «ümumproletar işinin bir hissəsi»nə çevrilmişdi. Və beləliklə, Şimalda ədəbiyyat «kommunizm quran Azərbaycan xalqı»nın obrazını yaratdı... 20-30-cu illərdə Azərbaycan folklorunun xeyli nümunələri dövlətin xüsusi göstərişi ilə toplanıb noş edilmiş, yazılı ədəbiyyat nümunələri tortib olunub çap edilmişdi... Və Azərbaycan sovet ədəbiyyatı özünü Azərbaycanın Cənubundan təcrid etmirdi... Lakin haqqında səhəbət gedən dövrdə hələ «yayılıq» mövzusu Şimalda (təbii ki, Cənubda da) geniş yayılmışdı, İran Azərbaycanı daha çox sovet Azərbaycanı ilə müqayisə edilir, ədəbi içtimai fikir sovet Azərbaycanının nəqliyyətlərini İran Azərbaycanının feudal geriliyinə qarşı qoyurdu. Maraqlı mövzulardan biri də İrəndə (Cənubi Azərbaycanda) milli azadlıq hərəkatının tosvirino geniş yer ayrılmışlığı iddi... Azərbaycanın Cənubunda isə irtica ədəbi-ictimai prosesi, demək olar ki, dayandırdı. Fars şovinizmi təbioti etibarılı inqilabçı xalqı tamamilə tərksiləh etmək üçün ən vulqar üssullara əl atmaqdan belə çəkinmədi. Lakin ədəbi-ictimai fikri tamamılı məhv etmək, xalqın iradesini sındırmaq mümkün olmadı...

İkinci dünya müharibəsi dövründə Azərbaycanın Şimalı ilə Cənub arasında beynəlxalq zorurotdan doğan ədəbi-mədəni əlaqə yarandı: sovet qoşunları irəlicədən bağlanmış müqavilə əsasında İranə daxil oldu ki, onların içerisinde Şimaldan olan görkəmli şairlər, yazıçılar, jurnalistlər, elm, mədəniyyət, incəsənət xadimləri var idi. Cox keçəmodi ki, Təbrizdə həmin yaradıcı qüvvələrin gücünə ədəbi-mədəni mühit (hənsi məzmunda olursa-olsun!) borpa edildi. Və noticə etibarılı

Azərbaycanın Cənubunda güclü milli demokratik hərəkat başladı. <sup>112</sup> XX əsrin övvəllorindən fərqli olaraq 40-ci illərin hərəkatının öündə əsasən ziyahılar, xüsusilə ilə ədəbiyyat adamları gedirdilər. Hərəkat özünün böyük liderini - S.C.Pişəvərini, yüzlərlə milli düşüncə, təfəkkür fədalısını yetirdi.

Ümumiyyətə, 40-cı illərdə Azərbaycanın Cənubunda baş verən miqyası, keyfiyyəti etibarılı məhtəşəm içtimai-siyasi, mənəvi-idəcooloji hərəkat lazımı nəticəni vermişər, millətin tarixində on azı aşağıdakı hadisələrlə əlamətdar oldu:

1. 20-30-cu illərdə Azərbaycanın Cənubunda söndürülmüş ədəbi-mədəni, idəcooloji həyat yenidən canlandı, az yaşamasına baxmayaraq ilk milli dövlət yaradıldı;

2. Şimalda Cənuba maraq gücləndi, ədəbiyyatda Cənub mövzusunun miqyası genişləndi;

3. 40-ci illərin ikinci yarısında irticanın toqibindən qaçaraq Azərbaycanın Şimalına köçən mühacirlər (ondar Cənubun görkəmli ideya, təfəkkür sahibləri, qələm əhli idilər) Şimalda Cənubun mənəvi-ədəbi obrazını təzələdiyər...

40-ci illərin sonu 50-ci illərin övvəllorindən başlayaraq Azərbaycanın Şimalında Cənub mövzusu, əsasən, «ayrılıq», «həsrət», «fəraq» motivi ilə diqqəti çəkir... Digər motivlər (Şimalda Cənubun sosi-al-siyasi baxımdan müqayisəsi, Cənubda milli azadlığın çağırış və s.) ya ikinci plana keçir, ya da faktik olaraq unudulur. Və «ayrılıq», «həsrət», «fəraq»... motivi, nə qədər qəribə olsa da, Azərbaycanın Cənubunun Şimal üçün bir sira hallarda idcallaşdırır ki, fikrimizə, bunun aşağıdakı səbəbləri olmuşdur:

1. Cənubdan Şimala mühacirət edən istedadlı ədəbiyyat, içtimai siyasi fikir adamları (B.Azoroğlu, H.Bülluri, M.Gülgün, Ə.Tudə, S.Tahir...) özlərini nə qədər doğma mahitdə hiss etmələr, yənə Cənubun xəsəfətini çəkirlər;

2. Azərbaycanın Şimalında xüsusilə 50-ci illərin ortalarından başlayaraq «sovət ədəbiyyatı» (yəni bilavasitə sovet idəcoologiyasının tozluqı, hökmü ilə yaranan ədəbiyyat) tədricon öz dövrünü başa vurur, milli ədəbiyyatda demokratik, humanist ideyalar qərarlaşır, gələ-gələ geniş miqyas alır;

3. Azərbaycanın Şimalı ilə Cənub arasında müyyənloşon koskin sərhədlər Şimalda ədəbi-içtimai təfəkkürdə narahatlıq, bədbinlik hissələrini gücləndirir və s.

60-70-ci illərdə Azərbaycanın Şimalında elə bir şair tapmaq mümkün deyil ki, Cənub mövzusuna (uslunda Cənub həsrətinə!) bir və

ya bir neçə şer həsr etməsin. Həmin şerlərə Cənuba intəhasız bir məhəbbətin, hüdudsuz bir sevginin mövcudluğunu görürük. Xüsusi il Dönya müharibəsi illərində Təbrizdə olmuş Şimali Azərbaycan şairləri, yazıçılar, haqqında söhbət gedən mövzunu konkret obrazlarla zənginləşdirir, real, təbii hissələrin təsvirini verirlər.

Mühabir (cənublu) söz ustaları Şimalda Cənubun ideya-estetik təsəssüratını, obrazını yaradırlar... Lakin onu da qeyd edək ki, 40-50-ci illərdən fərqli olaraq, 60-70-ci illərdə həmin mühabir şairlər yaradıcılığınılarının tipologiyası etibarilə özlərini daha çox cənublu deyil, şimalı hiss edirlər.

Azərbaycanın Şimalında «ayrılıq», «həsrət», «fəraq»... pocziyasını (ümumən ədəbiyyatını) yaradınlar qısa bir dövrdə milli içtimai təfəkkürdə onlarla, hətta yüzlərlə mükəmməl obrazın qərarlaşmasına, mövzunun yüksək ədəbi-bədii, sosial-fəlsəfi səviyyəyə qalxmasına nail oldular. Həmin obrazlardan, ilk növbədə, aşağıdakılardı qeyd etmək lazımdır: «Araz», «ayrı salmış iki qardaş», «iki sahib», «ço tayı- bu tayı Azərbaycan», «Bakı-Təbriz», «Xudaforin körpüsü» («öt basmış köprü»), «aman ayrılıq», «tikanlı məstəllor», «azad quşlar», «yarıya bölünmək», «əsəni məndən ayıran», «qardaşla qucaqlaşmaq», «gözü yollara dikilmək», «Şohriyar-Boxtiyar», «əsəni məndən salam olsun», «qılınç kimi aranı kəsmək», «yollar bağlı», «mənər çökdim foragından», «dilimiz, qanımız bir», «əsəni qurban», «araya şeytan girib», «bizimki qalmış Allah», «gah o tayı, gah bu tayı öpən soyud ağacı», «cuca dağları bir-birini görürər» və s. və i.a.

Nümunoların sayını bir neçə dəfə artırmaq olardı, lakin, elə biliyik ki, *bu da kifayətdir ki, haqqında söhbət gedən dövrdə milli ədəbi-içtimai təfəkkürdə (həm bu tayfa, həm də o tayfa) «ayrılıq», «həsrət», «fəraq»... ideyəsinin nə qədər geniş miqyaslı olması barədə aydın təsəvvür yaranınsın. Bu isə həm rus, yaxud sovet, həm də İran idəcoologularının vaxtaşısı Azərbaycanın Şimalı ilə Cənubunda yaşayan xalqı az qələr müxtəlif xalqlar kimi təqdim etməyi çalışmalarına tutarlı cavabdır. Azərbaycan xalqı «ayrılıq» problemini bu cür yüksək fəlsəfəi-estetik səviyyəyə qaldırırsa, deməli, hər hansı şovinist, bələcü idəyanın ayaq tutub yeriməsi mümkün deyil.*

60-70-ci illərdə içtimai-siyasi, idəcooloji ab-havanın yumşalması ilə Azərbaycanın Şimalında kükroyon «Cənub həsrətinə» Azərbaycanın Cənubunda «Şimal» həsrəti ilə birincə növbədə Şohriyar cavab verdi.

70-ci illərin sonu 80-ci illərin övvəllorində İranda baş verən inqilabi dəyişikliklər Azərbaycanın Cənubundan milli azadlıq hissələrini

hərəkətə gətirdi, ana dilində mətbuat o zamana qədər görünməmiş bir vüsütlər – on illər boyu xalqın dilində sıxılmış özünüsfadə enerjisi bir neçə ilə ərzində gur püşkürdü... Azərbaycanın Cənubunda yaranan ədəbiyyatın Şimalda, Azərbaycanın Şimalında yaranan ədəbiyyatın Cənubda noşri, yayılması, Azərbaycanın Cənubu ilə Şimalı arasında ədəbi-mədəni əlaqələrin genişlənməsi beynəlxalq qaydalardan irəli gələn (və xalqın əxiliyin arzularını ifadə edən) bir zorurətə çevrildi. Sərhədlərin açılması ilə, «ayrılıq», «həsröt», «fəraq»... mövzusuna «vüsal» mövzusuna keçdi – Azərbaycan şairləri «ağlayan Araz»ın deyil, «gülən Araz»ın dastanını yazmağa başladılar:

Azərbaycanın Şimalı ilə Cənubu arasında ədəbi-mədəni əlaqələrin intensivləşdirilməsi, yeni səviyyəyə qaldırılması üçün bu gün hər cür imkan vardır – milli vəzifə isə həmin imkanları populist şeirlərlə, iddialı bəyanatlarla məhdudlaşdırmaq yox, reallaşdırmaqdandır ibarətdir ki, bunu bizdən xalqımızın yalnız keçmişİ deyil, gələcəyi də tələb edir.

\*\*\*

Azərbaycan xalqı mükəmməl bir etnokulturoloji tarix yaşamış xalqlardandır ki, həmin Tarix azərbaycanlıların sosial, siyasi, ideoloji fəaliyyətinin əsaslığını, sistemliliyini təmin edir.

## SON SÖZ

Azərbaycanşunaslıq bir elm kimi XX əsrin 30-cu illərində formalaşsa da, onun inkişafı üçün əlverişli ideoloji-intellektual şərait həmin əsrin sonu XXI əsrin əvvəllərində, yəni bizim günlərdə meydana çıxmışdır.

Azərbaycan prezidenti, dünya azərbaycanlılarının lideri Heydər Əliyevin keçən ilin, əsrin və minilliyin son günlərində Azərbaycan xalqına müraciəti mükəmməl analitik ümumiləşdirmənin möhsulu olub azərbaycanşunaslığının əsas məsələlərinin izahı üçün aydın metodoloji göstərişlər verir – həmin göstərişlərin müəyyən hissəsi Azərbaycan xalqının dilinə, ədəbiyyatına və mədəniyyətine aiddir. H.Əliyev Azərbaycan rəhbərliyinə goldiyi ilk illərdən başlayaraq Azərbaycan mədəniyyətinin inkişafı sahəsində o zamana qədərki heç bir dövlət rəhbəri ilə müqayisə edilməsi mümkün olmayan bir enerji, professionallıq və uzaqqörənliliklə fəaliyyət göstərmişdir. Onun Azərbaycan yazıçılarının qurultaylarındakı, böyük ədəbiyyat və incəsənot xadimlərinin yubileylərindəki, müxtəlif ədəbi yığıncaqlardakı, müzakirələrdəki məzmunlu nitq, çıxış və səhəbətləri, müsahibələri yalnız müdrik bir dövlət rəhbərinin xalqın dilinə, ədəbiyyatına, mədəniyyətinə qayğısının parlaq ifadəsi deyil, həmin sahələrin hər birinin inkişafı üçün professional strateji göstəriş, mükəmməl programdır. Və ona görə də «Müraciət»ə biz böyük mütəfəkkirin təxminən yarımsızlıq mühəşidəlorının, anlaşmalarının, müxtəlif istiqamətli təhlillərinin nəticəsi kimi baxırıq.

H.Əliyev hər hansı məsələnin, o cümlədən dil, ədəbiyyat, yaxud mədəniyyət məsələsinin şərhində tarixiliyə xüsusi diqqət yetirir – ümumiyyətlə güclü tarixilik hissi onun siyasi, ideoloji, elmi təfakkürünü səciyyələndirən əsas əlamətlərindər.

H.Əliyev tamamilə doğru olaraq göstərir ki, Azərbaycan mədəniyyətinin tarixi özünəməxsus (milli!) əlamətlərə ümumbaşəri əlamətlərin dialektikasını, qarşılıqlı əlaqəsini nümayiş etdirir. Və Azərbaycan xalqının tipologiyası bizi məlum olan mədəniyyəti göstərir ki, o, içincə qapılmış, özünü dünyadan tocrıd etmiş bir xalqın mədəniyyəti deyildir – Azərbaycan mədəniyyəti homiyo dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur... Məsələnin məhz belə olduğuna bir daha inanmaq üçün «Kitabi-Dədə Qorqudbəy», Qotran Təbrizinin, Əfsələddin Xaqanının divanlarını, Nizami Gəncəvinin «Xəmsə»sini vərəqəlmək kifayətdir. Onların yaradıcılığı «ümumbaşəri ideyaların toronnumümino, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etmişdir».

Eramızın ilk əşrlərindən başlayaraq Azərbaycanda etnokulturoloji proseslərə nəzarət edən hun-qıpçaq türkleri bəyndlilik dönyagörüşünün, ümumboşori ideyaların, dini plüralizmin genişlənməsində, heç şübhəsiz, həllədici rol oynamışdır. Onların qoyduqları ənənənin eramızın I minilliyyinin sonu II minilliyyinin əvvəllərində Türküstandan Azərbaycana axın edən oğuz türkleri davam etdirmişlər.

«Müraciət»do milli şürurun formalasmasına təsir göstərən hadisələr qeyd edilir – bunlar XIX əsrin əvvəllərindən məarifçilik ideyalarının çıxışlanmasından, həmin əsrin ortalarında M.F.Axundov kimi müasir düşüncəli mütəsəkkirin yetişməsindən, «Əkinçi»nın məydana çıxmamasından, XIX əsrin sonu XX əsrin əvvəllərində müxtəlif ideya-estetik məktəblərin genişlənməsindən və s. ibarətdir.

Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti bugünkü müxtəlif insanlar (o cümlədən, mütəxəssislər!) tərəfindən müxtəlif cür qiymətləndirilən «sovet dövrü»nə adı yuxarıda çökilən böyük şoxsiyyətlərin – Azərbaycanın görkəmli məarifçi ziyanlarının (bütövlükde Azərbaycan xalqının!) yaratdığı zəngin mədəniyyətə daxil oldu... Sovet dövrünü Azərbaycan xalqının tarixindən sıxışdırıb çıxarmağa çalışanlar sohv edirlər – xalqımız bu dövrü bütün mürəkkəbliyi, uğurları, qüsurları ilə birlikdə yaşamışdır. Biz, heç də bəzilərinin düşündüyü kimi, milli müstəqillik dövrünə birbaşa XX əsrin əvvəllərindən –Azərbaycan Demokratik Cümhuriyyəti dövründən gəlməmişik. Sovet dövrü Azərbaycana minlərlə orta, onlarla ali məktəb, teatrlar, muzeylər, sərgi saloniları vermişlər. Sovet dövründə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti böyük sürətli inkişaf etmişdir. Bununla belə yüksəlişdə olan milli hissələr, ideyalar boğulmuş, repressiya illərində Azərbaycanın 50 mindən artıq övladı güllələnmiş, 100 mindən çox insan Qazaxıstanə, Sibiro sürgün edilmişdir. Hüseyn Cavid, Mikayıł müşsiq, Salman Mümtaz kimi böyük ədəbiyyat, mədəniyyət xadimləri məhz həmin illərdə sovet kommunist ideologiyasının qəzəbino luş gəlmışlər.

Ümumiyyətlə, «Müraciət» Azərbaycan tarixinin sovet dövrünü obyektiv metodlarla yanaşmanın gövəz tacribəsini verir – biz əminik ki, həmin tacribə müxtəlif sahələr (o cümlədən dil, ədəbiyyat və mədəniyyət sahələri) üzrə mütəxəssislərin gelocuk araşdırmları üçün möhkəm metodoloji (fideoloji!) osas olacaqdır ...

60-ci illərin sonu 70-ci illərin əvvəllərindən etibarən Azərbaycan mədəniyyəti görünməmiş bir sürətli irəliləmiş, ədəbiyyat, incəsonot milli özünüdərkin on چevik komponentlərindən birinə çevrilmişdir. Heydor Əliyev həmin illərdə sübut etdi ki, sovet dövrünün ideoloji möhdudiyyətlərinə baxmayaraq uzaqqorun rohbəri olan xalq öz dilini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirib yüksəltməyə qadirdir.

Və Azərbaycan xalqı «Müraciət»do haqqında bəhs olunan müstəqillik dövrüne məhz 60-ci, 70-ci, 80-ci illərdə formalasılmış kifayət qədər yüksək (və milli!) dönyagörüşü ilə gəldi.

80-ci illərin sonu 90-ci illərin əvvəlləri Azərbaycan tarixinin hərcəməclik dövründür – cələ bir dövründür ki, 60-ci illərin sonu 70-ci illərin əvvəllərindən etibarən Azərbaycan mədəniyyəti görünməmiş bir sürətli irəliləmiş, ədəbiyyat, incəsonot milli özünüdərkin on چevik komponentlərindən birinə çevrilmişdir. Heydor Əliyev həmin illərdə sübut etdi ki, sovet dövrünün ideoloji möhdudiyyətlərinə baxmayaraq uzaqqorun rohbəri olan xalq öz dilini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirib yüksəltməyə qadirdir.

Və Azərbaycan xalqı «Müraciət»do haqqında bəhs olunan üçüncü dövru məhz 60-ci, 70-ci, 80-ci illərdə formalasılmış kifayət qədər yüksək (və milli!) dönyagörüşü ilə gəldi.

80-ci illərin sonu 90-ci illərin əvvəlləri Azərbaycan tarixinin hərcəməclik dövründür – cələ bir dövründür ki, mədəni definisiyası, yaxud atribusiyası, demək olar ki, yoxdur. Həmin illərdə on çox əziyyət çəkən, mənəvi sarsıntılar keçirənlər məhz ədəbiyyat, incəsonot və clm xadimləri olmuşlar desək, cələ bilirom ki, sohv etmərik. AXC liderlərinin ncobolşevizmi, hərcəməclikdən istifadə edib hakimiyyətə golon (yaxud gotirilon) sərisiz, mənsəbərəst «rohbərlərin» vəlyuntarizmi onillər, yüzillər boyu yaradılmış mədəniyyəti bir anda gözdon salmaqla onlarla, yüzlərə yaradıcı insanı – yazıçını, rəssamı, müsiqiçini möottol qoydu, təlcəyin ümidiన buraxdı...

Heydor Əliyevin yenidən Azərbaycan rohbərliyinə gələşisi ilə müstəqil Azərbaycanın mədəniyyəti qarşısında geniş inkişaf üşüqləri açıldı. Böyük mütəsəkkir görürdü ki, «müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək no qədər vacib olsa da, osl müstəqilliyi qazanmaq üçün bu, həlo azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin no qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi döyərləri onun şəxsiyyətinin məhiyyətini təşkil etməlidir. O, azərbaycanlılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsonotının, elinin no olduğunu dərinəndə bilməlidir».

Xalqın təkidi və tarixin hökmü(!) ilə Azərbaycanda yenidən həkimiyətə qayıtmış İl.Əliyev qısa bir zamanda ölkədə iqtisadi, içtimaiyyəsi, ideoloji-mənovi həyatın normallaşmasına, stabillaşmasına nail oldu. Və bu illərdə onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi... Məsələnin ciddiliyini nozoro alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Və bir neçə il sonra (2001-ci ilin 18 iyununda) «Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi» barədə tarixi əhəmiyyətli malik fərman verildi. Həmin fərman Azərbaycan dövlətinin milli dil sahəsindəki siyasetini bütünlüyən aydınlaşdırıb (və müükomməlliyi!) ilə müoyyən etdi.

**Azərbaycan prezidenti Heydər Əliyevin – yeni ilin, yeni əsərin və yeni minilliyyin astanasında «Azərbaycan xalqına müraciət»i** Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin perspektivlərini müəyyənənələşdirmək, böyük tarixi təcrübəyə dayanaraq inkişaf yolları müəyyən etmək baxımından olduqca qiymətli bir sonoddır. Bəzim fikrincə, həmin sonadın osas ideyası ondan ibarətdir ki, «biz nadir bir irsin varılışlarıyik. Hər bir Azərbaycan votondaşı bu irso layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyəti olan ölkəmizin həm dünənində, həm bugündə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır».

\*\*\*

Azərbaycan Respublikasının qurucusu, prezidenti, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin elmi-ideoloji fəaliyyəti son illərdə azərbaycanşunaslığın (elcəcə də azərbaycanlılıq dünyagörüşünün!) inkişafına xüsusi silsilə güclü təsir göstərir.

### *PROFESSOR NİZAMI CƏFƏROVUN AZƏRBAYCANŞUNAŞLIĞA DAIR KİTABLARI*

1. Füzulinən Vaqifə qədər. - Bakı, «Yazıcı» nəş., 1991.
2. Azərbaycan türkəsinin milliləşməsi tarixi. - Bakı, Azərbaycan Dövlət Kitab Palatası nəş., 1995.
3. Boxtiyar Vahabzadə. - Bakı, «Azərbaycan» nəş., 1996.
4. Türk dünyası: xaos və kosmos. - Bakı, BDU nəş., 1998.
5. Genezisdən tipologiyaya. - Bakı, BDU nəş., 1999.
6. Eposdan Kitaba. - Bakı, «Maarif» nəş., 1999.
7. Azərbaycan mədəniyyəti məsələləri. - Bakı, BDU nəş., 2000.
8. Azərbaycanşunaslıq məsələləri. - Bakı, BDU nəş., 2001.
9. Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət. - Bakı, BDU nəş., 2001.
10. Azərbaycanlılar: etnokulturoloji birliliyin siyasi-ideoloji üfüqləri. Bakı, XXI - Yeni nəşrlər evi, 2001.

# M Ü N D Ö R İ C A T

<b>ÖN SÖZ.....</b>	<b>3</b>
<b>I. AZƏRBAYCAN: ETNİK TARİXİN AKKORDLARI...</b>	
<b>VƏ SUPERETNOSUN TƏŞƏKKÜLÜ</b>	
1. «Azərbaycan» anlayışı .....	11
2. Qədim dövrlərde Azərbaycanda (və həm hədud regionlarda) etnik proseslər .....	15
3. Azərbaycan xalqının təşəkkülü.....	22
 <b>II. ETNİK ÖZÜNÜDƏRKDƏN MİLLİ ÖZÜNÜTƏSDİQƏ</b>	
1. Azərbaycanda milli dövlətçilik təfəkkürünün formallaşması .....	35
2. Azərbaycan Respublikası Azərbaycan xalqının milli iradəsinin ifadəsidir.....	45
3. Azərbaycan xalqı müasir etnosiyasi münasibətlər sistemində .....	49
 <b>III. AZƏRBAYCAN DİLİ</b>	
1. Azərbaycan dili tarixi: problemlər, mülahizələr.....	55
2. Azərbaycan türkçisinin təşəkkülü.....	61
3. Müasir Azərbaycan dili... Və Azərbaycan Respublikasının dil siyaseti .....	71
 <b>IV. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ</b>	
1. Azərbaycan mədəniyyətinin etnik tipologiyası .....	79
2. Azərbaycan İntibahı .....	88
3. Müasir Azərbaycan mədəniyyəti: problemlər, mülahizələr.....	104
<b>SON SÖZ.....</b>	<b>115</b>
<i>Professor Nizami Cəfərovun azərbaycanşünaslığa dair kitabları.....</i>	<i>119</i>

Nəşriyyat direktoru:  
Baş redaktor:  
Mətbəə üzrə direktor  
müavini:  
Texniki redaktoru:

Balakişı Ağayev  
Məmməd Əlizadə  
Ələs Qasımov  
Nərgiz Quliyeva

*Kompüter tərtibçisi  
və programçısı:*

*Aytən Ramazanova*

Yığılmağa verilmişdir: 01.12.2001-ci il  
Çapa imzalanmışdır: 10.12.2001-ci il  
Formatı 60x841/16. Fiziki çap vərəqi 7,5.  
Noşr çap vərəqi 7,0. Tirajı 500

---

Bakı Universiteti nəşriyyatı,  
Bakı- 370148, Z.Xəlilov küçəsi, 23.  
BDU Nəşriyyatının mətbəəsi

